

AZƏRBAYCAN

DİLİ

tədris dili

DÆRSLIK

4



2-ci hissə



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ



RAFİQ İSMAYILOV, ÜLKƏR NURULLAYEVA, ŞƏHLA ZAHİDOVA,
İRADƏ BAYRAMOVA, AYSEL XANALIYEVA, KÖNÜL CƏLİLOVA

AZƏRBAYCAN DİLİ

(tədris dili)



Ümumi təhsil müəssisələrinin 4-cü sinifləri üçün
Azərbaycan dili fənni üzrə dərslik
(2-ci hissə)

©Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International
lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az
saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən
sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstiqad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi
trm@arti.edu.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

Mündəricat

5

BİRİNCİLƏR: "İLK" VƏ "ƏN"



Fəsillər

səhifə

1 • ŞƏRQDƏ İLK DƏFƏ...	8
2 • GİNNESİN REKORDLAR KİTABI	14
3 • AMERİKANIN KƏŞFİ	20
4 • SÜRƏT, SÜRƏT, SÜRƏT...	26
Ümumiləşdirici təkrar	31

6

TARİXİ ŞƏXSİYYƏTLƏR

Fəsillər

səhifə

1 • ELM DÜNYASININ ŞAHİ	34
2 • FATEHLƏR	40
3 • ADİL HÖKMDAR	46
4 • TARİXDƏ İZ QOYAN QADINLAR	52
Ümumiləşdirici təkrar	57



7

ELMI FANTASTİKA



Fəsillər

səhifə

1 • YADPLANETLİLƏR	60
2 • KEÇMİŞƏ SƏYAHƏT	68
3 • KOSMOSA SƏYAHƏT	75
Ümumiləşdirici təkrar	81

8

İXTİRALAR VƏ KƏŞFLƏR

Fəsillər

səhifə

1 • COĞRAFI KƏŞFLƏR	84
2 • SÜNI İNTELLEKT	92
3 • ÖLÇÜ VAHİDLƏRİ	97
4 • TİBDƏ İXTİRALAR	101
Terminlərin izahlı sözlüyü	106



Kitabınla tanış ol

SÖZ BOĞÇASI

Mövzu ilə bağlı yeni sözlər

• Söz bogçası •

- sükan
- şahin
- atlet
- qət etmək

BUNLARI BİLMƏLİYİK

Dil qaydaları və nitq bacarıqları
ilə bağlı ümumi anlayışlar

DİQQƏT EDİN

Dil qaydaları ilə bağlı əlavə
məlumatlar

YADDA SAXLA

Nitq bacarıqları ilə bağlı yeni
anlayışlar

FAYDALI MƏSLƏHƏT

Dil qaydaları və nitq bacarıqları
ilə bağlı tövsiyələr

Dil qaydaları

4

A Cümlekərdəki "kimi" sözünün zaman,
yoxsa bənzətmə bildirdiyini müəyyən
edin.

1. Mən atam kimi qəhrəman olacağam.
2. Axşama kimi kitab oxudum.

• Bunları bilməliyik • QOŞMA

•

QOŞMA

•

Qoşma	Yaratdığı mənə çələri
evə qədər	məsafə
məktəbə təraf	istiqamət
səndən ötrü	səbab
dərsdən sonra	zaman

Belə sözlər qoşma adlanır.

B Verilmiş qoşmalar uyğun nöqtələrin yerinə yazmaqla cümleləri köçürün.

1. Stadiona ... piyada getdik.
2. Müəllim sinfa daxil olandan ... zəng vuruldu.
3. Əhməddən ... hamı darsı maraqla dinləyirdi.
4. Zərifə öz əməyi ... hörmət qazanıb.

- a. sonra
b. qədər
c. ilə
ç. savayı

C Qoşmaları sözlərə uyğunlaşdırın və ifadə etdiyi mənəni müəyyən edin.

1. qələm
2. dosta
3. ondan

- a. görə
b. əvvəl
c. ilə

1. bizi
2. sizdən
3. ailə

- a. üçün
b. doğru
c. başqa

• Diqqət edin •

• Qoşmalar sözə qoşularkən həm bitişik, həm də ayrı yazılırlar:

1. Birhecalı qoşmalar bitişik yazılırlar: *usaqtək, saharəcan, kənddək* və s.
2. İki və daha artıq hecadın ibarət qoşmalar ayrı yazılırlar: *iştiraka görə, oxumaq üçün, meşəyə qədər* və s.
3. *İlə* qoşması həm bitişik, həm də ayrı yazılırlar: *müəllimlə, müəllim ilə*.

C Verilmiş qoşmaları nöqtələrin yerinə yazmaqla cümleləri köçürün.

1. Səhər açılan ... quşların cah-cahi eşidilir.
2. Əsgərlərimiz səhərə... döyüdürlər.
3. Nənəm telefon... danışır.
4. Uşaqlar meşəyə ... yollandılar.
5. Dərsdən ... tədbir keçiriləcək.

- can sari kimi la sonra

19

• Yadda saxla • MÜBALİĞƏ NƏDİR?

• Bəzən bədii mətndə varlıq və ya hadisə daha qabarık, şisirdilmiş şəkildə təsvir olunur. Bu, mübalığə adlanır.

Palid ağacının başı göyə çatırdı.

Bu cümlədə ağacın çox hündür olmasını bildirmək üçün mübalığədən istifadə olunub. Mübalığə – məcazi mənəli ifadədir.

Faydalı məsləhət

YAZI İŞİNİN YOXLANILMASI

- Yazı işini yoxlayan zaman aşağıdakılardan nəzərə alınmalıdır:
 - Sözlərin orfoqrafik normalara uyğun yazılması;
 - Durğu işaretlərinində düzgün istifadə;
 - Sözlərin yerli-yerində istifadə edilməsi.

5


BİRİNCİLƏR: “İLK” VƏ “ƏN”

A


Şəkillərlə məlumatları uyğunlaşdırın. Bu şəxslər haqqında bildiklərinizi danışın.



*Yuri Qaqrin
(1934-1968)*



*Arezzo Qvido
(992-1050)*



*Əl-Xarəzmi
(780-850)*



*Nil Armstrong
(1930-2012)*

- A. İlk dəfə olaraq musiqidə not sistemi yaradıb.
- B. İlk olaraq Ayın səthinə enib.
- C. İlk dəfə kosmosa səyahət edib.
- Ç. İlk dəfə 0 (sıfır) rəqəmindən istifadə edib.


B

Sinfinizdə hansı uşaqlar birincidirlər?

- Kim mətnləri hamidan tez oxuyur?



- Kim məsələləri hamidan tez həll edir?



- Kim hamidan sürətli qaçır?



C

Müzakirə

Aşağıdakı suallar ətrafında düşünün və müzakirə aparın.

- İstənilən sahədə birinci olmağa cəhd edirsinizmi? Nə üçün?
- Sizcə, birinci olmaq insanda hansı hisslər yaradır?
- Birincilik insan xarakterinə necə təsir göstərir?
- Sizcə, birinci olmaq üçün insana hansı keyfiyyətlər lazımdır?

Ç

Qruplarla iş

Vunderkindlər haqqında məlumatları oxuyun.
Bu uşaqlarla müsahibə üçün suallar hazırlayın. Müsahibəni səhnələşdirin.

	1-ci qrup
<ul style="list-style-type: none"> Müşahidələrə görə, insanlar bir səhifəni iki dəqiqəyə oxuyurlar. Lakin çox sürətlə oxuya bilən adamlar da var. Moskvalı məktəbli Svetlana Arxipova bu sahədə dünya rekorduna imza atıb. O, sürətli oxu üzrə keçirilən müsabiqədə iki dəqiqəyə 48 səhifə oxuyub və oxuduğu mətn üzrə verilən 10 sualdan doqquzuna düzgün cavab verib. 	
<ul style="list-style-type: none"> Belçikalı Loran Simmons dünyada ən gənc universitet məzunuudur. O, dörd yaşında məktəbə getmiş, cəmi dörd ilə orta məktəbi bitirmiş və universitetə daxil olmuşdur. 2021-ci ildə 11 yaşında universiteti bitirən Loran hazırda tibb sahəsində elmi araşdırmalarını davam etdirir. O, süni insan orqanları yaratmaq arzusundadır. Gənc alim leqo yığmağı və fantastik filmlərə baxmayı sevir. 	
<ul style="list-style-type: none"> Azərbaycanlı Ruslan Səfərov bir yaşında hərfləri və rəqəmləri öyrənib. O, iki yaşında yazmayı, oxumayı bacarır, sadə tənlikləri həll edirdi. Ruslan altıraqəmli ədədlər üzrə şifahi hesablamlalar aparır. Buna görə də onu "kalkulyator oğlan" adlandırırlar. Qeyri-adi istedadına görə bu vunderkind oğlunu dönyanın bir çox ölkələrinin televiziya verilişlərinə dəvət edirlər. 	
<ul style="list-style-type: none"> Səudiyyə Ərəbistanından olan Ritay əl-Nəzminin adı ən gənc yazıçı kimi rekordlar kitabına düşüb. 12 yaşlı bu qız iki irihəcmli kitab yazıb. Onun dediyinə görə, öz fikirlərini dünyadakı yaşıdları ilə bölmək qərarına gəlib. Ritay əsər yazmaq istəyən hər kəsə yardım etməyə hazır olduğunu bildirib. Hazırda 3-cü kitab üzərində işləyir. 	

•Söz boğcası• • vunderkind • rekord • məzun • fantastik • süni • orqan • imza atmaq

1 A

“Müstəqillik” sözünün mənasını izah edin. Müstəqil dövlətin hansı rəmzləri var? Bu haqda bildiklərinizi danışın.

ŞƏRQDƏ İLK CÜMHURIYYƏT

Hikmət sevir ürəkdən
Doğma Azərbaycanı.
O, həmişə öyünür:
– Vətənimə tay hanı?!

Amma bəzi suallar
Ona rahatlıq vermir.
Babasından soruşur
Bilmədiyini bir-bir:

– İlk dəfə bu torpaqda
Dövlət necə yaranıb?
Necə olub, bu ölkə
“Azərbaycan” adlanıb?

Baba da hər sualı
Təmkinlə izah edir.
Soruşduğu hər şeyi
Nəvəsinə öyrədir.

Bu gün də bir suala
Cavab tapmırdı Hikmət:
“Görəsən, nə deməkdir
Şərqdə ilk cumhuriyyət?”

Yaxınlaşış babaya
Hikmət istədi kömək.
Baba başladı sözə
Ona tumar çəkərək:

“Şərqdə müstəqilliyə
İlk dəfə imza atan
Bilirsənmi kim olub?
– Anamız Azərbaycan!

Milli dövlət qurdular
Vətənpərvər oğullar.
Zəfər çaldı həqiqət,
Gerçək oldu xəyallar.

Qazandı sevgi, hörmət,
Tanındı Odlar yurdu.
Bax budur cumhuriyyət:
Gerb, himn, bayraq və ordu.

Azadlıq istəyənə
Örnək oldu bu dövlət.
Bu gün də müstəqildir
Şərqdə ilk cumhuriyyət.

Fəxr et doğma Vətənlə,
Unutma bu sevinci.
Çalış Vətənin kimi
Həmişə ol birinci!”

Şəhla Zahidova

- cumhuriyyət
- təmkinlə
- örnək



Söz ehtiyatı

B

Cümlələrdə fərqləndirilmiş sözləri söz boğçasındaki ifadələrlə uyğunlaşdırın.

1. Şuşanı azad edən qəhrəman oğullarımız hər kəsə *nümunə* oldu.
2. *Respublikamız* tarixdə şərəfli yol keçmişdir.
3. Xalqımız qələbə çalacağı günü *səbir*la gözlədi.

C

Şeirdəki “*ilk dəfə imza atan*” ifadəsini necə başa düşürsünüz?

Düşün və cavab ver

Ç

Ölkəmizdə hansı bayram Azərbaycan Cümhuriyyətinin yaranması ilə bağlıdır?
Bu bayram nə vaxt qeyd olunur?

D

Zəfər çaldı həqiqət, Gerçək oldu xəyallar misralarını II Qarabağ müharibəsi ilə necə əlaqələndirərdiniz?

E

Yaddaş xəritəsinə uyğun qeydlər götürməklə “Azərbaycan Cümhuriyyəti” mətnini dinləyin.



E

Dinləmə mətnindəki hansı məlumatlar “Şərqdə ilk cumhuriyyət” şeirində öz əksini tapıb? Həmin misraları seçib oxuyun.

F

“Azərbaycan Cümhuriyyəti” dinləmə mətni üzrə götürdüyüünüz qeydlər və “Şərqdə ilk cumhuriyyət” şeirindəki məlumatlara əsasən informativ mətn yazın.

2

- A** Üzeyir Hacıbəyli haqqında bildiklərinizi danışın.
- B** Opera və operetta janrları haqqında nə bilirsiniz? Onlar bir-birindən nə ilə fərqlənir?
- C** Sizcə, opera yazmaq ssenari yazmaqdan nə ilə fərqlənir? Opera yazmaq üçün müəllifin hansı bacarıqları olmalıdır?

ŞƏRQDƏ İLK OPERA

Məşhur Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyli 1907-ci ildə “Leyli və Məcnun” operasını yazdı. Bu bütün müsəlman aləmində ilk milli opera idi.

1

Üzeyir bəy Hacıbəyli xatırələrində yazırıdı: “1897-ci il idi. Mən doğma şəhərim Şuşada “Leyli və Məcnun” əsərindən bir səhnəcik gördüm. O qədər təsirləndim ki, opera yazmaq qərarına gəldim”. Səhnəciyi məşhur xanəndə Cabbar Qaryagdioğlu tək ifa edirdi. Kiçik Üzeyir bu ecazkar səsə qulaq asa-asə göz öündə böyük bir kollektivin musiqili tamaşaşa oyununu canlandırırdı.


* * *

2

Bu hadisədən 10 il keçdi. Üzeyir bəy Hacıbəyli “Leyli və Məcnun” operasını yazdı. Operanı tamaşaşa qoymaq üçün ilk növbədə aktyorlar tapmaq lazımdı.

Bir gün Üzeyir bəy Bakıda su satılan köşkün yanından keçirdi. Birdən kiminsə gözəl səslə muğam oxuduğunu eşitdi. Bu, aktyor Hüseynqulu Sarabski idi. O, gündüzlər su satmaqla ailəsini dolandırır, axşamlar isə teatrda çalışırıdı.

Üzeyir bəy Sarabskinin səsinə heyran oldu. Ona yaxınlaşıb opera yazdığını və Məcnun rolunda onu görmək istədiyini dedi. Hüseynqulu həvəslə razılaşdı.



Sarabski “Məcnun” rolunda

* * *

3

Leyli roluna ifaçı tapmaq çox çətin idi. Çünki teatrda bütün rolları kişilər ifa edirlər. Leyli roluna elə gənc tapmaq lazımdı ki, həm səsi olsun, həm də qrimdən sonra qadına bənzəsin.



Bir gün Üzeyir bəy, Sarabski və rejissor Hüseyn Ərəblinski çay içə-icə bu barədə səhbətləşirdilər. Bu zaman çayxanada köməkçi işləyən arıq, ağbəniz oğlanın zülməsi eşidildi. Hər üçü səs gələn tərəfə çevrildi... Bu gənc oğlanın görkəmi də, səsi də Leyli roluna çox uyğun gəlirdi.

Çayçı köməkçisi Əbdürrəhman Fərəcovu Leyli rolunu ifa etməyə güc-bəla ilə razı saldılar.

Əbdürrəhman Fəracov

“Leyli” rolunda

4

Opera 1908-ci il yanvar ayının 12-də səhnəyə qoyuldu. Tamaşanın rejissoru Hüseyin Ərəblinski idi. Üzeyir Hacıbəyli isə orkestrə dirijorluq etməli idi. Lakin orkestrdə skripka çalan olmadığına görə Üzeyir bəy özü skripkada çalmalı oldu.



Dirijorluq isə gənc yazıçı Əbdürrəhim bəy Haqverdiyevə həvalə edildi. Bu işdə təcrübəsi olmasa da, o, vəzifəsinin öhdəsindən məharətlə gəldi.

5

Əbdürrəhman Fərəcov ilk çıxışdan sonra qadın rolunu oynamaqdan boyun qaçırdı. Sonralar uzun müddət Leyli rolunda Əhməd Ağdamski çıkış etdi. 1924-cü ildə isə bu rolun ilk qadın ifaçısı Sona Haciyeva səhnəyə çıktı.

Operanın ilk dəfə səhnəyə qoyulmasından yüz ildən artıq vaxt keçib. Bu gün də Üzeyir bəyin bu ölməz əsəri ürəkləri fəth edir.

Söz bogçası

- opera
- köşk
- qrim
- zümzümə
- həvalə etmək
- dirijorluq

Nə anladın?

C

Mətnə əsasən fikirlərin düzgün və ya yanlış olduğunu müəyyən edin.

1. Kiçik səhnəcik opera yaratmaq ideyasına səbəb oldu.
2. Üzeyir bəy Hüseynqulu Sarabski ilə söhbətdən sonra opera yazmaq fikrinə düşdü.
3. Leyli rolunun ilk ifaçısı hər tamaşada alqışlarla qarşılandı.
4. Operanın tamaşaşa qoyulduğu ilk 16 ildə Leyli rolunu kişi aktyorlar ifa etdilər.

D

Verilmiş yarımbaşlıqların mətnin hansı hissəsinə aid olduğunu müəyyən edin. Fikrinizi əsaslandırın.

- A. Səhnəmizin ilk Leylisi
B. Operanın sonrakı taleyi
C. Məcnun rolunun ilk ifaçısı

- Ç. Opera yazmaq ideyası
D. İlk tamaşadakı çətinliklər

Düşün və cavab ver

E

Məndə altından xətt çəkilmiş cümlələri bir daha oxuyun.

Buradakı məlumatlardan hansı nəticələrə gəlmək olar?

NÜMUNƏ

Cümələ	Nəticə
<i>Bir gün Üzeyir bəy Bakıda su satılan köşkün yanından keçirdi.</i>	O dövrdə Bakıda su qıtlığı var idi.

3

A

“Şərqiñ ən məşhur operettası” mətnini dinləyin. Bu mətni məzmun və ideya baxımından “Şərqdə ilk opera” mətni ilə müqayisə edin.

B

“Şərqdə ilk opera” mətninin son cümləsini oxuyun. Sualları cavablandırın.

Bu gün də Üzeyir bəyin bu ölməz əsəri ürəkləri fəth edir.

- Cümlədə altından xətt çəkilmiş sözlər hansı mənada işlənmişdir?

Ölməz: A) Həmişə yaşayan, sağ qalan, heç vaxt ölməyən
B) Xalqın xatırasından silinməyən, unudulmayan

Fəth etmək: A) Silah gücü ilə almaq; tutmaq, zəbt etmək, işğal etmək
B) Təsir etmək, özünə yer eləmək, dərinə işləmək

- Bu sözlər cümlədə həqiqi, yoxsa məcazi mənada işlənmişdir? Cavabınızı əsaslandırın.

• Yadda saxla • MƏCAZ – FİKRİN TƏSİRİLİ İFADƏ VASITƏSİ

Hər hansı varlığın əlamətini daha qabarlı ifadə etmək üçün çox zaman məcazi mənalı sözdən istifadə edilir.

Uzaqdan məğrur palid ağacı görünürdü.

Feillər də məcazi mənada işlənə bilir:

Vaxt çox tez uçurdu.

Məğrur olmaq insana, *uçmaq* isə quşa aid xüsusiyyətlərdir.

Daha çox bədii mətnlərdə rast gəlinən bu cür söz və ifadələrə **məcaz** deyilir.

C

Şeirlərdəki hansı əlamət bildirən sözlər məcazi mənada işlənib?

1

Qəmli payız ötüşdü,
Qəzəbli qış yetişdi.
Üşüdü dağ, meşə, çöl,
Dondu kiçik çayla göl.

2

Gələndə nazlı bahar
Canlanır lal qayalar.
Şən çöllər çiçək açır.
Dağ, dərə ətir saçır.

Ç

Cümlələrdəki nöqtələrin yerinə elə feil seçin ki, məcazi mənada işlənsin.

- | | |
|-----------------------------------|----------------------------|
| 1. Yarpaqlar | (saralır / piçildaşır) |
| 2. Yaz gələndə təbiət | (oyanır / yaşıllaşır) |
| 3. Maşının mühərrikisi | (guruldayır / nərildəyir) |
| 4. Nahaq söz insanı | (əsəbiləşdirir / yandırır) |
| 5. Gøy üzündə buludlar | (uçuşur / görünür) |
| 6. Onu narahat edən şübhələr | (dağıldı / unuduldu) |

Dil qaydaları

4

A Lügətin köməyi ilə cümlədə altından xətt çəkilmiş sözləri izah edin.

Leyli roluna ifaçı tapmaq çox çətin idi.


Aşağıdakı xüsusiyyətlərin hansı sözə aid olduğunu müəyyən edin.

- A) Ümumi isimdir, konkretdir, təkdədir, quruluşca düzəltmədir.
- B) Sifətdir, çoxaltma dərəcəsindədir.
- C) Ümumi isimdir, yönlük haldadır, təkdədir, quruluşca sadədir.

• Bunları bilməliyik •

SÖZÜN LEKSİK VƏ QRAMMATİK MƏNASI

- Sözün lügətdə verilən izahı onun leksik mənasıdır. Bununla yanaşı, sözlərin qrammatik mənası da olur.



- Kəməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur. Onlar heç bir suala cavab vermir. Məsələn, **Uşaq yıxıldı, amma ağlamadı** cümləsində “amma” sözünün leksik mənası yoxdur. Qrammatik mənasına görə isə bu söz bağlayıcıdır.

B

Cümlələrdə fərqləndirilmiş sözlərin leksik və qrammatik mənalarını izah edin.

1. **Qıpqırmızı güllər bağçaya** yaraşlıq verirdi.
2. **Komandamızın** oyunçuları **sarımtıl** geyimdə **çıxış edirdilər**.
3. **Həyətdə çoxlu** uşaq var idi.
4. Babam və **mən tez-tez** dənizin **sahilində dincəlirik**.

C

Cümlədəki sözləri cədvəl üzrə qruplaşdırın.

1. Vay-vay, səhərə qədər hava düzəlməz ki?
2. Aydan və Sevda parka tərəf getdilər.
3. Axı gecikərik, bəlkə, sən də Arzu ilə gələsən?

Leksik və qrammatik mənası olan sözlər	Yalnız qrammatik mənası olan sözlər

1 A

Sizcə, rekordlar insanları niyə maraqlandırır?

Aşağıdakı suallar ətrafında düşünün və fikirlərinizi söyləyin.

- Sizcə, ən ucaboy insanın boyu nə qədərdir?
- Hansı heyvan daha sürətlə qaçır?
- Ən yüksək zirvənin hündürlüyü nə qədərdir?
- Yer üzündə ən ağıllı insan kimdir? Bunu necə müəyyən edirlər?

REKORDLARA İMZA ATAN “REKORDLAR KİTABI”


Bu əhvalat 1951-ci ildə baş verib. İrlandiyada Ginnes zavodunun əməkdaşı Hyu Biver bir tanıştı ilə ova çıxır. Ov zamanı onların arasında mübahisə yaranır: hansı quş daha sürətlə uçur? Mübahisə heç bir nəticə vermir, çünki bunu dəqiqləşdirmək üçün mötəbər mənbə yox idi.

Sonradan Hyu Biver müşahidə aparır və görür ki, insanlar tez-tez birincilik haqqında mübahisəyə qoşulurlar. O qərara gəlir ki, bir sorğu kitabı nəşr etsin, bu kitabda dünyada baş verən qeyri-adi hadisələr, kəşflər, rekordlar haqqında məlumatları toplasın.


Kitabın hazırlanması üçün dünyanın müxtəlif elmi və mədəniyyət mərkəzlərinə, idman klublarına və digər təşkilatlara sorğu məktubları göndərilir. Bu təşkilatlar çox böyük həvəslə müxtəlif sahələrdə rekordlar haqqında dəqiq məlumatlar verirlər.

Beləliklə, 1955-ci ildə dünya rekordları haqqında 198 səhifəlik ilk sorğu kitabı işıq üzü görür. Hyu Biver kitaba zavodun təsisçisi Artur Ginnesin adını verir. Kitabın 50000 nüsxəsi az bir müddətdə satılıb qurtarır. İlk illər rekordlar kitabı yalnız kiçik mətnlərdən – rekordlar haqqında məlumatlardan ibarət idi. Sonradan kitaba illüstrasiyalar da əlavə olundu.

Rekordlar haqqında məlumatları özündə toplayan kitabın satışı da çox keçmədən rekord nəticələr göstərir. Hazırda “Ginnesin dünya rekordları” kitabı dünyanın 100-dən çox ölkəsində 37 dildə milyon nüsxərlə çap olunur. Daha bir rekord: bu kitab dünya kitabxanalarında ən çox oğurlanan kitab kimi də məşhurdur.



1955-ci il nəşri



2021-ci il nəşri

“Ginnesin dünya rekordları” kitabına düşmək iddiasında olan şəxs əvvəlcə bu şirkətin internet saytına müraciət etməlidir. Saytda qaydalarla tanış olmaq və qeydiyyatdan keçmək lazımdır. Namizədin məlumatları 4 həftə ərzində araşdırılır. Sonra o hansısa sahədə ən yüksək nəticə göstərdiyini nümayiş etdirir. Bu nümayişdə mütləq Ginnes şirkətinin nümayəndəsi iştirak etməlidir. Rekord təsdiq olunarsa, ilkə imza atan şəxsə sertifikat göndərilir.

Özündə qeyri-adi bacarığın olduğuna inanan hər kəs Ginnesin rekordlar kitabına düşmək üçün cəhd edə bilər.

•Söz boğası•

- mötəbər • sorğu kitabı • iddia etmək • sertifikat
- işq üzü görmək • namizəd • qeydiyyat • təsisçi



Nə anladın?

B Mətnə görə düzgün fikri müəyyən edin.

- Ginnes kitab üçün rekordlar haqqında məlumat toplayan şəxsin adıdır.
- Kitabın ilk nəşri uğurla satılır.
- “Ginnesin dünya rekordları” kitabı dünyanın 37 ölkəsində nəşr olunur.
- Ginnesin rekordlar kitabına müraciət edən hər bir şəxsə sertifikat verilir.

C Mətndə hansı suala cavab yoxdur?

- Rekordlar kitabının yaradılması ideyası kimə məxsusdur?
- Ginnesin rekordlar kitabı hansı rekordlara imza atıb?
- “Ginnesin dünya rekordları”na hansı azərbaycanlılar düşüb?

‘Söz ehtiyatı

Ç Mətndən seçilmiş cümləni oxuyun. Bu cümlədə hansı ifadə məcazi mənada işlənmişdir? Fikrinizi əsaslandırın.

Beləliklə, 1955-ci ildə dünya rekordları haqqında 198 səhifəlik ilk sorğu kitabı işq üzü görür.

D Bunlardan biri sorğu kitabı sayılmır.

- izahlı lügət
- hekayələr toplusu
- ensiklopediya

E “Mötəbər mənbə” ifadəsini izah edin.

Düşün və cavab ver

E Sizcə, nəyə görə Ginnesin rekordlar kitabı hər il nəşr olunur?

F Mətndə altından xətt çəkilmiş cümlədən hansı nəticəyə gəlmək olar?

G Cümlələrin mətndəki hansı abzaslara aid olduğunu müəyyən edin.

1. Kitabın ilk nəşri hazır olduqdan sonra bir həftədə 10000 nüsxə satıldı.
2. Rekordçu olmağa iddia edən şəxsin cəhdinin qanedici olmasa, ona bu haqda məktub göndərılır.
3. Özünəinam, əzmkarlıq hər bir insanı məqsədinə çatdırı bilər.
4. Hyu Biver inanır ki, belə bir kitabdan hər kəs faydalana biləcək.

2 A Rekordlar haqqında məlumatları oxuyun. Bu bilgilər hansı göstəricilərə görə “Ginnesin dünya rekordları” kitabına düşüb?

1

- Portuqaliya yiğma komandasının hücumçusu Kristiano Ronaldo beynəlxalq yarışlarda rəqiblərin qapısından 111 top keçirib.



Kristiano
Ronaldo

4

- Qədir Hüseynov 6 yaşındandır. Şahmat oynamaya başlayıb. 8 yaşı olarkən Avropa çempionatının qalibi olub.



Qədir
Hüseynov

2


- Bu zürafənin adı Forestdir. Avstraliyada şəxsi zooparkda yaşayır. Boyu 6 metrə yaxındır.



Forest adlı
zürafə

5

- Bambuk ağacının hündürlüyü 27 metrə çatır. Büyməkdə olan bambuk ağacı bir gündə 90 santimetrə qədər uzana bilir.



Bambuk
ağacı

3

- Andre jonqlıydır. O, gözleri bağlı halda top tutmayı bacarır. Andre bir dəqiqədə 32 top tutur.



Jonqlıor
Andre

6

- Ginnesin rekordlar kitabına düşəndə Rayan Toysun 5 yaşı var idi. Balaca olsa da, tez-tez öz videolarını paylaşır. Sonuncu paylaşımı 12 milyondan çox baxış olub.



Rayan
Toys

• Nümunə •

1. Kristiano Ronaldo beynəlxalq yarışlarda ən çox qol vuran futbolçudur.

B

“Ginnesin dünya rekordları” kitabından 2021-ci il nəşrinin annotasiyasını oxuyun. Bu annotasiyada hansı cümlələr sizi kitabı oxumağa cəlb edir?

- Dünyada ən məşhur nailiyyətlərin toplandığı Ginnesin rekordlar kitabına xoş gəlmisiniz! Günsət sistemi, təbiət, insanlar, kompüter texnikası, idman, mədəniyyət, cəmiyyət və başqa mövzulardan ibarət 12 bölmə!



Hər bölmədə əks olunan rekordlar sizi mat qoyacaq. Yüzlərlə al-əlvan şəkillərin, heyranedici faktların toplandığı bu kitab dünyagörüşünüzü zənginləşdirəcək, öz gücünüzə inandıracaq.

Ginnesin rekordlar kitabı sizi qeyri-adi, cəsur addımlar atmağa ruhlandıracaq!

Sizin də adınız bu kitaba düşə bilər!

C

Aşağıda “Ginnesin dünya rekordları” kitabından bir hissə verilmişdir. Sizcə, bu bölmələrdə hansı rekordlar haqqında məlumat var? Bununla bağlı suallar tərtib edin.

MÜNDƏRİCAT



İNSANLAR

- Bədən üzvləri
- Ən yaşlı
- Ən uocabolu
- Bacarıqlı gənclər



İDMAN

- Futbol
- Basketbol
- Marafon qaçışı
- Tennis



TƏBİƏT

- Buz
- Hava və işıq
- Od və elektrik
- Bitki və göbələklər



HEYVANLAR

- Quş tükü
- Dəri
- Pulcuqlu heyvanlar
- Ev heyvanları

Nümunə

Bölmə	Fəsil	Sual
İdman	Futbol	İlk futbol klubu harada yaranıb?
Heyvanlar	Ev heyvanları	İlk əhliləşdirilmiş ev heyvanı hansıdır?

C

“Azərbaycan Ginnesin rekordlar kitabında” mətnini dinləyin. Verilmiş cədvələ əsasən qeydlər götürün və qeydlər əsasında mətni nəql edin.

Şəxs	Tarix	Rekord

3

A Mətni oxuyun, sualları cavablandırın.

ÖZ REKORDUNA İMZA AT

Nədənsə rekordcular haqqında oxumağı xoşlayırıq. Məgər “ilk...” və ya “ən...” olmaq çoxmu vacibdir? Axı insanların əksəriyyəti ömründə heç bir rekorda və ya ilkə imza atmır. Məgər onlar maraqsız insanlardır? Qətiyyən!

İstənilən rekorda imza atmaqla insan öz qeyri-adi bacarığını nümayiş etdirir. Əlbəttə, bu çox sevindirici və qürurverici haldır. Ancaq, məncə, əsas məsələ qarşına məqsəd qoyub özünə nəyi isə sübut etməkdir.

Bir dəfə atam mənim kompüterdə yazdığını görüb bir mətn verdi ki, üzündən köçürüm. Sonra saatına baxıb “start” işarəsi verdi. Bir dəqiqədən sonra: “Saxla,” – dedi. Məlum oldu ki, kompüterdə yazı sürətim dəqiqliğdə 160 işarədir.

– Pis deyil, – atam dedi. – Məşq eləsən, peşəkarlara çata bilərsən.

- Peşəkarların sürəti nə qədərdir ki?
- Dəqiqliğdə 400 işarə.

O gündən qarşıma hədəf qoydum, hər gün saata baxaraq 5-6 səhifə mətn köçürdüm. İndi mən klaviaturaya baxmadan on barmaqla dəqiqliğdə 280 işarə sürəti ilə mətn yıغا bilirəm.

Mən Ginnesin rekordlar kitabına düşmək iddiasında deyiləm. Sadəcə, hər həftə rekordumu yeniləmək özümə olan inamımı artırır. Bilmirəm, bu bacarıq mənə həyatda lazımlı olacaqmı? Amma bir şeyi dəqiq bilirəm: mən qarşıma qoyduğum məqsədə nail olmayı bacarıram. Əsas məsələ də elə budur: iradə və özünəinam.

Rafiq İsmayılov

- Mətn hansı mövzuya həsr olunub?
- Müəllif mövzu ilə bağlı hansı məsələni qabardır?
- Müəllifin bu məsələyə münasibəti necədir?
- Müəllif öz fikrinə oxucunu necə inandırır?

Faydalı məsləhət ESSE NƏDİR?

- Müəyyən hadisə, fakt və ya problemlə bağlı müəllifin fikirlərini əks etdirən yazı **esse** adlanır. Esse yazmaqdə əsas məqsəd verilmiş mövzuya münasibət bildirməkdir.

B

Məlumatlardan istifadə edərək esse yazın.

Başlıq: Tarixdə rekord və kəşflər

Əsas məsələ: Rekord və kəşflər olmasaydı, dünya inkişaf edərdimi?

Məsələyə münasibət: İnsanlar rekord və kəşflərə can atmasaydı, dünyada heç bir yenilik olmazdı.

Əsaslandırma: Tarixdəki məşhur ixtira, kəşf və rekordlardan bir-iki örnek.

Dil qaydaları

4 A

Cümlələrdəki “kimi” sözünün məsafə, yoxsa bənzətmə mənası bildirdiyini müəyyən edin.

1. Mən atam kimi qəhrəman olacağam.
2. Parka kimi piyada getdik.

• Bunları bilməliyik •

QOŞMA

- Bəzi köməkçi nitq hissələri sözlərə qoşularaq müəyyən məna çaları yaradır.

Qoşma	Yaratdığı məna çaları
evə qədər	məsafə
məktəbə tərəf	istiqamət
səndən ötrü	səbəb
dərsdən sonra	zaman

Bəzə sözlər **qoşma** adlanır.

B

Verilmiş qoşmaları uyğun nöqtələrin yerinə yazmaqla cümlələri köçürün.

1. Stadiona ... piyada getdik.
2. Müəllim sinfə daxil olandan ... zəng vuruldu.
3. Əhməddən ... hamı dərsi maraqla dinləyirdi.
4. Zərifə öz əməyi ... hörmət qazanıb.

- a. sonra
b. qədər
c. ilə
ç. savayı

C

Qoşmaları sözlərə uyğunlaşdırın və ifadə etdiyi mənanı müəyyən edin.

1. şəhərə
2. dosta
3. ondan

- a. görə
b. əvvəl
c. qədər

1. bizə
2. sizdən
3. ailə

- a. üçün
b. doğru
c. başqa

• Dikkət edin •

- Qoşmalar sözə qoşularkən həm bitişik, həm də ayrı yazılır:

1. Birhecalı qoşmalar bitişik yazılır: *uşaqtək*, *səhərəcən*, *kəndədək* və s.
2. İki və daha artıq hecadan ibarət qoşmalar ayrı yazılır: *iştiraka görə*, *oxumaq üçün*, *meşəyə qədər* və s.
3. *İla* qoşması həm bitişik, həm də ayrı yazılır: *müəllimlə*, *müəllim ilə*.

Ç

Verilmiş qoşmaları nöqtələrin yerinə yazmaqla cümlələri köçürün.

1. Səhər açılan ... quşların cəh-cəhi eşidilir.
2. Əsgərlərimiz səhərə... döyüsdülər.
3. Nənəm telefon... danışır.
4. Uşaqlar meşəyə ... yollandılar.
5. Dərsdən ... tədbir keçiriləcək.

cən sarı kimi la sonra

1

A Xəritədə Amerika qıtəsini göstərin. Bu qıtə haqqında bildiklərinizi danışın.
Avropa ilə Amerika arasında hansı okean var?

XRİSTOFOR KOLUMB

Danişacağımız bu əhvalat XV əsrədə baş vermişdir. Avropada uzaq Hindistan ölkəsi haqqında əfsanələr dolaşındı. Bu ölkənin qızılı, ədvayıyyatı, bəzək əşyaları avropalıları çox cəlb edirdi. Quru yolla Hindistana sərvət dalınca gedib-gələnlər var idi. Amma bu yol çox çətin və təhlükəli idi. Avropalılar Hindistana gedən dəniz yolunu tapmaq istəyirdilər.

Cəsur səyyah Xristofor Kolumb bu məqsədlə səyahət planı hazırladı. O, italyan əsilli dənizçi idi. Ömrünün çox hissəsini səyahətlərə həsr etdiyinə görə zəngin dünyagörüşünə malik idi. Ona məlum idi ki, Hindistan Avropadan şərqdə yerləşir. Kolumb onu da bilirdi ki, Yer kürə şəklindədir. Deməli, okeanla qərbə doğru üzməklə Yerin ətrafına fırlanıb şərqdəki istənilən ölkəyə gedib çıxməq olar.

Kolumb öz planını İspaniya kralıçasına təqdim etdi. Kralıça onun fikrini bəyəndi və ekspedisiya üçün **vəsait** ayırdı. Kolumb hazırlıqlara başladı.

1492-ci ilin avqust ayı... Kolumb üç gəmi ilə İspaniyadan səyahətə çıxdı. Heyət 90 nəfərdən ibarət idi. Gəmilər Atlantik okeanı ilə gecə-gündüz üzdü. Beş həftədən artıq vaxt keçmişdi. Kolumbun hesablamalarına görə, onlar artıq uzaq Asiyaya çatmalı idilər. Amma torpaq görünümürdü. Səyahətçilərin quruya çıxmaga ümidi ləri qalmamışdı. Lakin Kolumb onları ruhdan düşməyə qoymurdu. Tezliklə möcüzələr diyarına – zəngin Hindistana çatacaqlarına inandırırdı.

Oktyabr ayının 12-də gecəyarısı heyət üzvlərindən birinin "Torpaq!" deyə ucadan qışqırması hər şeyi dəyişdi. Yeni torpaq kəşf edilmişdi. Səyahətçilər çox sevindilər. Kolumb gəmidən düşərək həmin əraziyə İspaniyanın bayrağını sancdı. Bura Amerikanın San-Salvador adası idi. Amma Kolumb ayaq basdığı torpağı Hindistan, əhalini isə hindlilər zənn etdi. Yerli əhali isə gələn insanları təəccüb və qorxu ilə qarşılıdı. Onlar avropalılarla müqayisədə çox geridə qalmışdır.



Xristofor Kolumb
(1451-1506)



Kolumb yerli əhali haqqında yazdı:

“Buradakı insanlar hündürboylu və yaraşıqlı idilər. Dəriləri gümüşü rəngə çalırды. Əyinlərində paltar yox idi. Çılpaq gəzirdilər. Onlara qılınc göstərdim. Tiyəsindən tutdular, əllərini yaraladılar. Çünkü nə dəmir, nə də qılınc görmüşdülər”.

Hazırda həmin gün Amerikanın kəşfi günü kimi bayram edilir.

Düzdür, Kolumb Hindistana gedən dəniz yolunu tapa bilmədi. Amma İspaniyaya yeni-yeni torpaqlar, tükənməz sərvət bəxş etdi.

•Söz boğası•

• ədvayıyat • vəsait • ekspedisiya • səyyah • zənn etmək

Nə anladın?

B

Hansı fikir yanlışdır?

- XV əsrдə avropalılar Amerika qıtəsinin mövcudluğundan xəbərsiz idilər.
- Kolumb Amerikanı tapmaq üçün ekspedisiya təşkil etdi.
- Kolumb Yerin kürə şəklində olduğunu bilirdi.
- Kolumbun Yer kürəsinin ölçüləri barədə dəqiq təsəvvürü yox idi.

C

Mətnə istinad etməklə cümlələri tamamlayın.

- Hindistan avropalıları cəlb edirdi, çünkü
- Avropalılar Hindistana gedən dəniz yolunu tapmaq istəyirdilər, çünkü
- Kolumb Hindistana çatmaq üçün qərbə doğru yola düşdü, çünkü

Söz ehtiyatı

Ç

Lügətin köməyi ilə “ekspedisiya” və “səyahət” sözləri arasındaki məna fərqini müəyyən edin.

D

Fərqləndirilmiş “vəsait” sözü mətndə hansı mənada işlənmişdir?

- Hər hansı ideyanı, layihəni həyata keçirmək üçün ayrılmış pul.
- Tədris zamanı istifadə olunan kitab.

E

Verilən izah söz boğcasındaki hansı sözə aiddir?

Xüsusi dad, xoş iy, bəzən də rəng vermək üçün xörəyə, şirniyyata qatılır.

Düşün və cavab ver

Ə

Sizcə, Kolumb yeni torpağa bayraq sancmaqla nə demək istəyirdi?

F

Hindistan əhalisi bu ölkənin adı ilə hindlilər adlandırılır. Bəs nə üçün Amerikanın yerli əhalisi “hindı” və yaxud “hindu” adlandırılır?

NƏYƏ GÖRƏ "AMERİKA"?

Dilimizdə bir ifadə var: "Amerika açmaq". Bəzən kimsə hamiya bəlli olan xəbəri yenilik kimi təqdim edəndə istehza ilə deyirik: "Bu da mənə Amerika açır". Bu ifadəni elə Kolumba da aid etmək olar. Çünkü Amerika qıtəsinin kəşfi ilə bağlı müxtəlif fikirlər mövcuddur.

Bəzi alımların fikrincə, bu torpağa ilk dəfə Sibir türkləri ayaq basıb. Onlar 25-30 min il bundan əvvəl Amerikada məskunlaşmışlar. Amerika alımları artıq bu faktı sübuta yetiriblər. Onların araşdırılmalarına görə, burada yaşayan bir çox hindu tayfaları ilə bəzi Sibir türkləri eyni soy-kökə mənsubdurlar. Həmin hindu tayfalarının dilində bəzi türk sözlərinin işlədilməsi də bu fikri təsdiqləyir.

Amerikaya ayaq basan ilk avropalıları – vikingləri də pioner hesab etmək olar. Onlara islandiyalı Leyf Erikson başçılıq edib. Bu hadisə Xristofor Kolumbdan 500 il əvvəl baş verib. Leyf Amerikada rast gəldiyi torpaqlara müxtəlif adlar verib: Meşə ölkəsi, Yastı ölkə və s. Amerikada vikinglərin yaşayış məskənləri tapılıb. Bu səbəbdən Amerikanın kəşfini Leyf Eriksonun adı ilə də bağlayırlar.

Amerikanın müxtəlif dövrlərdə çinlilər, irlandlılar tərəfindən aşkar edilməsi haqqında da **fərziyyələr** söylənilir. Hətta XIV əsrədə ərəblərin də Amerikanı kəşf etdiyini deyənlər var. Amma bütün bu fikirlər sübut olunmadığı üçün fərziyyə olaraq qalır.




Amerigo Vespucci
(1454-1512)

Bütün bunlara baxmayaraq, tarixdə Amerikanın kəşfi Xristofor Kolumbun adı ilə bağlıdır. Çünkü məhz onun təşkil etdiyi ekspedisiyalardan sonra avropalılar okeandan o tərəfdə mövcud olan torpaqlardan xəbər tutdular.

Bəs niyə kəşf etdiyi materikə Kolumbun adı verilməyib?

Kolumb Amerikaya səyahət edərkən heyət üzvləri arasında xəritəni mükəmməl bilən Ameriqo Vespuçci də var idi. Kolumb tapılan torpağın Hindistan olduğunu düşünsə də, Vespuçci təkidlə bu yerin indiyəcən kəşf olunmamış yeni torpaq olduğunu deyirdi.



•Söz boğçası•

- soy-kök
- pioner
- təkidlə
- viking
- fərziyyə

Sonralar A.Vespuççi başqa heyətlə bir neçə dəfə Amerikaya səyahət etdi və bu torpaqların Hindistan olmadığını dəqiqləşdirdi. Həmin yerə “Yeni dünya” adını verdi. Zaman keçdi və bu materiki Ameriqo Vespuççinin şərəfinə Amerika adlandırdılar.

Söz ehtiyatı

B Hansı söz mətndə fərqləndirilmiş sözü əvəz edə bilər?

a

təxəyyül

b

mülahizə

c

fakt

C Verilmiş izahın hansı sözə aid olduğunu müəyyən edin.

a

hindular

b

vikinglər

c

pioner

1. Avropanın şimalında yaşamış döyüşkən dənizçilər.

a

2. İlk olaraq yeni bir ölkəyə gəlmış və burada məskən salmış adam.

b

3. Amerikanın yerli əhalisi.

c

Nə anladın?

Ç Mətnə istinad etməklə aşağıdakı fikirləri sübut edən faktları sadalayın.

1. Çox qədimdə Sibir türkləri ilk olaraq Amerikaya ayaq basıblar.

2. Amerikaya ilk ayaq basan avropalılar vikinglər olublar.

D Mətnə görə yanlış fikirdir:

A. Sibir türklərinin Amerikada məskunlaşması artıq sübuta yetirilib.

B. Amerikanın ilk sakinləri arasında çinlilərin olması faktı mövcuddur.

C. Leyf Erikson Amerikaya X əsrдə səyahət etmişdir.

D. Deyilənə görə, ərəblər Amerikanı Kolumbdan 100 il əvvəl kəşf etmişlər.

Düşün və cavab ver

E Sizcə, “Nəyə görə “Amerika”?” mətnini yazmaqdə müəllifin məqsədi nədir?

Ə Verilmiş fikirlərdən hansı ilə razınız? Seçiminizi yazılı şəkildə əsaslandırın.

a) Amerikanın Ameriqo Vespuççinin şərəfinə adlandırılmasının ədalətlidir.

b) Amerikanın Ameriqo Vespuççinin şərəfinə adlandırılmasının ədalətlidir deyil.

3

A

Verilmiş cümlələri müqayisə edin. Hansı cümlədə sevinc hissi daha qabarıq ifadə olunub?

1. Səyahətçilər çox sevindilər.
2. Səyahətçilər sevincdən yerə-göyə sığmirdilar.

• Yadda saxla • MÜBALİĞƏ NƏDİR?

- Bəzən bədii mətnində varlıq və ya hadisə daha qabarıq, şişirdilmiş şəkildə təsvir olunur. Bu, **mübaliğə** adlanır.

Palid ağaçının başı göyə çatırdı.

Bu cümlədə ağacın çox hündür olmasını bildirmək üçün mübaliğədən istifadə olunub. Mübaliğə – **məcazi mənalı** ifadədir.

B

Cümlələrdəki mübaliğəni müəyyən edin.

1. Səmada görünən göyqurşağı min rəngə çalırdı.
2. Koroğlunun nərəsindən dağ-daş lərzəyə gəldi.
3. Hər tərəfə od ələyən günəş batmaqda idi.
4. Ana qaranquşun səsindən yer-göy titrədi.

C

“Kitabi-Dədə Qorqud”dan verilən nümunələrdəki mübaliğəni müəyyən edin. Sizcə, müəllif mübaliğədən hansı məqsədlə istifadə etmişdir?

1. Qaraca Çoban sapandı ilə məşhur idi. Sapanda hər daş qoyub atanda iki-üç düşməni atdan salırdı. O, üç yüz düşməni bir dəfəyə yerə yıxırı. Daş qurtaranda sapanda qoyunları qoyub atırdı. İki qardaşı ilə altı yüz düşmənin qarşısını kəsirdi.
2. Qazan xan Qaraca Çobanı ağaca sarıyır. Çoban güc verib ağacı kökündən çıxarır. O, ağaç belində yola düzəlir.

Ç

Nöqtələrin yerinə aşağıda verilmiş uyğun nümunələr yazaraq mübaliğə yaradın.

1. O qədər qarışqa var idi ki,
2. Dəftərini itirən qızçıqazın göz yaşı
3. Yağış elə yağırkı ki,
4. Ayının qorxusundan tülkünün

a

tut ucundan, göyə çıx

b

ürəyi qırılıb yerə düşdü

c

adamın gözü qaralırdı

ç

selə dönmüşdü

Dil qaydaları

4 A

Hansı cümlədə fikir daha qüvvətli ifadə olunub? Səbəbini izah edin.

1

Mən ona inanmırıam.

2

Mən ona heç inanmırıam.

• Bunları bilməliyik • ƏDAT

- Bəzi köməkçi sözlər sözün və ya cümlənin təsirini gücləndirir.

Məsələn:

Gözəl havadır.

Nə gözəl havadır!

Sən oxuya bilirsən.

Axi sən oxuya bilirsən!

Belə köməkçi sözlər **ədat** adlanır.

B

Tərkibindəki hansı söz çıxarılsa, cümlələrin təsir gücü azalar?

1. Sinfimizdə ən çalışqan şagird Nihaddır.
2. Riyaziyyat daha maraqlı fəndir.
3. Bəs bu filmə baxmamışan?
4. Suallara necə yaxşı cavab verdin!
5. Axı dərsə vaxtında çatmalıyıq.

• Diqqət edin •

- Elə ədatlar var ki, sözlərə bitişik yazılır.

Məsələn: Tədbirə hazırlsan**mı**? Axşam bizə gəlsən**a**. Biz yayda yaxşıca dincəldik.

-ca **-mı** **-sana** şəkilçi formasında olan ədatdır.

C

Verilmiş ədatları nöqtələrin yerinə artıraraq cümlələri köçürün.

ancaq **qoy** **-ca** **əsl** **-mi**

1. ... həmişə başımızın üzərində parlaq günəş şölə saçısın!
2. Akvariumda xırda... balıqlar göz oxşayırdı.
3. Günortaya qədər işimizi qurtara bilərik... ?
4. Bu ... mən istəyən oyun oldu.
5. Bu işi sinifdə ... sən bacara bilərsən.

Ç

Fərqləndirilmiş ədatları mötərizədə verilən uyğun ədatlarla əvəz edib köçürün.
(bircə, elə, nə, olduqca, bəs)

1. Çiçəklər **necə** gözəl ətir saçır.
2. **Məgər** sizin sinif bugünkü yarışa qatılmır?
3. **Məhz** bu çıxışa görə aktyora yüksək mükafat verildi.
4. Dünən baxdigımız film **lap** maraqlı idi.
5. Şagirdlərdən **yalnız** Əhməd imlanı vaxtında bitirə bildi.

1

A Məlumatları oxuyun. Hər hissəni bir cümlə ilə ifadə edin.

ƏN SÜRƏTLİ...

İşiq sürəti

Dünyada işığın sürətinə çatan heç nə yoxdur. İşiq 1 saniyədə 300 000 km qət edir. Əgər işiq sürətilə Yerdən hərəkət etsək, yarım saata Marsa çatarıq. Yaxud 1 saniyədə dünyani 7 dəfə dövr edə bilərik.

Yəqin, şimşək çaxanda dəfələrlə şahid olmusunuz ki, əvvəl işiq görünür, sonra səs eşidilir. Bu o deməkdir ki, işiq səsdən sürətlə yayılır.



Ən sürətli heyvan

Hepard dünyanın ən sürətli məməli heyvanıdır. Əsasən, Afrika və Asiyada yaşayır. Sürəti saatda 120 kilometrə çatır. Bu o deməkdir ki, sürətdə bəzi avtomobiləri geridə qoyur. Hər sıçrayışda 15 metr məsafə qət edə bilir. Ona görə də deyirlər ki, sanki hepard havada qaçır.

Hepardin sürətlə qaçma səbəblərindən biri onun incə sümüklərə malik olmasıdır. Digər səbəbi isə uzun quyuğudur. Hepardin quyuğu sükan rolunu oynayır.



Dünyanın ən sürətli insanı

Usain Bolt Yamayka vətəndaşıdır. O, qaçış üzrə 11 qat dünya çempionudur. Ən sürətli atlet kimi tanınan Bolt 100 metrlik məsafəni 9,58 saniyəyə qaçır. O, uğurları haqqında belə deyir: "Bu göstəricilər mənim imkanlarımın zirvə nöqtəsi deyil. Gələcəkdə daha böyük rekordlar qazanacağam".

Qeyd etmək lazımdır ki, Usainin rekordlarını heç bir idmançı yeniləyə bilməyib. Usain öz rekordlarını təzələməklə adını bir neçə dəfə Ginnesin rekordlar kitabına sala bilib.



Ən sürətli qarışqa

Gümüş qarışqa Böyük səhrada yaşayır. Dünyanın ən sürətli qarışqası hesab olunur. Bir saniyədə 85 santimetr məsafə qət edə bilir, yəni saatda 3 km sürətlə hərəkət edir. Bu sürət sizə az gəlməsin. Axı qarışqa balacadır. Əgər o, insan boyda ol-sayıdı, saatda 650 km sürətlə qaça bilərdi.

Təsəvvür edin, Usain Bolt saniyədə 4 addım atırsa, bu qarışqlar 50 addım atır.



Ən sürətli quş

Şahin dünyada ən sürətlə uçan quşdur. Qızılquşlar fəsiləsinə aiddir. Antarktidadan başqa hər yerdə rast gəlmək mümkündür. Ovunun üstünə şığıyanda saatda 390 kilometr sürət yığa bilir.



•Söz boğcası•

- sükan • şahin • atlet • qət etmək

Söz ehtiyatı

B

Hansı cümlələrdə fərqləndirilmiş sözlər məcazi mənada işlənmişdir?

- a) Alpinistlər dağın **zirvəsinə** qalxdılar.
- b) Üzeyir Hacıbəyli musiqi sənətinin **zirvəsində** idi.
- a) Kriştiano Ronaldo futbol **ulduzudur**.
- b) Səma parlaq **ulduzlarla** dolu idi.

Nə anladın?

C

Mətnə istinad edərək fikirlərin düzgün, yoxsa yanlış olduğunu qeyd edin.

1. Səs işiq sürətindən daha tez yayılır.
2. Hepardin quyruğu qaçarkən istiqamətini dəyişməkdə ona kömək edir.
3. Bolt son rekordunun yenilənməyəcəyinə əmindi.
4. Şahin quşları soyuq iqlim şəraitində yaşamır.

Düşün və cavab ver

Ç

Mətndəki məlumatlardan istifadə edərək aşağıdakı suallara cavab yazın.

1. Hepard 3 saatda neçə kilometr məsafə qət edə bilər?
2. Hepard həmin məsafəni neçə addıma qət edir?

D

“Sürətin həyatımıza faydası” mövzusunda esse yazın.

Araşdırma

E

Aşağıda verilənlər haqqında məlumat toplayaraq təqdimata hazırlaşın.

I QRUP: Ən hündür dağ

III QRUP: Ən uzun çay

II QRUP: Ən böyük göl

IV QRUP: Ən hündür şəlalə

2

A “Ən sürətli maşın” və “ən sürətli heyvan” anlayışlarını müqayisə edin. Hansının nəticəsi müəyyən vaxtdan sonra dəyişə bilər? Fikrinizi əsaslandırın.

B

“İlk, ən, rekord” mətnini dinləyin. Götürdüyünüz qeydlər əsasında sualları cavablandırın.

1. “İlk” və “ən” sözlərini necə fərqləndirmək olar?
2. Sizcə, hansı “ən”lər daimi, hansı dəyişkən ola bilər?
3. Bəzi varlıqların təbiətdə daim birinci olmasını necə izah edərdiniz?

C

Sizcə, aşağıdakı hansı varlığın sürəti yenilənə bilər? Dinlədiyiniz mətnə əsasən fikrinizi əsaslandırın.

1 ən sürətli avtomobil

3 ən sürətli atlet

2 ən sürətli qarışqa

4 ən sürətli məməli

Ç

Dinlədiyiniz mətnə əsasən “rekord qazanmaq” və “ilkə imza atmaq” ifadələrinin fərqini izah edin.

D

Cədvəldəki məlumatları rabitəli mətnə çevirib yazın. Bunlar dinlədiyiniz mətndəki hansı fikirləri təsdiqləyir?

Varlıqların adı	Əlamət	Ölçü/say	Məkan
Bürc Xəlifə	Ən hündür bina	828 metr	Dubay
Göy balina	Suda yaşayan ən böyük canlı	160 ton	Okean
Fil	Quruda yaşayan ən böyük canlı	6 ton	Afrika
Britaniya Milli Kitabxanası	Ən zəngin kitabxana	150 milyon kitab	İngiltərə

Araşdırma

E

Araşdırmanızıza əsasən dünyadan “ən”ləri haqqında məlumatları təqdim edin.

3

A Verilmiş aforizmə uyğun gələn fikri seçin.

Birinci təkəri ixtira edənə ağıllı demək olmaz. Əsl ağıllı – dörd təkər ixtira edəndir.
 (Sid Kayzer)

- A. Təkərin kəşfi elm və texnikanın inkişafında böyük rol oynamışdır.
- B. Tətbiqi mümkün olmayan kəşfin heç kimə faydası yoxdur.
- C. Kəşfi bir neçə dəfə təkrar etmək lazımdır ki, hamı onu başa düşsün.

Faydalı məsləhət

ESSEDƏ MÜHAKİMƏ VƏ FAKT

- Esse yazarkən bəzən müəllif oxucunu öz fikirlərinə inandırmağa çalışır. Bunun üçün o, müxtəlif faktlardan – nümunələrdən istifadə edir:
 - 1) Tarixi hadisələr və faktlar;
 - 2) Şəxsi həyatından nümunələr;
 - 3) Görkəmlı şəxsiyyətlərdən sitatlar, aforizmlər.

B Cütlərlə iş

“Hər bir yenilik çətinliklə başa gəlir” mövzusunda esse yazın. Bir-birinizin yazısını yoxlayın.

I. Əsaslandırma üçün tarixi fakt: Şərqdə ilk operanın yaranması

- Operanı səhnələşdirən zaman musiqiçilər çox az idi. Bəstəkar skripkada çalır, yazıçı dirijorluq edirdi.
- Qadın rollarını kişi aktyorlar ifa edirdilər, ona görə də onlar bəzi insanlar tərəfindən təhqir olunurdular.
- Yerli mollalar, qoçular operanın səhnələşdirilməsinə qarşı çıxırdılar.

Sitat: İstənilən uğur cəhd etmək qərarı ilə başlayır. (Mixail Barışnikov)

II. Əsaslandırma üçün tarixi fakt: Amerikanın kəşfi

- Kolumb Amerikanın kəşfinə 12 il vaxt sərf edib. Həyatının xeyli hissəsini okeanda, gəmilərdə keçirib.
- İspaniya kralıçası əvvəl ekspedisiya üçün vəsait versə də, sonradan bu işi dayandırır.
- Ekspedisiya çox uzun çəkdiyi üçün dənizçilər etiraz edirlər. Çünkü artıq ərzaq tükənmüşdi. Kolumb onları quruya çıxacaqlarına güclə inandırır.

Aforizm: Ən böyük uğur yrixılmamaq deyil, hər yixılanda ayağa qalxmaqdır. (Konfutsi)

Dil qaydaları

4

A Hansı cümlədə yağışın yağılığına əminlik ifadə olunub?

1 Deyəsən, yağış yağır.

2 Doğrudan da, yağış yağır.

3 Heyif ki, yağış yağır.

• Bunları bilməliyik •

MODAL SÖZLƏR

- Bəzən müəyyən sözlər vasitəsilə söylədiyimiz fikrə münasibət bildiririk. Məsələn:

• əminlik ifadə edirik: *Əlbəttə, sən haqlısan.*

• şübhə ifadə edirik: *Bəlkə də, sən haqlısan.*

Belə sözlər **modal söz** adlanır. Modal sözlər köməkçi nitq hissəsidir.

B

Cümlələri oxuyun. Modal sözlərin ifadə etdiyi mənanı seçin.

- | | |
|---|------------------------|
| 1. Deyəsən, yağışdan sonra hava sərinləşdi. | <i>əminlik / şübhə</i> |
| 2. Heyif ki, bu gəzintiyə gedə bilmədik. | <i>şübhə / təəssüf</i> |
| 3. Beləliklə, dostum istədiyinə çatdı. | <i>nəticə / şübhə</i> |
| 4. Əlbəttə, mən heç nədən qorxmuram. | <i>şübhə / əminlik</i> |

• Diqqət edin •

- Modal söz cümlənin müxtəlif yerində işlənir və vergüllə ayrılır:

Təbii ki, sənin fikrin doğrudur. Biz, yəqin, görüşməliyik. Bu belədir, təəssüf ki.

C

Vergüldən düzgün istifadə etməklə cümlələri köçürün.

Modal sözlərin hansı məna bildirdiyini müəyyən edin.

- | | |
|-----------------------------------|--|
| 1. Görünür tədbir maraqlı olacaq. | 4. Təəssüf ki tədbirə qatıla bilmədim. |
| 2. Nəhayət hamı gəlib çıxdı. | 5. Həqiqətən onu gördüğümə sevindim. |
| 3. Düzü bu fikri bəyəndim. | 6. Təbii ki birlikdə işləyəcəyik. |

Ç

Nöqtələrin yerinə uyğun modal söz seçib yazın. Lazım olduqda vergül qoyun.

- | | |
|---|---------------------------|
| 1. ... (<i>şübhə</i>) bu gün hava isti olacaq. | <i>əlbəttə / bəlkə</i> |
| 2. Gözlədiyimiz gün ... (<i>nəticə</i>) gəlib çatdı. | <i>şübhəsiz / nəhayət</i> |
| 3. ... (<i>əminlik</i>) sən rəqs etməyi yaxşı bacarırsan. | <i>yəqin / sözsüz</i> |

Ümumiləşdirici təkrar

A

Mətndə hansı köməkçi nitq hissələrinin işləndiyini müəyyən edin.

Günəş və bağçadakı çiçəklər dost idilər. Amma Külək çiçəkləri heç sevmirdi. Onları üzütmək, əzmək üçün fürsət axtarırdı. Qorxusu yalnız Günəşdən idi. Onu görən kimi qaçıb gizlənirdi.

Bir gün Günəş ətrafi qızdırandan sonra dincəlirdi. Bunu görən Külək var gücü ilə əsməyə başladı. Bənövşənin üstündə bircə ləçək qaldı.

Nəhayət, uğultuya Günəş oyandı. Elə od yağdırdı ki, Küləyin izi-tozu qalmadı.

B

Cümlələrdəki qoşmaları mötərizədə verilmiş elə qoşma ilə əvəz edin ki, məzmun dəyişməsin.

1. İki hamidan qabaq biz bitirmişdik. (*ötrü, əvvəl*)
2. Onlar parka doğru getdilər. (*qədər, təraf*)
3. Dostlar evə qədər birlikdə getdilər. (*kimi, görə*)
4. Görüş axşamacan davam etdi. (*-la, -dək*)

C

Ədat əlavə etməklə cümlələrin təsir gücünü artırıb köçürün.

İstifadə üçün sözlər: daha, axı, ən, olduqca, bəs

1. ... bu gün bizə gəlmirsən?
2. Sən ... heç nəyə görə narahat olma.
3. O ... çətin suallara cavab verdi.
4. Bugünkü dərs ... maraqlı idi.
5. ... biz neçə ildir ki, dostuq.

Ç

Nöqtələrin yerinə modal söz yazmaqla cümlələri tamamlayın.

Uyğun yerdə vergüldən istifadə edin.

1. ... bütün tapşırıqlar yerinə yetirildi. → amma, nəhayət, əvvəl
2. Dilşad ... çox çalışqan şagirddir. → ən, həqiqətən, kimi
3. Siz ... sabahdan hazırlıqlara başlayasınız? → kaş ki, də, bəlkə
4. ... o, hələ hazır deyil. → bəs, lakin, məncə

6

TARİXI ŞƏXSİYYƏTLƏR

A Nümunəyə uyğun yaddaş xəritəsi tərtib edin. Verilmiş mətni oxuyaraq xanalarda müvafiq açar sözləri qeyd edin.



TARİX VƏ ONU YARADANLAR

Tarix dedikdə qədim dövrlərdən günümüzə kimi baş vermiş mühüm hadisələr və faktlar nəzərdə tutulur. Biz bu hadisələr haqqında tarixi mənbələr əsasında bilgi alırıq. Həmin hadisələri öz gözü ilə görmüş müəlliflərin yazıları ən zəngin və dəqiq məlumat verən mənbələrdir. Bundan başqa, arxeoloqların qazıntıları zamanı aşkar etdikləri qədim əşyalar, vaxtilə mövcud olmuş şəhər, kənd qalıqları da tarixi öyrənməyə kömək edir.

Hər bir tarixi hadisə: müharibə, coğrafi kəşf, elmi ixtira və s. müəyyən bir şəxsiyyətin adı ilə bağlı olur. Hökm-darlar müharibəyə başlayır, sərkərdələr ölkələr fəth edir, səyyahlar yeni torpaqlar aşkar edir, alımlar ixtiralar edirlər. Xalqların, bəzən isə dünyanın tarixini dəyişən bu insanları *tarixi şəxsiyyət* adlandırırlar.

Alımlar, şair və yazıçılar, rəssam və heykəltəraşlar öz əsərlərində tarixi şəxsiyyətlərin həyatına tez-tez müraciət edirlər. Sözsüz ki, bu zaman onlar tarixi mənbələrdən istifadə edirlər. Alımların bu haqda əsərləri faktlara əsaslanır və tarixi həqiqətə çox yaxın olur. Tarixi şəxsiyyətlərdən bəhs edən bədii əsərlərdə isə bəzi epizodlar tarixi faktlara uyğun gəlməyə bilər. Başqa sözlə, tarixi romanlarda yazılıçı təxəyyülü də mühüm rol oynayır.



Elə əsərlər də var ki, müəllifi məlum deyil. Onlar şifahi xalq ədəbiyyatı nümunələri sayılır; məsələn: nağıl, rəvayət, dastan, lətifə və s. Bu cür əsərlərdə də bəzən tarixi şəxsiyyət obrazlarına rast gəlmək mümkündür. Bu əsərlər tarixi həqiqətdən çox uzaq olsa da, orada həmin şəxsiyyətlərin xarakteri, davranışları və xalqın bu şəxsiyyətə münasibəti aydın hiss olunur.

Bir sıra əsər qəhrəmanlarının tarixi şəxsiyyət, yoxsa, sadəcə, bədii obraz olması alımlar arasında mübahisə doğurur. Bir çox mənbələrdə dastan qəhrəmanları Dədə Qorqudun, Koroğlunun tarixi şəxsiyyət olması barədə fikirlər irəli sürürlür.

Hər bir xalq öz tarixi ilə fəxr edir və tarixdə iz qoymuş görkəmli şəxsiyyətlərini yaddaşlarda yaşatmağa çalışır.

•Söz boğcası• • arxeoloq • roman • görkəmli

Nə anladın?

B

Yaddaş xəritəsindən istifadə etməklə mətni nəql edin.

Düşün və cavab ver

C

“Ya eşşək olər, ya şah” lətifəsini dinləyin və mətnindəki əsas obrazları müəyyən edin.

Ç

Təsəvvür edin ki, Molla Nəsrəddin lətifələrinin qəhrəmanı haqqında araştırma aparırsınız. Aşağıdakı məlumatları əldə etmisiniz:

1. Molla Nəsrəddin 1208-1284-cü illərdə Anadoluda (Türkiyə) yaşamış, xalq tərəfindən sevilən müdrik din xadimi olmuşdur.

(Mənbə: [yazar.in](#) saytı)

2. Molla Nəsrəddin lətifələrində tez-tez Teymurləng obrazına rast gəlinir.

(Mənbə: “[Molla Nəsrəddin lətifələri](#)” kitabı)

3. Teymurləng ləqəbli Əmir Teymur 1336-1405-ci illərdə yaşamış, böyük bir dövlət yaratmışdır.

(Mənbə: [Vikipediya](#))

4. Bəzi alımlərin fikrincə, Molla Nəsrəddin 1308-1384-cü illərdə Anadoluda (Türkiyə) yaşamış tarixi şəxsiyyətdir.

(Mənbə: [milli.az](#) saytı)

5. Molla Nəsrəddinin lətifələrindən ibarət ilk kitab 1480-ci ildə nəşr olunmuşdur.

(Mənbə: [yazar.in](#) saytı)

• Əldə etdiyiniz hansı məlumatlar arasında ziddiyət var?

• Bu məlumatlardan hansı nəticələrə gəlmək olar?

D

Müzakirə

Tarixi şəxsiyyətlərin həyatını araşdırmaq bizə nə verir?

E

“Nəyə görə doğma yurdumun tarixini öyrənməliyəm?” mövzusunda esse yazın.

1 A

Sizcə, böyük alımların tarixi şəxsiyyət demək olarmı? Fikrinizi əsaslandırın.


NƏSİRƏDDİN TUSİ

Nəsirəddin Tusi məşhur Azərbaycan alimidir. O, Şərqdə ən böyük elm ocaqlarından biri olan Marağa rəsədxanasını yaratmış, bir çox elmi əsərləri ilə tarixin yaddaşında qalmışdır.

Uşaqlığı və təhsili

Nəsirəddin Tusi 1201-ci ildə anadan olub. Alimin əsl adı Məhəmməddir, lakin elm aləmində Nəsirəddin adı ilə tanınır. Tus şəhərində doğulduğu üçün Tusi təxəllüsünü götürüb.

O, dövrünün tanınmış alımlarından dərs almışdı. Nəsirəddin yeniyetmə yaşlarından biliyini artırmaq üçün Şərqi bir sıra böyük şəhərlərinə səfər etmişdi. Alim əsərlərinin birində yazırı: "Mən hələ uşaq ikən atam məni öz riyaziyyatçı dostunun yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də bir sıra şəhərlərə səfər etdim. Hansı elmə aid müəllim tapdımsa, ondan dərs aldım".



Yaradıcılığı

Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanırdı. O, astronomiya, riyaziyyat, tibb, məntiq və digər elm sahələrinə aid yüzdən artıq əsər yazmışdır. Lakin Tusinin yaradıcılığında astronomiya və riyaziyyat üzrə araşdırma xüsusi yer tutur.



Ensiklopedik biliklərə sahib olan Tusi az bir vaxtda elm aləmində məşhurlaşır. O, gənc yaşlarında hökmdar sarayına dəvət alır. Hökmdar ondan əxlaq qaydalarına dair əsər yazmasını istəyir. Alim 1235-ci ildə "Əxlaqi-Nasiri" əssərini tamamlayır. Kitabda alimin ailədə və cəmiyyətdə etik qaydalar haqqında nəsihətləri yer alıb. Alimə dünya şöhrəti gətirən bu kitab müxtəlif dillərə tərcümə olunub.

Kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq Ələmut qalasına aparılır. O burada uzun müddət məhbus hayatı keçirir. Bütün çətinliklərə baxmayaraq, elmi yaradıcılığına davam edir.

Söz bağçası

- əxlaq
- məhbəs
- vəsiyyət
- astronomiya
- etika
- tədqiqat

Şərquin ilk rəsədxanası

1256-ci ildə Monqol hökmdarı Hülakü xan Asiya üzərinə yürüş edir. Tez bir vaxtda əlçatmaz Ələmut qalasını alır və Tusini azad edir.

Hülakü xan Tusinin nə qədər müdrik və aqil insan olduğunu bilirdi. Ona görə də alimi özünün şəxsi məsləhətçisi təyin edir. Elmə böyük maraq göstərən Hülakü xan ona rəsədxana qurmağı tapşırır.

Rəsədxananın layihəsi memar Fəxrəddin Marağayı tərəfindən hazırlanır. Üç il sonra Marağa şəhərində Şərqiñ ilk rəsədxanası tikilir.

Tusi az müddətdə Günəş sistemini müşahidə etmək üçün astronomik cihazlar hazırlayır. Rəsədxanada araşdırırmalar aparmaq üçün müxtəlif ölkələrdən alımlar dəvət edir.

Rəsədxanada eyni zamanda 400 min kitab saxlanan kitabxana və məktəb fəaliyyət göstərirdi.



Ömrünün son günləri

Ömrünün son illərini Bağdadda keçirən Nəsiməddin Tusi 73 yaşında burada vəfat edir. Onun qəbrinin üstündə bu sözlər yazılmışdır: "Elmin köməkçisi, elm ölkəsinin padşahı. Belə oğul hələ doğulmamışdır".

Söz ehtiyatı

B Mətnin birinci abzasında "ocaq" sözünün hansı mənada işləndiyini müəyyən edin.

- a) od yandırmaq üçün yer
- b) müqəddəs yer, ziyarətgah
- c) doğma ev, ata yurdu
- d) mərkəz, adamların toplaşlığı yer

Sizcə, bu mənalardan hansı "ocaq" sözünün həqiqi mənasıdır?
Cavabınızı əsaslandırın.

C Verilmiş frazeoloji ifadələrin mənasını təxmin edin.

- ocağı sönmək
- özgə ocağına isinmək
- su üstündə ocaq qalamaq
- ocağından tüstü çıxmamaq
- ocağını kor qoymaq

Ç "Ensiklopedik biliklər" ifadəsinin mənasını mətnə əsasən izah edin.

Düşün və cavab ver

D Mətndəki məlumatlardan çıxış edərək aşağıdakı hadisələrin tarixini müəyyənləşdirin.

1. Marağa şəhərində rəsədxana tikilib.

- A) 1253
- B) 1261
- C) 1259

2. Nəsiməddin Tusi vəfat edib.

- A) 1259
- B) 1274
- C) 1270

E Verilmiş sitatdan mətnin hansı abzasında istifadə etmək olar?
Fikrinizi əsaslandırın.

Müəllif bu əsərində yazırıdı: “İnsan çox danışmamalı, başqasının sözünü kəsməməlidir. Başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışib qurtarmasına imkan yaratmalıdır. Onun yanında iki adam söhbət edirsə, özləri müraciət etməsələr, söhbətə qarışmamalıdır”.

Ə Aşağıdakı məlumatları mətnin hansı yarımbaşlıqlarına aid etmək olar?

1. Həbsdə olarkən alim Ələmut qalasındaki zəngin kitabxanadan istifadə edib.
2. Öz vəsiyyəti ilə Bağdadda dəfn olunmuşdur.
3. Rəsədxananın kitabxanasına müxtəlif şəhərlərdən qiymətli kitablar gətirdi.
4. O, ilk təhsilini atasından alıb.

2

A Tarixi şəxsiyyətlər haqqında oxuduğunuz rəvayətləri xatırlayın. Rəvayət nağıldan və əfsanədən nə ilə fərqlənir?

TUSI VƏ HÜLAKÜ XAN


Deyilənə görə, Tusi Hülakü xandan Marağada rəsədxana *inşa* etmək üçün icazə istəyir. O, tikintiyə lazım olan xərci Hülakü xana bildirir. Məbləğ kifayət qədər böyük idi. Hökmdar təəccübələnir:

- Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?

Tusi cavabında söyləyir:

- İzin verin, bir nəfər dağa qalxıb oradan boş bir çəlləyi yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin.

Belə də edirlər. Çəllək aşağı yuvarlandıqca qaya-lara dəyə-dəyə qorxulu səslər çıxarırlar. Hülakü xanın ordusunda bərk çaxnaşma düşdü: kimi zəlzələ baş verdiyini, kimi isə düşmən qoşununun şəhərə hücum etdiyini düşünürdü.



Alim və hökmdar isə kənarda dayanıb sakitcə bu mənzərəni seyr edirlər. Səs-küy bitdikdən sonra Tusi Hülakü xana deyir:

– Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişdik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içində idi. Əgər biz göydə baş verən hadisələri vaxtında öyrənsək, yerdə hər şeyə hazırlıqlı olarıq.

Nəsirəddinin sözləri Hülakü xanı inandırır və o, rəsədxananın tikintisinə razılıq verir.

Söz ehtiyatı

- B** Mətndə fərqləndirilmiş “inşa” sözünün hansı mənada işləndiyini müəyyən edin.
- Düşüncə və bilikləri əks etdirən yazı işi.
 - Yaratma, qurma, tikmə.

Nə anladın?

- C** Mətnə aid suallara cavab verin.
- Rəvayətdə hansı tarixi şəxsiyyətlərin adı çəkilir?
 - Nəsirəddin Tusi Hülakü xandan nə istədi?
 - Nə üçün Hülakü xan əvvəlcə Tusinin təklifini qəbul etmədi?

Düşün və cavab ver

- Ç** Hülakü xan “ulduzlar haqqında elm” dedikdə hansı elmi nəzərdə tuturdu?
- D** “Tusi və Hülakü xan” mətninin rəvayət olduğunu əsaslandırın.
- E** Sizcə, rəvayətdə Tusinin hansı xüsusiyyəti ön plana çəkilib?
- Ə** Qruplarla iş

Nəsirəddin Tusinin aforizmlərini oxuyun. Uyğun situasiya düşünərək mətn yazın.

1-ci qrup: Yalnız sözdə deyil, həm də işdə hikmət sahibi ol.

2-ci qrup: Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur.

3-cü qrup: Əziyyət çəkib yaxşı iş görsən, əziyyət keçər, yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

3

A Cümzlədəki hansı sözlər bir-biri ilə əksmənalıdır?

Əgər biz göydə baş verən hadisələri vaxtında öyrənsək, yerdə hər şeyə hazırlıqlı olarıq.

• **Yadda saxla • ANTONİM SÖZLƏRİN NİTQDƏ ROLU**

- Əksmənalı sözlərə **antonimlər** deyilir. Müəyyən bir fikir və yaxud hissi daha qabarlıq, təsirli ifadə etmək üçün antonimlərdən istifadə edilir.

Məsələn: *Bu bir həqiqətdir, düşüb dillərə,
İgid bir yol olər, qorxaq min kərə.*
(Nəbi Xəzri)

B**Yerləri səhv düşmüş antonimləri tapın və atalar sözlərini düzgün yazın.**

- Kiçik danışanı böyük götürürər.
- Az istəyən çoxdan da olar.
- Cavandan demək, qocadan eşitmək.
- Yaşın oduna quru da yanar.

C**Nöqtələrin yerinə uyğun sözlər yazmaqla atalar sözlərini tamamlayın.**

- ... xeyrindən ... şəri yaxşıdır. (*gecənin, gündüzün*)
- Dost min isə ..., düşmən bir isə (*çoxdur, azdır*)
- ... danışan ... söz eşitməz. (*aci, şirin*)
- ... dostu ... gündə sına. (*yaman, yaxşı*)
- ... qane olmayan ... yetişməz. (*aza, çoxa*)

Ç**Antonim hesab edilməyən söz cütlərini seçib cümlədə işlədin.**

duzlu – duzsuz
pis – yaxşı
ağılı – ağılsız
yuxarı – aşağı
yazmaq – yazmamaq

şən – qəmli
sülh – mühəribə
uzun – qısa
dadlı – dadsız
mərd – namərd

• **Diqqət edin •**

- Elə şəkilçilər var ki, onların köməyi ilə düzələn sözlər əks məna ifadə edir.

Məsələn:
-LI⁴ *-SIZ⁴*
səliqəli *səliqəsiz*

Belə sözlər antonim deyil.

D**Mətni oxuyun. Qaraca qız və Ağca xanım obrazlarının müqayisəsi üçün istifadə olunan antonimləri müəyyənləşdirin.**

Qaraca qız və Ağca xanım bir müddət diqqətlə bir-birinə nəzər salıb baxışdılar. Bu iki uşağın arasında böyük fərq vardı: biri zəngin bəyzadə qızı, digəri isə yoxsul kəndli ailəsindən idi. Biri aciz, hər bir işdə başqasına möhtac, o biri güclü, öz zəhməti ilə yaşıyan bir qızçıqaz idi.

Ağca xanım ağappaq zərif əlini Qaraca qızə uzatdı. O da kobud barmaqları ilə Ağcanın əlini sıxdı. Ağca xanım buna davam gətirməyib qışkırdı, sonra güldü. Bir az çəkmədi ki, onlar şirin söhbətə başladılar.

Dil qaydaları

4 A

Cümlələrin məzmununa əsasən fərqləndirilmiş sözlərin mənasını izah edin.

Bu sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.

a) Solmaz uzun hörüklerinə **göy** lent bağlamışdı.

b) **Göydə** buludlar uçuşurdu.

• Bunları bilməliyik •

SÖZLƏRİN QRAMMATİK MƏNASININ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

• Bəzi sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirmək üçün onun cümlədəki mənasına diqqət etmək lazımdır.

1. Ağ **tut** şirin, qara **tut** turşməz olur. 2. Rəsul, topu **tut**.

Birinci cümlədəki "tut" sözü – *isim*, ikinci cümlədəki "tut" sözü isə – *feil* kimi işlənmişdir.

B

Cümlələrin məzmununa əsasən fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.

sifət, yoxsa **modal söz** { 1. **Yaxşı**, daha sözün yoxdursa, gedək.
2. **Yaxşı** at özünə qamçı vurdurmaz.

ədat, yoxsa **sifət** { 3. **Artıq** biz hər şeyi başa düşmüştük.
4. Turanə **artıq** kitabları şkafın gözünə yiğdi.

feil, yoxsa **ədat** { 5. **Gəlin** keçmişimizi unutmayaq.
6. Bizə tez-tez qonaq **gəlin**.

C

Cümlələrdəki "ki"
sözünün mənasına
diqqət edin və uyğunluğu
müəyyənləşdirin.

1. Mən çalışirdım ki, anam narahat olmasın.
2. Sən ki yaxşı hazırlaşmışdır.
a. Cümlənin təsirini qüvvətləndirir, ədatdır.
b. Cümlələr arasında əlaqə yaradır, bağlayıcıdır.

• Diqqət edin •

• "Ki" sözü cümlələrdə bağlayıcı və ədat kimi işlənə bilər. Bağlayıcı kimi bu söz mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayır:

Biz hamımız inanırdıq ki, ordumuz bu müharibədə zəfər qazanacaq.

Bağlayıcı kimi işləndikdə "ki"dən sonra vergül qoyulur.

Ç


Buraxılmış vergül işaretlərini bərpa edib cümlələri köçürün.

1. Sən ki mənə söz vermişdin.
2. Müəllim dedi ki sabah təqdimat edəcəksiniz.
3. İndi ki hamı razıdır, gəlin işlərimizi planlaşdırıraq.
4. Sən bilməlisən ki böyüklərin məsləhətini dinləyən xeyir tapar.
5. Bizə xəbər verdilər ki bu gün məşğələ olmayıcaq.

1

A Kitabın üzqabığına baxın və annotasiyası ilə tanış olun. Suallara cavab verin.

Dünyanın ən məşhur sərkərdələrindən söz düşəndə onun adı birinci çəkilir. Qərbdə ona Aleksandr, Şərqdə isə İsgəndər Zülqarneyn deyirlər. Görəsən, dünyaya hakim olmaq istəyən sərkərdə öz məqsədina çatıbmı? Yenilməz sərkərdəni məğlub edən oldumu? Bütün suallara cavab tapmaq üçün kitabla tanış olun.



1. Hansı məlumat diqqətinizi daha çox cəlb etdi?
2. İsgəndər haqqında daha hansı məlumatları öyrənmək istərdiniz?

B

Rəvayətləri oxuyun.
İsgəndərin xarakterinə diqqət edin.

İSGƏNDƏR VƏ BUKEFAL

Rəvayətə görə, bir gün tacirlər Makedoniya hökmdarı Filipə gözəl və güclü bir at təklif edirlər. Lakin əhliləşməmiş at heç kimi yaxına buraxmir. Filip ondan imtina edir. Bunu görən İsgəndər qışqırır:


– Qorxudan belə gözəl atı əldən vermək olar?!

Bu sözləri eşidən Filip qəzəblənir və oğluna atı minməyi təklif edir. İsgəndər görürdü ki, at öz kölgəsindən qorxur. Ona görə də atın yügenindən tutub üzü günəşə tərəf çevirir. Bundan sonra o, ata minib çapmağa başlayır. Filip oğlunu qucaqlayıb deyir:

– Oğul, özünə münasib şahlıq axtar. Makedoniya sənin üçün çox kiçikdir.

Filip atı oğlu üçün aldı. İsgəndər atı Bukefal adlandırdı.

Sonralar İsgəndər Bukefalın üstündə çox ölkələr fəth etdi. Asiyada onun şərəfinə Bukefaliya adında şəhər saldırdı.



•Söz böğəsi•

- fateh
- tuluq
- münasib

İSGƏNDƏR VƏ DÖYÜŞÇÜLƏRİ

Hindistandan qayıdarkən İsgəndərin ordusu uzun müd-dət susuz çöllərlə getməli olur. Yolda onlar dəvənin üstündə bir tuluq su aparan adama rast gəlirlər. Həmin adam bir dəbilqə su doldurub İsgəndərə verir. İsgəndər suyu alır. Ətrafına baxıb dodaqları qurmuş döyüşçüləri görəndə geri qaytarır və deyir:

– Mən suyu tək içsəm, onlar ruhdan düşərlər.

Bunu görən döyüşçülər ona deyirlər:

– Nə qədər ki sənin kimi hökmdarımız var, bizi heç nə ruhdan sala bilməz.

İSGƏNDƏRİN CAVABI

Deyilənə görə, İran hökmdarı Dara sülh danışqları aparmaq üçün İsgəndərə xəbər göndərir. Öz ölkəsinin böyük bir hissəsini təklif edərək döyüşü dayandırmaq istəyir. Sərkərdələrdən biri bunu eşidəndə İsgəndərə deyir:

- Mən İsgəndər olsaydım, razılaşardım.
- Mən də razılaşardım, – deyə cavab verir, – əgər İsgəndər olmasaydım.

O, Daraya məşhur cavabını göndərir...

Nə anladın?

C

Mətnlərə istinad edərək cümlələri tamamlayın.

1. Filip atdan imtina edir, çünkü
2. İsgəndər atın öz kölgəsindən qorxduğunu anladı, ona görə də
3. İsgəndərin əsgərləri ruhlandılar, çünkü
4. İsgəndər Daranın təklifi ilə razılaşdırır, çünkü

Düşün və cavab ver

Ç

Mətnlərə istinad edərək cədvəli tamamlayın.

İsgəndərin xüsusiyyətləri	Bu xüsusiyyətləri təsdiq edən epizodlar

• Yadda saxla •

LAKONİK İFADƏLƏR

- Bədii mətnlərdə rast gəlinən həcmcə qısa, mənaca dərin ifadələrə **lakonik ifadə** deyilir.

Məsələn: “Mən də razılaşardım, əgər İsgəndər olmasaydım”.

D

Sərkərdəsi ilə söhbətdən sonra İsgəndər Daraya cavab məktubu yazır.

Bu məktubda Dara ilə razılaşmadığını bildirir. İsgəndərin Daraya məktubunu öz sözlerinizlə yazın. Çalışın, fikirlərinizi çox yiğcam, lakin təsirli ifadə edəsiniz.

Məktubu yazdıqdan sonra kitabı tərsinə tutun və İsgəndərin cavabını oxuyun. Öz yazdığınızla müqayisə edin.

Man İranın hamisiini Yarisiña deyimək fikrinde dəyişim.

2

A Aşağıda verilmiş sözün izahını oxuyun. Sizcə, nə üçün İsgəndəri “Zülqərneyn” adlandırlıblar?

Zülqərneyn – ərəbcədir, mənası – “ikibuynuzlu” deməkdir.

“İSGƏNDƏRİN BUYNUZU VAR...”

Biri var idi, biri yox idi, bir padşahın İsgəndər adlı oğlu var idi. İsgəndər çox ağıllı uşaq idi. 16 yaşına qədər **bir çox elmlərin açarını qoymuşdu cibinə**. Amma bircə eybi var idi: başından buynuz çıxmışdı. Ona görə də şiş papaq qoyardı ki, buynuzu görünməsin.

Günlərin bir günü padşah dünyadan köçdü. İsgəndər taxta çıxdı. Elə padşah oldu ki, ad-sanı hər yerə yayıldı. Adı gələndə qonşu padşahlar tir-tir titrəyirdilər. Camaat isə öz hökmədarından razılıq edirdi.

Bu ölkədə bir dəllək yaşayırırdı. İsgəndərin başını yalnız bu dəllək qırkırdı. Onun buynuzu olduğunu təkcə bu dəllək bilirdi. İllər idi ki, bu sırrı ürəyində saxlayır, heç kimə demirdi. Amma artıq dözə bilmirdi. Fikirdən əriyib çöpə dönmüşdü. Anası nə qədər yalvardı ki, oğul, axı sənin dərdin nədir, belə saralıb-solursan, de, bəlkə, əlac elədim. Oğlu dedi:

– Ana, bu sırrı heç kimə deyə bilmərəm.

Axırda dəllək bir çuxur qazdı, ağını çuxura tutub üç dəfə yavaşcadan dedi: “İsgəndərin buynuzu var, buynuzu”. Sonra çalanı yenə torpaqla doldurdu.

Vaxt keçdi, həmin yerdən çoxlu qarğı çıxdı. Bir çoban qarğıdan tütək düzəltdi. Hansı havanı çaldısa, tütəkdən səs gəldi ki, “İsgəndərin buynuzu var, buynuzu”.

Xəbər İsgəndərə çatanda bildi ki, bu, dəlləyin işidir. Dəlləyi onun hüzuruna gətirdilər.

– Necə olub, sırrı hamı bilir? – deyə şah qəzəblə soruşdu.

Oğlan həqiqəti açıb danışdı. İsgəndər baxdı ki, yazılı oğlanın heç bir günahı yoxdur. Onu bağışladı. Həmin vaxtdan hamı onu İsgəndər Zülqərneyn çağırırdı.



•Söz boğçası•

- güzəran
- çuxur
- qarğı
- əriyib çöpə dönmək

Nə anladın?

B

Mətnindən hansı suallara cavab tapmaq mümkün deyil?

1. İsgəndər hansı elmləri öyrənmişdi?
2. Camaatın İsgəndərə qarşı münasibəti necə idi?
3. Dəlləyin adı nə idi?
4. İsgəndər nə üçün dəlləyi bağışladı?

Söz ehtiyatı

C “Bir çox elmlərin açarını qoymuşdu cibinə” ifadəsinin mənasını mətnə əsasən izah edin.

Düşün və cavab ver

C Şəkilaltı məlumatı oxuyun.

Sizcə, nə üçün İsgəndərə “Zülqərneyn” ləqəbi verilə bilər?

Fikrinizi əsaslandırın.

1. Dəbilqəsində iki buynuz olduğu üçün;
2. Qurduğu dövlət Şərqi və Qərbi əhatə etdiyi üçün;
3. Həqiqətən, buynuzu olduğu üçün.




Qədim Şərqdə sərkərdələrin istifadə etdiyi dəbilqə

D Oxuduğunuz nağıl və rəvayətlərdəki hansı məlumatlar İsgəndər haqqında faktları əks etdirir? Fakt hesab etdiyiniz məlumatları qeyd edin.

- Nümunə • İsgəndər Makedoniya hökmdarı Filipin oğlu olub.

E Aşağıda verilmiş yaddaş xəritəsində uyğun qeydlər etməklə “Böyük fateh” mətnini dinləyin.



Ə İsgəndər haqqında məlumatların hansı mənbələrə aid olduğunu müəyyənləşdirin.

Rəvayətlər – R

Nağıl – N

Informativ mətn – İ.M

1. Bukefaliya şəhəri İsgəndərin atının şərəfinə adlandırılıb.
2. Buynuzunu gizlətmək üçün həmişə başına şiş papaq qoyardı.
3. Şərqiñ məşhur filosofu Aristotel İsgəndərin müəllimi olub.
4. İran hökmdarı Dara ilə müharibə uzun müddət davam edir.
5. İsgəndər daim döyüşçüləri arasında ruh yüksəkliyi yaradırdı.
6. İsgəndər 20 yaşında Makedoniyanın hökmdarı olur.
7. İsgəndərə verilən adlardan biri də Zülqərneyndir.

R N İ.M
R N İ.M
R N İ.M
R N İ.M
R N İ.M
R N İ.M
R N İ.M

3

A

Cümlələrini oxuyun. Fərqləndirilmiş sözlərə diqqət edin. Siz ikinci cümlədə hansı dəyişiklikləri etmək istərdiniz? Nə üçün?

Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində böyük fatehin Azərbaycanda olması haqqında **danişılır**. Poemada sərkərdənin Bərdə hakimi Nüşabə ilə görüşündən **danişılır**.

• Yadda saxla • SINONİMLƏRİN NİTQDƏ ROLU

- Yaxınmənalı sözlərə **sinonim** deyilir.

Sinonimlər fikri dəqiq ifadə etməyə, nitqdə lazımsız təkrarlardan qaçmağa kömək edir.

İsgəndər **cəsarətli** idi. Bu **cəsarətli** sərkərdə dünyani fəth etmək istəyirdi.

İkinci cümlədəki “cəsarətli” sözünü *hünərli, qorxmaz* sözləri ilə əvəz etmək mümkündür.

B

Cümlələrdə təkrarlanan sözləri müəyyənləşdirin. Həmin sözləri yaxınmənalı ifadələrlə əvəz edin.

- Hökmdar qəzəblənmişdi. Vəzirin sözləri onu qəzəbləndirmişdi.
- Müəllim yeni mövzunu izah etdi. Məsələlərin həlli yollarını hamiya izah etdi.
- Həkim dəfələrlə xəbərdarlıq etmişdi. Dəfələrlə demişdi ki, idmanla məşğul olsun.
- Bağçada rəngbərəng güllər açmışdı. Leyla bu rəngbərəng güllərdən dəstə bağladı.

• Dıqqət et •

Sinonim sözlər cümlədə heç də hər zaman bir-birini əvəz edə bilmir.

C

Sinonim sözlər cərgəsindən uyğun gələni artırmaqla cümlələri tamamlayın.

- Qarşıda ... mənzərə açılırdı. (*göyçək, gözəl*)
- Əsgərlər qəhrəmancasına (*döyüşmək, dalaşmaq*)
- Səbuhiyə ... vəzifə verildi. (*hündür, yüksək*)
- ... danışanda kiçik qulaq asar. (*iri, böyük, yekə*)
- Vüqar 100 metr məsafəni 14 saniyəyə (*qaçıdı, yüyürdü*)

Ç

Məntiq

Birinci cütlükdə sözlər arasındaki məna əlaqəsini müəyyənləşdirin.

Bundan çıxış edərək ikinci cütlüyü tamamlayın.

1. kənar – qıraq
2. uca –

- a) hündür
b) alçaq
c) enli

1. kədər – sevinc
2. böyük –

- a) nəhəng
b) iri
c) balaca

Dil qaydaları

4 A

Verilmiş cümlələrdə mürəkkəb sözləri tapın və onların tərkib hissələrini müəyyən edin.

1. Alim bütün çətinliklərə baxmayaraq, yazıb-yaradırdı.
2. Tusi arayıb-axtardı, rəsədxananın inşası üçün uyğun yer tapdı.

• Bunları bilməliyik •

MÜRƏKKƏB FEİLLƏR

MÜRƏKKƏB FEİLLƏR

Defislə yazılanlar

Yaxınmənalı sözlərdən
ibarət

kəsib-doğramaq

Əksmənalı sözlərdən
ibarət

gedib-gəlmək

Ayrı yazılanlar

Olmaq, etmək (eləmək)
sözləri ilə yaranan

həll etmək

nail olmaq

B

Verilmiş mürəkkəb feilləri aşağıdakı kimi qruplaşdırıb yazın.

çalışıb-vuruşmaq, açıb-bağlamaq, kömək eləmək, bitib-tükənmək, cəlb etmək,
etiraz etmək, yazıb-pozmaq, muğayat olmaq, oturub-durmaq, həsr etmək

1. Yaxınmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb feillər:
2. Əksmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb feillər:
3. “Olmaq”, “etmək”, “eləmək” sözləri ilə yaranan mürəkkəb feillər:

C

Nöqtələrin yerinə uyğun sözlər əlavə edərək mürəkkəb feillər düzəldib yazın.

İstifadə üçün sözlər:

gülmək, düşmək, süpürmək, etmək, barışmaq, sönmək, olmaq, örtmək

atılıb ...

silib ...

danişib ...

dərk ...

yanıb ...

küsüb ...

açıb ...

peşman ...

• Nümunə • silib-süpürmək

C

Verilmiş sözlərdən mürəkkəb feillər düzəldərək uyğun cümlələri tamamlayın.

1. Tıq-tıq xanım güzgünen qarşısında
2. Piri kişi müxtəlif meyvə ağacları
3. Payız gəlmışdi, bağçadakı çıçəklər
4. Müəllim yeni mövzunu

(*izah, etmək*)

(*bəzənmək, düzənmək*)

(*əkmək, becərmək*)

(*saralmaq, solmaq*)

1 A

Pənahabad şəhəri hansı tarixi şəxsiyyətin şərəfinə adlandırılıb? Sizcə, nə üçün bəzi yer adları tarixi şəxsiyyətlərin adı ilə bağlıdır?

ŞAH ABBAS VƏ QARI

Bələ deyirlər ki, Şah Abbas dəfələrlə Tiflisə hücum edirmiş, ancaq məğlub olub geri çəkilmiş. Növbəti dəfə Tiflisə hücum edərkən şahın qoşunu mühasirəyə düşür. Şah Abbas birtəhər canını qurtarır. Libasını dəyişib yola çıxır. Gəlhagəl, gəlib Qazaxda bir kəndə çatır. Bu kəndə “Tağarbəyli” deyirlərmiş. Kəndin gırəcəyindəki daxmada bir qarı yaşayırımış.

Şah Abbas daxmanın qapısını döyür. Qarı eşiyyə çıxanda ona deyir:

– Allah qonağı istəmirsən, ay qarı?

– Niyə istəmirəm, Allaha da qurban olum, qonağına da, – deyə qarı onu içəri dəvət edir.

Şah Abbas keçib bir tərəfdə əyləşir.

Bu qarının Abbas adlı bir oğlu varmış, naxırçılıq edirmiş. Onların var-dövlətdən bir inəyi, bir iti var imiş.


Qarı qonağa görə tələsdiyindən it üçün bişirdiyi **yalı** isti-isti yalağa tökdü ki, gedib yemək hazırlasın. It elə bildi, yal soyuyub. Dilini yala vuran kimi zingildəyib geri çəkildi.

Qarı acıqlı-acıqlı dedi:

– Bıy, başıma xeyir, şah oğlu Şah Abbas kimi tələsib özünü niyə məğmun eləyirsən. Yalağın qıraqlarını yalaya-yalaya yesən, ağızınızı belə yandırmas.

Şah Abbas bu sözlərdən **öz hesabını götürür**. Geri qayıdış qoşun toplayır. Bu dəfə qarının dediyi kimi eləyir: əvvəlcə Tiflisi mühasirəyə alır. Çarəsiz qalan yerli əhali təslim olur.

Şah Abbas Tiflisi alır və Gəncəyə qayıdır. Oradan Qazaxa çapar göndərir və qarı ilə oğlunu çağırtdırır.



Qarı və oğlu qorxa-qorxa saraya gəlirlər. Qapıdan içəri girən kimi qarı diz çökür. Şah Abbas yerindən qalxıb onu ayağa qaldırır və deyir:

- Qarı, məni tanıyırsan?
- Yox, – deyə qarı dillənir.

Şah Abbas deyir:

- Yadındamı, kənddə sənin qonağıın olmuşdum?

Qarı Şah Abbası tanıyor, o vaxt dediyi sözlər yadına düşür. Qorxur ki, şah o sözə görə, özü heç, oğlunun boynunu vurdura. Şah Abbas deyir:

– Qarı, qorxma! O sözlərdən mən çox şey götürdüm. Bu qələbəm də həmin sözlərə görə oldu. Tağarbəyli kəndinin adını sənin oğlunun adı ilə Abbasbəyli qoyuram. Özünü də həmin kəndə bəy təyin edirəm.

Deyirlər ki, Tağarbəyli kəndi həmin vaxtdan Abbasbəyli adlanır.

Söz böğcəsi

- libas
- eşik
- yal
- yalaq
- məğmun

Söz ehtiyatı

B Mətndə fərqləndirilmiş sözün hansı mənada işləndiyini müəyyən edin.

- a) Dağ yamacının hündür hissəsi
- b) Atın boynundakı tüklər
- c) İtə verilən yem

“Yal” sözünü müxtəlif mənalarda cümlədə işlədin.

C Mətnə əsasən “öz hesabını götürmək” ifadəsinin mənasını izah edin.

Nə anladın?

Ç Mətnə əsasən suallara cavab verin.

1. Şah Abbas hansı hadisədən sonra Tağarbəyli kəndinə gəlib çıxır?
2. Qarı tanımadığı qonağı necə qarşılıdı?
3. Şah Abbas qarının sözlərindən hansı nəticəni çıxarır?
4. Qarı qonağının Şah Abbas olduğunu biləndə nə üçün qorxur?
5. Şah Abbas qariya necə təşəkkür edir?

Düşün və cavab ver

D Şah Abbasın məğlub olmasının səbəbini qarının nitqinə istinad etməklə izah edin.

E “Şah Abbas və qarı” rəvayətində hansı tarixi faktlar öz əksini tapır?

Ə Mətnin məzmununa əsaslanmaqla “Yer adları xalqın keçmişindən xəbər verir” fikrini izah edin.

2

A “Şah Abbas və qarı” mətnini oxuduqdan sonra bu hökmdar haqqında nə deyə bilərsiniz? Onun haqqında daha hansı məlumatları almaq istəyərdiniz?

BÖYÜK ABBAS

Səfəvilər dövlətinin hökmdarı I Şah Abbas 1571-ci il yanvarın 29-da Heratda dünyaya gəlib. Uşaqlıq illərini bu şəhərdə keçirən Abbasın tərbiyəsi ilə müəllimi Sultan Ustacılı məşğul olub.

Abbas 16 yaşında taxta çıxbı. O, qısa müddətdə dövlətini çətin vəziyyətdən qurtarmaq üçün bir çox işlər görüb. İlk növbədə ölkəsində nizam-intizam yaradıb. I Şah Abbas əhalinin vəziyyətini yaxından öyrənmək üçün tez-tez libasını dəyişər, xalqın içində gəzərdi. Çörəkçidən çörək, qəssabdan ət alaraq saraya dönər, çəkisi düz olmayan məhsul sahiblərini dərhal cəzalandırardı.

I Şah Abbas hökmdar olmaqla yanaşı, güclü sərkərdə idi. O, taxta çıxan gündən dövlətin təhlükəsizliyini qorumaq üçün nizami ordu qurmuşdu. Uzaqgörən siyasetçi olan I Şah Abbas mühəribəyə başlamağa tələsməz, problemi sülh yolu ilə həll etməyə üstünlük verərdi. Lakin mühəribə başlanardısa, mükəmməl sərkərdə kimi döyüş meydanında ordusuna rəhbərlik edər, cəsur bir döyüşü kimi özünü təhlükəyə atmaqdən çəkinməzdi.

I Şah Abbas alimləri, şairləri yüksək qiymətləndirir, onları saraya dəvət edir, yazıl-yaratmağa ruhlandırırdı. O özü də şeirlər yazırıdı.

I Şah Abbas doğma ana dilinə önem verirdi. Onun tələbi ilə sarayda hamı Azərbaycan dilində danışındı. Bu haqda italyan səyyahı Della Valle belə yazır: “Şah mənim Azərbaycan dilini bili-bilmədiyimi soruşdu, “Xoş gəldin, səfa gətirdin”, – deyərək səyahətimin səbəbləri haqda məni bu dildə sorğu-sual etdi”.

Avropalıların “Böyük Abbas” adlandırdığı görkəmlı Səfəvi hökmdarı 58 yaşında vəfat etmişdir.



I Şah Abbas

- taxta çıxməq
- nizami
- uzaqgörən
- siyasetçi

Nə anladın?

B

“Böyük Abbas” mətninə əsasən sualları cavablandırın.

1. Şah Abbas nə vaxt və harada anadan olub?
2. Şah Abbasın müəllimi kim olub?
3. Şah Abbas neçə yaşında taxta çıxbı?
4. Şah Abbas dövlətin inkişafı üçün hansı işlər görüb?

Düşün və cavab ver

C

Mətnindəki məlumatlardan çıxış edərək Şah Abbasın hakimiyyətdə olduğu illəri müəyyən edin. Bunun üçün misallar qurun.

• Nümunə •

Anadan olmuşdur: 1571-ci il
Taxta çıxmışdır: 16 yaşında
Hakimiyyətə gəldiyi il: $1571 + 16 = 1587$

Ç

“Şah Abbas və qarı” rəvayətinə və “Böyük Abbas” mətninə istinad edərək aşağıdakı fikirləri əsaslandırın.

1. I Şah Abbas uğurlu hərbi əməliyyatları, geniş quruculuq işləri ilə yadda qalıb.
2. I Şah Abbas cəsur, tədbirli, ədalətli, geniş dünyagörüşünə sahib olan bir şəxs idi.
3. I Şah Abbas istedadlı və yaradıcı insanlara hörmətlə yanaşırıdı.
4. I Şah Abbas bir çox nağıl və rəvayətlərin qəhrəmanına çevrilib.

D

“Böyük Abbas” və “Şah Abbas və qarı” mətnlərindəki hansı məlumatlar bir-birini təsdiqləyir?

E

Oxuduğunuz mətnlərə, aşağıda verilmiş tarixi mənbəyə və şəklə istinad edərək Şah Abbas haqqında tarixi-informativ mətn yazın.

“Ortaboy, yaşıl gözlər, qısa alın və incə çənəyə malik bu qüdrətli şah, bir qayda olaraq, sadə geyinər, zinət əşyalarından istifadə etməzdi. Yalnız qılıncının qəbzəsi qızıldan idi. O, sadə xalqa bərəkətli torpaqlar, sürürlər hədiyyə etməkdən, digər ehtiyaclarını ödəmələri məqsədilə mal-pul paylamaqdan yorulmazdı”.

Petra della Valle, 18 dekabr 1617-ci il

Plan:

1. I Şah Abbasın təqdimatı
2. I Şah Abbasın xarici görünüşü
3. I Şah Abbasın xarakteri
4. I Şah Abbasın xidmətləri

Ə

Müzakirə

Siz hansı tarixi şəxsiyyətə bənzəmək istərdiniz? Fikrinizi əsaslandırın.

3

A

Şəkillərdə təsvir edilmiş varlıqların adlarını deyin. Hansı varlıqlar fərqli olsalar da, adları eynidir?



B

Cümlələrdə “ağız” sözünün mənasını izah edin.

1. Uşaq *ağzını* kağız salfetlə sildi.

2. Toplan qapının *ağzında* gözləyirdi.

Sizcə, “ağız” sözünün hansı mənası əvvəl yaranmışdır?

• Yadda saxla • OMONİMLƏR VƏ ÇOXMƏNALI SÖZLƏR

- Dilimizdə elə sözlər var ki, onların deyilişi və yazılışı eyni, mənaları fərqlidir.

Omonim sözlər

- Deyilişi və yazılışı təsadüfən üst-üstə düşür. Tamamilə fərqli mənalar bildirir.

qaz (quş növü) – *həqiqi məna*

qaz (yanacaq növü) – *həqiqi məna*

Çoxmənalı söz

- Həqiqi və məcazi mənaları olur. Bu mənalar arasında bağlılıq var.

insanın başı – *ilkin, həqiqi məna*
dağın başı } *məcazi məna*
ağacın başı }

C

Cümlələrdəki omonimləri müəyyənləşdirin və izahları ilə uyğunlaşdırın.

1. Nənəsi Solmaza sarı yun jaket almışdı.

a) bağlamaq, dolamaq

2. Körpə balaca əllərini anasına sarı uzatdı.

b) limon rəngi

3. Ana, xahiş edirəm, əlimi tənziflə sarı.

c) tərəf, istiqamət

Ç

Fərqləndirilmiş sözlərin omonim və yaxud çoxmənalı söz olduğunu müəyyən edin.

1 Arif qapıya *qol* vurdu.

Paltarın *atayı* islanıb.

Müəllim gündəliyə *qol* çekdi.

Dağın *atayindən* gül topladıq.

D

“Kök” sözünü verilmiş mənalarda işlədin. Hansı mənalarda bu sözü omonim kimi qəbul etməliyik?

A kök¹ – tərəvəz

kök² – şışman, gonbul

B kök – 1) ağacın torpaq altında olan hissəsi

2) əsil-nəcabət, soy

Dil qaydaları

4 A

Cümlələrdən asılı olaraq “yazmaq” feilinə uyğun şəkilçilər artırın.
Nə üçün bu şəkilçiləri artırdığınızı izah edin.

- Mən dünən qardaşımı məktub yaz.... .
- Bu mətni oxuduqdan sonra siz tarixi şəxsiyyətlər mövzusunda esse yaz.... .
- Biz indi mövzu ilə bağlı fikirlərimizi yaz.... .

B

Hansı sütundakı cümlələrdə “getmək” feili şəxsə görə dəyişmir?

I

- Mən məktəbə gedirəm.
- Siz məktəbə gedirsiniz.
- Biz məktəbə gedirik.
- Onlar məktəbə gedirlər.

II

- Mən məktəbə gedəndə hava soyuq idi.
- Siz məktəbə gedəndə hava soyuq idi.
- Biz məktəbə gedəndə hava soyuq idi.
- Onlar məktəbə gedəndə hava soyuq idi.

• Bunları bilməliyik •

ŞƏXSƏ VƏ ZAMANA GÖRƏ DƏYİŞMƏYƏN FEİLLƏR

• Feillərin elə qrammatik formaları var ki, şəxsdən və zamandan asılı olmayaraq, eyni cür işlənir. Bu cür feillər yalnız feilin deyil, başqa nitq hissələrinin də suallarına cavab verir:

Mən babamı **görəndə** sevindim. (*Nə vaxt?*)

Divanda **yatmış** pişik tiqqılıtı səsinə oyandı. (*Hansi?*)

Düzgün **qidalanmaq** sağlamlığın vacib şərtidir. (*Nə?*)

Müxtəlif suallara cavab versələr də, həmin sözlər hərəkət bildirdiyinə görə feil sayılır.

C

Nöqtələrin yerinə şəxsə və zamana görə dəyişməyən uyğun feillər artırmaqla cümlələri tamamlayın.

İstifadə üçün sözlər:

qaçırlılan, keçən, tutmaq, bilməmək, böyüdükcə, görmək, danışanda, verməyincə

1. ... eyib deyil, soruşturmaq eyibdir.
2. Bir əldə iki qarpız ... olmaz.
3. Baş-başa ... daş yerindən qalxmaz.
4. ... fürsat ələ düşməz.

5. El ... körpüdən sən də keç.
6. Böyük ... kiçik qulaq asar.
7. Ağac ... suyu çox aparar.
8. On dəfə eşitməkdənsə, bir dəfə ... məsləhətdir.

Ç

Nöqtələrin yerinə şəxsə və zamana görə dəyişməyən feillər əlavə edərək cümlələri köçürün.

1. Ana ... oğlunun başını tumarladı. (*fərəhləndi, fərəhlənərək*)
2. Kənan heç ... suala cavab verdi. (*fikirləşmədən, fikirləşmədi*)
3. Biz meşədən ... yağış yağdı. (*qayıdanda, qayıdırıldıq*)
4. Mətni ... qeydlər götürün. (*dinləyərək, dinləyin*)
5. Fərhad ... üçün vaxt istədi. (*düşündü, düşünmək*)

1

A Ssenari nədir? Ssenari yazarkən və yaxud oxuyarkən nələrə diqqət edirsiniz?

XURŞİDBANU NATƏVAN

I hissə

Tiflis. Qafqaz canişininin malikanası. Xurşidbanu sükut içində ətrafi seyr edir. Knyaz Xasay iti addımlarla gəlib Xurşidbanunun qarşısında dayanır.

Knyaz Xasay: Canişin cənabları indi buyurub sizi dinləyəcəklər, Banu bəyim.

Xurşidbanu gülümsəyir.

Knyaz Xasay: Mən sizin haqqınızda gözəl sözlər eşitmışəm. Bütün Azərbaycan sizinlə fəxr etməlidir.

Xurşidbanu: Təşəkkür edirəm, knyaz.

Ortayaşlı, yaraşlı bir adam olan canişin otağa daxil olur.

Canişin: Xoş gəlmisiniz, Banu bəyim. Sizi gördüyüümə çox şadam. Rica edirəm, əyləşin.

Xurşidbanu və canişin əyləşirlər.

Canişin: Sizin nəslinizə olan dərin hörmətimə əmin ola bilərsiniz, Banu bəyim. Əlbəttə, İbrahim xanın nəvəsinə, general Mehdiqulu xanın qızına hörmət hər kəsin bor-cudur. Eşitdiyimə görə, siz həm də gözəl şairsiniz.

Xurşidbanu razılıq əlaməti olaraq gülümsəyir.

Canişin: Mən azərbaycanlıların igidliyinə heyranam. Ancaq, təəssüf ki, belə cəsur xalqın yarısı sizdən ayrı düşüb.

Xurşidbanu (kədərlə): Bu bizim faciəmizdir, knyaz. Qədim bir tarixi olan Azərbaycan xalqını iki yerə parçalayıb qardaşı qardaşdan ayırmak ədalətli iş deyildir.

Canişin söhbəti dəyişir.

Canişin: Sizin Tiflisə təşrif buyurmağınızın səbəbi mənə məlumdur, Banu bəyim. Mən çalışıram, atanızdan qalan mülkün bir hissəsi sizə qaytarılsın.

Xurşidbanu: Mən bütün mülklərimizin qaytarılmasını tələb edirəm, knyaz.



Canişin (zarafatyana): Siz tək varissiniz, o qədər mülk nəyinizə lazımdır?

Xurşidbanu (hayəcanla): Mən tək deyiləm, knyaz! Mənim yaşadığım Şuşa şəhərinin əhalisi hələ də şor su içir! Kəndlilərimizin uşaqları məktəbsiz, elmsiz, kitabsız böyüyürlər. Mən onlara heç bir kömək eləyə bilmirəm.

Canişin (qısa pauzadan sonra): Yaxşı, madmazel. Mən sizin xahişinizi olduğu kimi imperatora çatdıraram. Ümid edirəm ki, imperator İbrahim xanın nəvəsindən öz köməyini əsirgəməz.

Xurşidbanu (qalxır): Diqqətiniz üçün minnətdaram, knyaz.

Canişin (ayağa qalxır): Sizə yaxşı yol, madmazel.

II hissə *Şuşa. Xurşidbanunun malikanası. Həyatda xeyli insan toplaşib. Xurşidbanu onların qarşısında dayanıb.*

I kişi (sevincələ): Çox sağ olun, Banu bəyim. Gur meşələrin, sərt qayaların arasından uca qala ya bulaq çəkdirdiniz. Bu bulaq gələcək nəsillərə sizdən unudulmaz bir yadigarıdır.

Xurşidbanu: Mən əminəm ki, gələcək nəsillər elə kiçik bulaqlarla kifayətlənməyəcək.

II kişi: Varını verən utanmaz, Banu bəyim. Siz əlinizdən gələni xalq üçün əsirgəmirsiniz. O kiçik bulaq gecə-gündüz sizin şərəfinizə nəğmələr oxuyacaq.

Xurşidbanu: Bulağın açılışı münasibətilə sabah bütün şəhər əhalisi mənim qonağımdır. Bu axşam isə siyahı üzrə bütün kasıblara şirniyyat, düyü və yağı paylansın.

İlyas Əfəndiyev

•Söz boğçası• • canişin • knyaz • malikanə • varis • təşrif • mülk • madmazel • imperator

Söz ehtiyatı

B Söz boğcasında verilmiş hansı sözlər mətndəki hadisələrin keçmişdə baş verdiyini göstərir?

Nə anladın?

C Obrazların nitqinə istinad edərək suallara cavab verin.

1. Banu bəyimin canişinlə görüşməyinin səbəbi nə idi?
2. Mətndəki hansı cümlələrdə knyaz və canişinin Banu bəyimə münasibətləri əks olunub?
3. Mətndə Banu bəyimin hansı xeyriyyəcilik işlərindən danışılır?

Düşün və cavab ver

Ç Sizcə, Banu bəyim “Bu bizim faciəmizdir” sözlərini hansı tarixi hadisə haqqında deyir? Bu haqda bildiklərinizə istinad edərək fikirlərinizi əsaslandırın.

Yaradıcı iş

D Ssenarini səhnələşdirin.

2

A

"Xan qızı" mətnini dinləyin. Suallara cavab verməklə mətnin qısa məzmununu danışın.

1. Xurşidbanu Natəvan nə vaxt və harada anadan olub?
2. Natəvanı xalq arasında necə çağırırlılar?
3. Nə üçün Banu bəyim bir müddət Tiflisdə yaşamışdır?
4. Natəvan hansı əməllərinə görə Azərbaycan tarixinə öz adını yazdırılmışdır?

B

Məlumat vərəqini oxuyun. Xurşidbanu Natəvan haqqında hansı faktlar "Xan qızı" mətnində öz əksini tapıb?

XURŞİDBANU NATƏVAN



Doğum yeri: Şuşa

Atası: Mehdiqulu xan Cavanşir

Fəaliyyəti: şair, rəssam, xeyriyyəçi

Bildiyi dillər: Azərbaycan, ərəb, fars

Əsas xidmətləri:

- Şuşaya su kəməri çəkdirmişdir.
- Yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynamışdır.

1832-1897


C

"Xan qızı" mətninə, məlumat vərəqinə və Qarabağ xanlığı haqqında bildiklərinizə əsasən aşağıdakı sxemi şərh edin. Qohumluq əlaqələrini izah edin.

İstifadə üçün sözlər və ifadələr:

Qarabağ xanlığının sonuncu varisi; Qarabağ xanlığının sonuncu xani; Qarabağ xanlığının banisi

CAVANŞİRLƏR



Ç

Araşdırma

Haqqında eşitdiyiniz tarixi şəxsiyyətlər barədə araştırma aparın.

3

A

Mətni oxuyun. Yol verilmiş səhvələri müəyyənləşdirin. Öyrəndiyiniz qaydalara istinad edərək fikrinizi əsaslandırın.

Gövhər ağanının XIX-cu əsirdə Şuşada məscid tikdirir. Hal-hazırda bu məscid "Aşağı Gövhər ağa məscidi" adlanır. 1884-1885-inci illərdə isə o, Şuşada vaxtilə ata-babasının tikdirdiyi məscidi təmir etdirir. Həmin məscid hal-hazırda "Yuxarı Gövhər ağa məscidi" adlanır.

Faydalı məsləhət

YAZI İŞİNİN YOXLANILMASI

- Yazı işini yoxlayan zaman aşağıdakılardan nəzərə alınmalıdır:
 - Sözlərin orfoqrafik normalara uyğun yazılması;
 - Durğu işaretlərindən düzgün istifadə;
 - Sözlərin yerli-yerində istifadə edilməsi.

B

Cümlələrdə səhvələri müəyyənləşdirin. Öyrəndiyiniz qaydalardan çıxış etməklə səhvələri izah edin.

1. İbrahim III-cü sinifdə oxuyur.
2. Maşınnar sıra ilə düzülmüşdü.
3. Qulağıma nənəmin səsi toxundu.
4. Həsən bəy Zərdabi demişdir: Yaxşı kitab çox qiymətli bir xəzinədir.

C

Səhv yazılmış sözləri düzəldərək cümlələri köçürün.

1. Bu gün bütün ayılə üzvləri süfrə ətrafına toplaşmışdılar.
2. Ssenarinin məllifi dosdum Bəşir idi.
3. Onun köynəyi tər-təmiz idi.
4. Qızdar çəmənnikdən çiçək toplayırdılar.

Ç

Buraxılmış durğu işaretlərini əlavə edərək cümlələri köçürün.

1. O əsgərə məktub yazdı.
2. Ura ordumuz zəfər çaldı.
3. Yaz gəlmışdı ağaclar çiçək açmışdı.
4. Heydər Əliyev demişdir Azadlıq hər bir xalqın milli sərvətidir

D

Fərqləndirilmiş sözləri uyğun sözlərlə əvəz edib cümlələri köçürün.

1. Bu xəbərdən sonra babamın **könlü** ağrıdı.
2. Səhər açılar-açılmaz çil-çil xoruz **qışqırırdı**.
3. Makedoniyalı İsgəndər xəstəlikdən **həlak olmuşdu**.
4. Cəmilənin **maraqlı** yaddaşı var.

Yaradıcı iş

E

Apardığınız araşdırma ləğvələrinə istinad edərək ən çox bəyəndiyiniz tarixi şəxsiyyət haqqında tarixi-informativ mətn yazın. Bir-birinizin yazısını yoxlayın.

Dil qaydaları

4 A

Fərqləndirilmiş sözlərin şəxs, yoxsa işarə əvəzliyi kimi işləndiyini müəyyən edin.

1. **O**, qoçaq oğlandır.
2. **O** günləri çox xatırlayıram.

3. **O**, dostumla bir məktəbdə oxuyub.
4. **O** qız mənim sinif yoldaşımızdır.

B

Cümlələri oxuyun. İkinci cümlədəki “necə” sözü hansı sözün yerinə işlənib?

1. Nənəm dadlı qoğal bişirdi.
2. Nənəm necə qoğal bişirdi?

• Bunları bilməliyik •

SUAL ƏVƏZLİKLƏRİ

- Əvəzliyin növlərindən biri də sual əvəzliyidir. Bu əvəzliklər sual məqsədilə işlədirilir. Sual əvəzlikləri bütün əsas nitq hissələrini əvəz edə bilir.

Ramin qapını ehtiyatla açdı.

kim? nəyi? necə? nə etdi?

Bu cümlədə **kim** və **nəyi** əvəzliyi – ismi, **necə** əvəzliyi – zərfi, **nə etdi** əvəzliyi – feili əvəz edir.

C

Fərqləndirilmiş sözləri uyğun sual əvəzlikləri ilə əvəz edib cümlələri köçürün.

1. **İri** qazanları ocağın üstünə düzmişdülər.
2. Yarışda qalib gələnlər **sevinirdilər**.
3. Uşaqlar babalarını **maraqla** dinləyirdilər.
4. **Komandır** əməliyyatla bağlı dərhal göstəriş verdi.
5. **Dördüncü** siniflər olimpiadada iştirak edəcəklər.

Ç

Sual əvəzliklərini cədvəl üzrə qruplaşdırın.

necə? nə etdi? kim? neçənci? nə? nə cür? nə edir? neçə? nə qədər? hara? nə zaman? nə etmək? hansı? nə edəcək? niyə? nə üçün?

İsmi əvəz edir	Sifəti əvəz edir	Sayı əvəz edir	Feili əvəz edir	Zərfi əvəz edir

D

Sual əvəzliklərinin ardıcılığına uyğun cümlə modellərini müəyyən edin.

- a. Nə vaxt? nəyi? nə etdik?
- b. Kim? necə? nə etdi?
- c. Kim? haraya? nə edəcək?
- ç. Haraya? nə qədər? kim? nə etmişdi?

1. Meydana xeyli adam toplaşmışdı.
2. Səkinə Türkiyəyə yola düşəcək.
3. Dərsin sonunda ev tapşırığını qeyd etdik.
4. Ləman gülərək cavab verdi.

Ümumiləşdirici təkrar

A Cümlələrdə fərqləndirilmiş sözlərin qrammatik mənasını müəyyənləşdirin.

ƏDAT (Ə)

QOŞMA (Q)

BAĞLAYICI (B)

- | | |
|--|-------|
| 1. O <i>ki</i> çoxdan gəlmışdı. | Ə Q B |
| 2. Sən bilməlisən <i>ki</i> , böyüklerin məsləhətini dinləyən xeyir tapar. | Ə Q B |
| 3. O bu işdə <i>ancaq</i> özünü günahlandırdı. | Ə Q B |
| 4. Mən çox dedim, <i>ancaq</i> o eşitmədi. | Ə Q B |
| 5. Fuad səhvlərini qırmızı qələm <i>ilə</i> düzəltdi. | Ə Q B |
| 6. Fərhad <i>ilə</i> Aydın bu il yarışlarda iştirak edəcəklər. | Ə Q B |

B Cümlələrin məzmununa əsasən fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.

- | |
|---|
| 1. Filmə diqqətlə <i>bax</i> . (<i>feil, ədat</i>) |
| 2. <i>Bax</i> mən sənə güvənirəm. (<i>feil, ədat</i>) |
| 3. <i>Təəssüf</i> , tapşırığın şərtini diqqətlə oxumamışan. (<i>isim, modal sözlər</i>) |
| 4. Müəllim <i>təəssüf</i> hissi keçirdi. (<i>isim, modal sözlər</i>) |
| 5. <i>Ay</i> oğul, böyüyün sözünü dirlə. (<i>nida, isim</i>) |
| 6. <i>Ay</i> Yer planetinin yeganə təbii peykidir. (<i>nida, isim</i>) |

C Verilmiş sözlərdən mürəkkəb feillər düzəldərək uyğun cümlələri tamamlayın.

- | | |
|--|----------------------------|
| 1. O bu xəbəri eşidib hirsindən | (<i>çalmaq, oynamaq</i>) |
| 2. Qazandığı qələbədən sonra özünü xoşbəxt | (<i>əsmək, coşmaq</i>) |
| 3. Uşaqlar Novruz şənliyində | (<i>halak, olmaq</i>) |
| 4. İgid oğullar Vətən uğrunda | (<i>hiss, etmək</i>) |

Ç Nöqtələrin yerinə şəxsə və kəmiyyətə görə dəyişməyən feillər əlavə edərək cümlələri köçürün.

- | |
|---|
| 1. Uşaq anasına ... doluxsundu. (<i>siğın...</i>) |
| 2. Bağban ... meyvələri dərib səbətə yiğdi. (<i>yetiş...</i>) |
| 3. Uşaqlar göbələk ... üçün meşəyə yollandılar. (<i>topla...</i>) |
| 4. Fəridə vərəqə ... danışdı. (<i>bax...</i>) |

D Fərqləndirilmiş sözləri uyğun sual əvəzlikləri ilə əvəz edib cümlələri köçürün.

- | |
|---|
| 1. Arif <i>dərsdən sonra</i> idmanla məşğul olurdu. |
| 2. <i>Yixılmamaq üçün</i> divardan tutdu. |
| 3. <i>Bugünkü</i> gəzintidən hamı razi qalmışdı. |
| 4. <i>Çalışanlar</i> hər zaman uğur qazanır. |

7

ELMI FANTASTİKA

A

“Uçan xalça” nağılını xatırlayın və suallara cavab verin.



1. Bu nağılda hansı sehrli qüvvələr var idi?
2. Uçan xalça Əhmədə necə kömək oldu?
3. Uçan xalça nə üçün oğurlandı?
4. Küpəgirən qarı Əhmədin evini hansı sehrli qüvvə ilə tapdı?
5. Sizcə, nə üçün nağıllarda sehrli qüvvələr də iştirak edir?

B

Qədim yunan əfsanəsini oxuyun. Əfsanədəki mifik obrazları və qeyri-adi hadisəni müəyyənləşdirin.

İKARIN UÇUŞU

Dedal adlı bacarıqlı bir memar var imiş. Bir gün o, hökmədarın qəzəbinə tuş gəlir. Dedalı oğlu İkarla birlikdə həbs edib Krit adasındakı qüllədə saxlayırlar. Onlar buradan qaçmaq istəsələr də, bütün yollar bağlı idi.

Bir gün Dedal səmada uçan quşları seyr edirdi. Bu zaman ağlına bir fikir gəlir:

– Əgər mən dəniz yolu ilə, quru yolla qaşa bilmirəmsə, çıxış yolum səmadır!

O, oğlu ilə birlikdə qüllənin pəncərəsinə qonan quşların lələklərini yiğdi, kətan saplarla və mum ilə onları birləşdirdi və 4 böyük qanad düzəltdi. Sonra oğluna bir neçə tapşırıq verdi:

– Uçan vaxt dənizə çox yaxın enmə. Yoxsa dalğalar qanadlarını isladar. Günəşə də yaxın qalxma: mum əriyər və lələklər dağıllar.

Ata və oğul qanadları qollarına geyinib havaya qalxdılar və Krit adasından uzaqlaşdılar. Quş kimi havada qanad çalmaqdən xoşlanan İkar daha da yüksəkliyə qalxır. Günəşin yandırıcı şüaları lələkləri birləşdirən mumu əridir və o, sürətlə yerə enib dənizin dalğalarına qarışır. O vaxtdan bu dəniz “İkari” adlanır.



Söz böğçəsi



- tuş gəlmək • manevr etmək

C Sizcə, “Uçan xalça” və “İkarın uçuşu” əsərləri qədim insanların hansı arzularını əks etdirir?

Ç Məlumat vərəqini oxuyun və aldiğiniz məlumatlardan istifadə edərək “Gerçəyə çevrilən xəyallar” mövzusunda esse yazın.

İlk təyyarə

İxtira olunduğu tarix:	1903-cü il
İxtiraçılar:	Rayt qardaşları
Havada qaldığı müddət:	59 saniyə
Qət etdiyi məsafə:	260 m.
Material:	şam ağacı
Yanacaq:	benzin



Orvil Rayt

Wilber Rayt

Əlavə məlumat: İlk təyyarə quşların uçuş üsulunu tətbiq etməklə reallaşdı. Quşlar uçarkən qanadlarının nahamar səthindən keçən hava onları yuxarı qaldırır. Quşlar dönmək və manevr etmək üçün də qanadlarından və quyruqlarından istifadə edirlər.

D “Balaca şahzadə” kitabına yazılmış annotasiyanı oxuyun. Suallara cavab verin.

Fransız yazarı Antuan de Sent-Ekzüperinin bu əsərinin milyonlarla oxucusu var. Əsər fantastik məzmundadır. Belə ki, bir gün balaca şahzadə bəslədiyi qızılıgullə mübahisə edir və öz planetini tərk edir. O, kosmosda müxtəlif planetləri, o cümlədən Yer kürəsini səyahət edir. O təkcə səyahət etmir, həmçinin bir çox sualların cavabını axtarır, mənəvi dəyərlər, insanların davranışları haqqında düşüncələrə dalır. Balaca şahzadəni hansı suallar maraqlandırır? O, getdiyi planetlərdə kimlərlə qarşılaşır, nələri öyrənir? və s. kimi sualların cavabını əsəri oxumaqla tapa bilərsiniz.



- Hansı məlumat sizi kitabı oxumağa həvəsləndirdi?
- “Fantastika” sözünün mənasını təxmin edin.


E Oxuduğunuz əsərlərdəki sehri qüvvələri elmi cəhətdən izah etmək mümkündürmü? Fikrinizi əsaslandırın.

- Qəhrəmanların sehri xalçada uçması.
- Kraliçanın güzgü vasitəsilə Ağcadan xəbər tutması.
- Sehri lampadan cinin çıxması.

1

A Kosmos haqqında bildiklərinizi danışın.

- “Ulduz”, “planet”, “peyk” sözlərini izah edin.
- İnsanlar kosmosu necə tədqiq edirlər? İndiyə kimi kosmonavtlar hansı göy cisminə ayaq basıblar?
- Ay nədir? Sizcə, Yerə Ay yaxındır, yoxsa planetlər? Nəyə görə Yerdən baxanda Ay müxtəlif formalarda görünür?
- Günəş sistemində Yerdən başqa hansı planetlər var?
- Bu planetlər haqqında bildiklərinizi danışın. Sizcə, kosmosda onlardan başqa planetlər də varmı?

B Oxuduğunuz əsərlər və baxdiğiniz filmlər əsasında yadplanetlilər haqqında bildiklərinizi danışın.**C “Yadplanetlilər mövcuddurmu?” mətnini dinləyin. Aşağıdakı şəkillərə baxaraq mətndə səslənən “telepatiya” və “telekinez” sözlərinin mənalarını təxmin edin.****Ç Müzakirə**

Aşağıdakı problemə münasibət bildirməklə “Onların gəlmişinə hazır olmalıyıq” mövzusunda müzakirə keçirin.

PROBLEM

Əgər yadplanetlilər bizim planetə gəlib çıxa bilirlərsə, deməli, texnoloji cəhətdən bizdən üstündürlər. İstəsələr, planetimizi zəbt edib insanları əsir edə bilərlər.

- Biz onların mərhəmətinə ümid etməliyikmi?
- Təhlükənin qarşısını necə ala bilərik?

**D Təsəvvür edin ki, yadplanetli ilə qarşılaşmışınız. Bu haqda hekayə yazın.**

- Hekayəni yazmaqdə məqsədinizi müəyyən edin.
- Hekayənin planını tərtib edin.
- Yadplanetlini və onun gəldiyi uçan boşqabı ətraflı təsvir edin.

- Mətnin hissələrini oxuyun və məzmunu uyğun yarımbaşlıqla adlandırın.**
- Tanış olmayan sözləri qeyd edin və mənasını aşdırın.**
- Hər bir hissə üzrə suallar tərtib edin.**
- Mətni nəql edin.**

YAŞILGÖZLÜ QIZ

I hissə

Uzaq planetdə yaşayan Lemi adlı bir qız və onun qardaşı Kan kosmik gəmi ilə Güneş ətrafındaki planetlərin seyrinə çıxmışdılar. Birdən kosmik gəmidə qəza baş verdi. O, istiqamətini dəyişib Yerə doğru yönəldi. Kan cəld cihazların arxasına keçərək gəmini əvvəlki vəziyyətinə qaytarmağa çalışdı, amma cihazlar sözə baxmir, bir-bir sıradan çıxırı. Kan öz planetinə həyəcan siqnalı göndərib kömək istədi. Sonra xilasedici paraşüt-şarları çıxardı.

– Şarın içindən keç, Lemi! Səhv etmə, hər şeyi təlimata uyğun elə! Vaxtında kömək gəlməsə, biz paraşüt-şarlarının içində gəmidən kənara atılmalıyıq.

Onlar şəffaf şarların içində girib gözləməyə başladılar, amma səbirsiz Lemi düyməni basdı. Xilasedici şar bir göz qırpmında gəmidən kənara atılıb Yerə enməyə başladı.

* * *

...Böyük məktəb binasının həyəti uşaqlarla dolu idi. Qısa sarışın saçlı, yaşılközlu qız darvazanın ağızında dayanıb onlara baxırdı. Bir azdan zəng vuruldu. Məktəbin həyəti yavaş-yavaş boşaldı və orada tək bircə qız qaldı. Bu, 4-cü sinifdə oxuyan Aysel idi. O, pilləkəndə oturub əlindəki telefonla oynamağa başladı. Lemi onu izləyirdi. Bir azdan o cəsarətlənib Ayselə yaxınlaşdı:

– Nə qəribə cihazdır! Bu nə üçündür?

Qızın gözləri böyüdü:

– Heç ömründə telefon görməmisən?

– Yox!

– Sən bəyəm **Aydan gəlmisən?**

– Aydan yox, Ay yaxındadır. Mən daha uzaqdan gəlmişəm.

Qəflətən telefon zəng çaldı. Aysel telefonu qulağına apardı:

– Hə, ana, məktəbin həyətindəyəm. Kənanı gözləyirəm, narahat olma!



Yaşılıgözlü qız, deyəsən, sualına cavab tapdı:

– Demək, bu cihaz danışmaq üçündür! Mənim plane-timdə adamlar bir-biri ilə saatla əlaqə saxlayırlar, – deyə o, qolundakı iri saatı göstərdi.

Qızçıqaz heyrətlə Lemiyə baxdı: "Doğrudanmı o, başqa planetdən gəlmişdir?" – deyə düşündü.

Lemiyə suallar yağdırın Aysel artıq ona inanmağa başlamışdı.

Bir qədər sonra Kənan gəldi. Aysel qardaşını kənara çə-kib onunla xeyli piçıldı. Kənan bir-iki dəfə çevrilib Lemiyə şübhə ilə baxdı. Sonra ciyinlərini çəkib əllərini yellədi.



Onlar qərara gəldilər ki, Lemini hələ ki gizli saxlaşınlar. Çox götür-qoy edəndən sonra Kənanın aqlına bir fikir gəldi:

– Lemini hələlik qonşumuz Aidə xalanın yanında qalsın. Onun ailəsi Almaniyadadır. Yaşı qadındır, təkdir, nəvələrinin xiffətini çəkir. Ona deyək ki, Lemini Köln şəhərində yaşayır. Buraya Azərbaycan dilini öyrənməyə gəlib. Qalmağa yer axtarır... O da Lemini heç yerə buraxma-yacaq, onun yanında qalmasını təkid edəcək.

Belə də etdirilər. Aidə xala Lemini mehribanlıqla qəbul etdi.

Evdə Kənan anası ilə yadplanetlilər haqqında söhbət apardı. Gördü ki, anası yadplanetlilərin mövcudluğuna inanmır. Odur ki Lemini haqqında heç bir söz demədi.

II hissə

* * *

Kənan qalaktikalar, ulduzlar və planetlər haqqında bir neçə kitaba baxdı. Yeni öyrəndiklərini dostu Rüstəmlə uzun-uzadı müzakirə etdi və günlərin birində hər şeyi açıb ona danışdı. Beləliklə, Rüstəm də bu kiçik dəstəyə qoşuldu. İndi onların bütün dünyadan, Yer üzündəki bütün insanlardan gizli bir sirləri vardı...

Bir gün Aysel Leminin xahişi ilə onu da özü ilə məktəbə apardı. Aysel Lemini Almaniyadan gəlmış rəfiqəsi kimi təqdim etdi. Sinif yoldaşları bu sarışın qızı mehribanlıqla qarşılıdlar. Birinci dərs riyaziyyat idi. Şagirdlər məsələ həllinə başladılar. Müəllim Lemidən soruşdu:

– Bizim uşaqlara bir neçə sadə məsələ deyə bilərsənmi?

Lemi lövhənin qarşısına çıxdı:

– Avtomobil birinci saat 460 km, ikinci saat bundan 30 km artıq sürətlə getdi. Avtomobil iki saatda nə qədər məsafə qət etdi?

Uşaqlar gülüsdülər:

– Bu, avtomobildir, yoxsa raket?

Məsələni tez həll etdirər.

– Atanın 160, oğulun 120 yaşı var. 10 ildən sonra onların birlikdə neçə yaşı olacaq?

Daha bərkdən gülüşmə qopdu:

– Bu ata-baləni "Ginnesin rekordlar kitabı"na salmaq lazımdır.

Aysel yerindən qalxıb vəziyyəti düzəltməyə çalışdı:
– Lemi məsələni Azərbaycan dilinə çevirəndə rəqəmləri səhv salır. Yəqin, atanın 60, oğulun 20 yaşı var.

Tənəffüs də Aysel Lemini kənara çağırıb bəzi təlimatlar verdi.

Azərbaycan dili dərsində “Yurdum, yuvam, məskə-nimsən!” mövzusunda esse yazmaq üçün hazırlıq keçirildi. Uşaqlar bir-bir çıxış etdilər. Növbə Lemiyə çatdı. O, pəncərədən uzaqlara, səmaya baxaraq aram-aram söylədi:

– Mənim yurdum çox gözəldir. Mavi suları, ətirli torpağı, vüqarlı meşələri, əzəmətli dağları var. Mən öz planetim üçün, onun açıq səması, isti günəşi üçün darixmışam. Ondan uzaq düşəndən sonra onu nə qədər sevdiyimi başa düşdüm.

Aysel yavaşça Leminin qulağına nə isə piçildadı,
amma o, deyəsən, bunu hiss etmədi.



III hissə

* * *

Uşaqlar dərsdən sonra üzgüçülük hovuzunda görüşdülər. Lemi söz vermişdi ki, onlara sürətli üzməyi öyrə-dəcək.

Uşaqlar geyim otaqlarında paltarlarını dəyişib hovuza getdilər. Lemi, doğrudan da, çox gözəl və sürətli üzür, özünü suda balıq kimi hiss edirdi. O, havanı ciyərlərə çəkib mümkün qədər çox saxlamağın üsullarını uşaqlara başa saldı və dediklərini əyani göstərmək üçün suyun altına girdi. Uşaqlar saniyələri saymağa başladılar.

– ...121, 122, 123...

Uşaqlar Leminin suyun altında bu qədər qalmasından narahat olub hovuza baş vurdular, Leminin saçından, qolundan yapışaraq suyun üzərinə çıxartdilar.

– Bu nə zarafatdır?! – deyə Rüstəm qışqırdı. – Dəli olduq, elə bildik ki, batmışan!

...Uşaqlar hovuzdan çıxıb geyim otaqlarına yollandılar. Az sonra üzə çıxan həqiqət onları heyrətləndirdi: Leminin saatını çantanın cibindən oğurlamışdilar!



Aysel hovuzdakı qızlara yaxınlaşdı. Geyim otağından saat öğurlandığını deyəndə qızlardan biri incik halda dedi:

- Əşyalarımız geyim otağındadır, gedib axtara bilərsiniz.
- Qız hovuza enmək istəyəndə Lemi onun biləyindən yapışdı:
- Mən hər şeyi bilirəm, saatı sən götürmüsən!
- Geyim otağına gedib çantaları yoxlayın! – Rüstəm təklif etdi.
- Ehtiyac yoxdur! Saat bu otaqda deyil, – Lemi dedi.

O, gözlərini qızın gözlərinə dikərək buz kimi soyuq səslə soruşdu:

- Sən saatı kiməsə vermisən! Kimə?

Qız Leminin gözlərindən çıxan qırmızı qığılçımlardan dəhşətə gəldi. O, Leminin getdikcə böyükən göz bəbəklərində özünü gördü. Otağa necə qayıtdığını, saatı necə götürdüyüni filmə baxırmış kimi seyr etdi. Qız qorxu və dəhşət içində arxaya çəkilib divara yapışdı, dil-dodağı əsə-əsə danışdı:

- İlqar məni məcbur elədi, 9b-dəki.

... İlqar onları görəndə özünü itirdi. Leminin gözləri Kənanla Rüstəmin ciyinləri arasından ona zillənmişdi. Arabir qızaran yaşıl bəbəkləri görən İlqarın rəngi ağardı, nitqi tutuldu, nəsə kəkələdi. Lemi heç bir söz söyləmədən əlini İlqara tərəf uzadıb ovcunu açdı. İlqar kəmərinin altında gizlətdiyi saatı çıxarıb onun ovcuna qoydu. Qız ləngimədən saatı qoluna keçirdi və dostları ilə oradan uzaqlaşdı. Nə baş verdiyini anlamayan İlqar onların ardınca gözlərini döyürdü...

Reyhan Yusifqızı



• Söz bogçası •

- sıradan çıxmak
- özünü itirmək
- nitqi tutulmaq
- kəkələmək
- gözlərini döymək

Söz ehtiyatı

B Mətnin 1-ci hissəsində Ayselin nitqində işlənən “Aydan gəlmək” ifadəsinin mənasını izah edin.

- 1) başqalarından daha çox biliyi olmaq
- 2) hamının bildiyi adı şeylərdən məlumatsız olmaq
- 3) uzun yol qət etmək

Bəs Lemi bu ifadəni necə başa düşdü?

Nə anladın?

C Mətndə altından xətt çəkilmiş cümlələri oxuyun. Suallara cavab verin.

1. Kənan nə üçün Lemiyə şübhə ilə baxdı? (*I hissə*)
2. Sizcə, Aysel Leminin qulağına nə piçildadı? (*II hissə*)
3. Lemi nə üçün gözlərini qızın gözlərinə dikmişdi? (*III hissə*)
4. Lemi nə üçün İlqara heç bir söz söyləmədən ovcunu açdı? (*III hissə*)

Düşün və cavab ver

3 A

Sizcə, Aysel Lemiyə hansı sualları verdi? Leminin hansı cavabları onu bu qızın yadplanetli olmasına inandırıldı?

B

Nə üçün uşaqlar Leminin yadplanetli olduğunu gizlin saxladılar? Sizcə, Lemi haqda böyüklerin məlumatı olsa idi, onlar nə edərdilər?

C

Uşaqların Aidə xalaya yalan danışmalarına münasibət bildirin.

Ç

Yadplanetli Lemi hansı bacarıqlara sahibdir? Bu bacarıqlar mətndə hansı epizodlarda ortaya çıxır? Onlardan hansını telepatiya, hansını telekinez adlandırmaq olar?

D

Mətndə hansı hadisələr sizə inandırıcı görünmədi?

• Yadda saxla • ELMİ-FANTASTİK ƏSƏRLƏR

Elə əsərlər var ki, real həyatda rast gəlinməyən varlıq və hadisələr təsvir edilir: yadplanetlilər, zamanda səyahət və s. Lakin müəllif bu hadisələri elmi cəhətdən əsaslandırmaya çalışır. Beləliklə, oxucunu təsvir olunan hadisə və varlıqların mümkünüyünə inandırır. Belə əsərlər – **elmi-fantastik əsər** adlanır.

E

Sizcə, Lemi Azərbaycan dilini necə öyrənmişdi?

Aşağıdakı epizodu oxuyun, müəllifin fikirləri inandırıcıdır mı? Fikrinizi əsaslandırın.

Lemi Yerdə ilk dəfə yaşlı bir qadına rast gəlmışdı. Qadın onu öz daxmasına aparmış, qayısına qalmışdı. Lemi əvvəlcə telepatiya bacarığından istifadə edərək qadının yaddaşındakı sözləri beyninə köçürmüdü. Sonra onun fikirləri ilə nitqini uyğunlaşdıraraq bu dili öyrənə bilmışdı. Aysəldən aldığı izahlı lügət də Lemiyə xeyli kömək etmişdi. Lemi kitabın səhifələrini nəzərdən keçirməklə söz ehtiyatını artırmış və Azərbaycan dilində rahat danışmağa başlamışdı.

Ə

“Yaşılıgözlü qız” əsərində təsvir olunan hansı qeyri-adi hadisələr gələcəkdə reallaşa bilər? Nümunəyə əsasən fantastik hadisələri müəyyən edin və gələcəklə bağlı ehtimallarınızı söyləyin.

Fantastika:

Lemi ilə qardaşı kosmik gəmidə planetlərin seyrinə çıxmışdı.

Ehtimal:

Daha mükəmməl kosmik gəmilər yaradılsa, kosmik səyahətlər hər kəs üçün əlçatan olar.

4 A Qruplarla iş


Mətnin sonluğu aşağıda qısa şəkildə verilmiştir. Aşar sözlərin, sualların və şəkillərin köməyi ilə mətnin sonluğunu genişləndirib yazın. Bu zaman hadisələrin inandırıcı olmasına diqqət edin.

...Öz planetinə qayıtmış Kan bacısı Lemini axtarmaq üçün onun dostları ilə kosmik internet vasitəsilə əlaqə yaradır. Məkanı və görüş vaxtını müəyyənləşdirib Leminin ardınca gəlir...

Aşar sözlər: *araşdırma, sayt, qeydiyyat, elektron poçt, məktub, vidalaşma, işıq saçan dairəvi obyekt, saat, hədiyyə və s.*

Suallar

1. Kan Leminin dostları ilə necə əlaqə saxlayır?
2. İlqar Leminin öz planetinə qayıtmamasına necə mane olmaq istədi?
3. Lemi oğurlanmış saatını nə üçün qoruyurdu? Saati Lemiyə necə kömək etdi?
4. Dostların vidalaşma səhnəsini təsvir edin.



B Əsərin sonluğunu dinləyin və öz variantınızla müqayisə edin.

5

A

Nöqtə və vergülün hansı funksiyaları var? Bu haqda bildiklərinizi danışın.

B

Cümlələrdə hansı sözlər qısa yazılıb?

1. Kosmosda müxtəlif göy cisimləri var: ulduzlar, planetlər, asteroidlər və s.
2. N.Tusi Şərqdə ilk mükəmməl rəsədxananın yaradıcısıdır.

• Bunları bilməliyik • İXTİSAR VƏ DURĞU İŞARƏLƏRİ

Bəzən söz və ifadələr qısa yazılır. Bu halda çox zaman nöqtədən istifadə olunur.

Səməd Vurğun ➔ S.Vurğun şəhər ➔ şəh. və sairə ➔ və s.

Sadalanan söz və ya cümlələrin əvvəlində gələn ərəb rəqəmlərindən sonra

nöqtə və ya yarımmötərizə işarəsi qoyulur. Məsələn: Birinci ➔ 1. və ya 1)

Yazında tarixi qısa ifadə etmək üçün nöqtə və qoşa nöqtədən istifadə olunur. Məsələn:

17.12.2022 ➔
gün ay il

17 dekabr 2022-ci il

08 : 15 ➔
saat dəqiqə

9-a on beş dəqiqa İsləmiş

Onluq kəsrlər vergülün köməyi ilə yazılır. Məsələn: Səkkiz tam onda yeddi ➔ 8,7

C

Doğum tarixinizi qısa şəkildə yazın.

• Nümunə • 15 mart 2013-cü il – 15.03.2013

Ç

Riyazi ifadələri qısa şəkildə ifadə edib yazın.

• Nümunə • doqquz tam yüzdə iyirmi üç – 9,23

1. iki tam yüzdə otuz üç
2. doqquz tam yüzdə səkkiz
3. altı tam yüzdə on beş
4. beş tam onda beş

• Bunları bilməliyik • ÖLÇÜ VAHİDLƏRİNİN İXTİSARI

Ölçü vahidləri də qısa şəkildə yazılı bilər. Bu zaman ixtisardan sonra nöqtə qoyulmur.

Məsələn, kilogram – kg, santimetр – sm və sairə.

D

Cədvəldə uyğun ölçü vahidlərini qısa şəkildə yazın.

qram, desimetр, litr, metr, milliqram, kilometr, santimetр, millilitr, saniyə, dəqiqa

Uzunluq vahidi	Kütlə vahidi	Zaman vahidi

1

A Qədim insanların yaşayış tərzi ilə bağlı bildiklərinizi danışın.




B

Annotasiyanı oxuyun və əsərin adını izah edin.

Sizcə, nə üçün əsər belə adlandırılıb?

“Yaşılgozlü qız” elmi-fantastik povestinin qəhrəmanlarının təhlükəli macəraları davam edir.

Bu kitabda yadplanetli qızın axtarışında olan və zaman maşını ilə uzaq keçmişə düşən iki dostun sərgüzəştlərindən bəhs edilir. Əsərin qəhrəmanları ilə birlikdə siz də Daş dövrünün insanları ilə görüşəcək, onların necə yaşadıqlarını biləcəksiniz.



ZAMANIN ƏSİRLƏRİ

I hissə

...Kənan məktəbin fizika laboratoriyasına gəldi. Rüstəm burada iri bir cihazın arxasında idi. O, qarşısındaki siferblata baxaraq nəsə yazıb hesablayırdı. Həyəcanlı görünürdü. Başını qaldırmadan soruşdu:

– Sənsən, Kənan?

– Yox, mən deyiləm, kölgəmdir. Mən Aysellə birlikdə parkda bir saatdır ki, səni gözləyirəm.

Rüstəm qeydlərini yazıb sözə başladı:

– Deməli belə. Təzə **xəbər** var. Elxan müəllimlə bu gün kiçik bir eksperiment aparmışıq. Zaman maşını ilə bir neçə dəqiqə XXII əsrə olmuşuq...



– Nə eksperiment? Nə danışırsan sən? Səni, yəqin, qara basıb!
– Hm... İnanmırsan, amma biz bu yaxında Lemi ilə görüşəcəyik.
– Leminin bura nə dəxli var? Onu gələcəkdə niyə axtarırsan?
– Bizim başqa planetə getmək üçün gəmilərimiz yoxdur. Gələcəkdə isə belə texnologiyalar, şübhəsiz ki, var. Kənan, inanmırsan?
– Əlbəttə, yox! “100 il bundan sonraya”... Yox bir!
Kənan çantasını ciyinənə aşırıb ayağa qalxdı. Bu zaman otağın qapısı açıldı və Aysel başını içəri saldı. Elə bu vaxt dəhşətli partlayış baş verdi...

II hissə

* * *

– Nə oldu?! O nə partlayış idи?! Biz haradayıq?! – Kənan həyəcanla ətrafa baxırdı.

Rüstəm sanki Kənanı eşitmır, öz-özünə danışırkı:

– Alındı! Bu baş verdi! Mən bacardım!

Hövsələsi daralmış Kənan onun ciyinlərindən tutub silkələdi:

– Dostum, özünə gəl! Bu əcaib yerdən evimizə necə gedəcəyik?!

Rüstəm duruxdu:

– Ev? Nə ev? Bilirsən, biz hara düşmüşük? Uzaq keçmişə. Bəlkə də, Daş dövrünə. Bu, böyük bir kəşfdir, sensasiyadır! İnanmirdin, gördün?

Meşə Kənanın başına fırlandı. O, hirsli-hirsli dedi:

– Hə, yaxşı, inandım! İndi isə evimizə qayıtmaq isteyirəm.

Burada yırtıcı heyvanlara yem olmaq istəmirəm!

Rüstəmin üzündəki sevinc yoxa çıxdı, dili topuq vura-vura dedi:

– Mən... Məni... bağışla, necə qayıdacağımızı bilmirəm.

Söz boğası

- fizika
- laboratoriya
- eksperiment
- qara basmaq
- hövsələsi daralmaq
- əcaib
- sensasiya
- dili topuq vurmaq



III hissə

* * *

Gün batmağa doğru gedirdi. Meşənin vahiməsi uşaqların iliyinə işləyirdi. Birdən ağacların arasından səs gəldi. Uşaqlar həmin tərəfə çevriləndə qorxudan yerlərindəcə donub qaldılar. Qarşılarda nə-həng, tüklü bir ayı durmuşdu. O yırğalanaraq bir neçə addım irəli gəldi. Bu zaman Kənanın titrəyən əlində sıxıb tutduğu telefondan qəflətən gurultulu bir musiqi səsi ucaldı. Ayı diksindi. Kənan özündən asılı olmayaraq var gücü ilə telefonu ayıya tərəf tullayıb qışqırdı: "Rüstəm, qaç!" Telefon zərbələ ayının kəlləsinə dəyib yerə düşdü.

Uşaqlar qaçıb uzaqlaşmağa çalışırdılar. Birdən kolların arasından pırız saçılı arıq bir oğlan sıçrayıb onların qarşısına çıxdı. Onun ensiz alnı, iri çənəsi sifətinə sərt ifadə versə də, qonur gözləri hərarət saçındı. Əlində ağır daş balta vardı, dəri libası bədəninin bir hissəsini örtürdü. Ayaqlarını aralı qoyub vüqarla dayanmış bu oğlanın *silueti* uşaqlara böyük və qeyri-adi gəlirdi. Dostlar ibtidai insana rast gəlmmişdilər!

O dayanmadan nəsə deyir, əl işarələri ilə nəyisə başa salmağa çalışırdı. Çarəsiz qalan uşaqlar ayıdan qurtulmaq üçün onun ardınca getməyə qərar verdiilər.



IV hissə

* * *

...Onlar balaca bir mağaraya girdilər. Dəlikdən düşən zəif işiq mağaranı güclə işıqlandırırdı. Axo torbasından iki quru ağaç parçası çıxardı. Onları bir-birinə sürtməklə od əldə etdi və tonqal qaladı.

Kənan çantasındaki çipsi və alma şirəsini çıxarıb ortaya qoydu. Axo maraqla onlara baxındı. O da öz yeməyini çıxardı. Bunlar 5-6 iri kövüz, bir neçə bitki kökü və çöpə taxılmış iri bir soxulcan idi. Rüstəm dilxor oldu:

– Bu indi soxulcanını bizim yanımızda yeyəcək?

– Bir ona bax, Rüstəm, onun sinəsində ayı şəkli var. Bu nədir, görəsən?

– Mən bilirəm, bu nədir. Totem! İnsanlar hər hansı canlısı öz nəsilinin əcdadı sayaraq ona səcdə eləyirlər. Beləliklə, bu canlı həmin qəbilənin rəmzinə çevrilir. Yəqin, Axonun aid olduğu qəbilənin totemi mağara aysisidir. Bayaq Axo ayı ilə üzvbəüz qalandı sinəsindəki şəkli göstərib ondan mərhəmət istədi.

– Səncə, bunun bir xeyri oldu? – deyə Kənan şübhə ilə soruşdu.

– Bilmirəm, bəlkə də. Hər halda, xilas ola bildik.



V hissə

* * *

Artıq bir neçə gün idi ki, uşaqlar Axonun yaşadığı qəbilədə qalırıldılar. Burada Quinn adlı bir oğlan tez-tez Kənana hücum edir, onun əşyalarını almağa çalışır. Bir dəfə də Kənanın Lemidən yadigar qalan saatını zorla almaq istəmişdi. Buna görə də qəbilə başçısı Qunnu qəbilədən qovmuşdu. Bu cəza ibtidai insan üçün ölümə bərabər idi. Odur ki Quinn heyfini çıxmak üçün fürsət axtarırdı.


Bir gün çayın kənarında Quinn əlində iri toppuz onların qabağını kəsdi. O, toppuzu yuxarı qaldıranda möcüzə baş verdi – Quinn inildəyib qolunu tutdu, toppuz əlindən yerə düşdü; o səndələyib dizi üstə çökdü. Elə bu an Kənan gördü ki, qolundakı saatın işıqları yanıb-sönürlər: “Bu nədir?.. Lemi?..”

– Yaxışınız, dostlar? – arxadan Leminin səsi eşidildi.

Uşaqlar çevrilib baxanda ağacların arasında Lemini gördülər.

Kənan həyəcanla qışkırdı:

– Lemi, nə yaxşı ki, gəldin, bu vəhşi ilə bacara bilməzdik. Odur, qaçıb getdi.



Söz boğası

- ibtidai
- siluet
- dilxor
- totem
- qəbilə
- toppuz
- egoist

VI hissə

* * *

– Axo, biz gedirik! Öz yerimizə, öz zamanımıza qayıdırıq! – bu sözleri Kənan həyəcandan səsi tutula-tutula dedi. – Bizi unutma!

Axo təəccüblə onlara baxırdı. Birdən Rüstəm qışkırdı:

– Axo, sən də gəl!

Kənan Rüstəmin qolundan tutub silkələdi:

– Sən nə edirsən?! O gedə bilməz, o qalmalıdır!

– Kənan, o bizim Daş dövründə olduğumuzun canlı şahidi-dir!

– Egoist olma, onu da düşün! Onun yeri buradır, o burada xoşbəxtidir!

– Elm qurbanlar tələb edir!

– Nə deyirsən?! Ona həyatımızı borcluyuq, biz onu qurban verə bilmərik!

Rüstəm köksünü ötürdü. Üzünü ibtidai insan övladına çevirdi:

– Axo, əlvida! Hər şeyə görə sağ ol! Sənin böyük ürəyin var, sən güclüsən!



Söz ehtiyatı

C Söz boğçasındaki uyğun sözlərdən istifadə etməklə cümlələri tamamlayın.

1. Bu gözlənilməz xəbər məktəblərdə ... yaratdı.
2. Ayın səthində ... keçirildi, nəticədə pambıq toxumları cürcərdi.
3. Məktəbin ... yeni mikroskop və lupa gətirildi.
4. Qədim türklərdə qurd ... cəsarət, azadlıq rəmzi hesab edilirdi.

Nə anladın?

Ç Mətnlə bağlı suallara cavab verin.

1. Rüstəm zaman maşını ilə nə üçün gələcəyə getməyi planlaşdırırkı?
2. Quinn nə üçün qəbilədən qovulmuşdu?
3. Kənan ilə Rüstəm Qunnun qəzəbindən necə xilas oldular?
4. Rüstəm nə üçün Axonu özü ilə aparmaq istəyirdi?


Düşün və cavab ver

2 A Kənan ilə Rüstəmin yoxa çıxmاسını kim görmüşdü? Sizcə, necə oldu ki, Lemi uşaqların Daş dövrünə düşməsindən xəbər tutdu? Bu haqda mətni dinləyin, təxmininizlə müqayisə edin.

B Mətnin son hissəsində Rüstəm ilə Kənan Axonun XXI əsrə getməsi ilə bağlı mübahisə edirlər. Sizcə, kim haqlıdır? Fikrinizi əsaslandırın.

C Sizcə, Kənan ilə Rüstəmin düşdürüyü dövr nə üçün Daş dövrü adlanır?

Ç Mətndən aldığınız məlumatlar əsasında “ibtidai insanların yaşayış tərzi” mövzusunda təqdimat edin.



D Sizin zaman maşınızı olsayıdı, hansı zamana səyahət edərdiniz? Nə üçün? Bu haqda esse yazın.

3

A

Mətndəki siluet sözünü izah edin. Bu söz keçdiyiniz hansı fənnə aiddir?

- a) informatika b) riyaziyyat c) musiqi d) təsviri incəsənət

• Bunları bilməliyik •

TERMINLƏR

- Müxtəlif elm sahələrinə aid olan sözlər **termin** adlanır. Hər bir elm və ya peşə sahəsinin özünəməxsus terminləri var. Məsələn:

Riyaziyyat: *kəsr, faiz*

Informatika: *prosessor, meqabayt*

B

Terminləri cədvəl üzrə qruplaşdırın.

akkord, natürmort, virus, rəsədxana, angina, peyk, pnevmoniya, vokal, planet, dekorativ, melodiya, portret, not, orbit, qrip, dezinfeksiya

tibb	astronomiya	rəssamlıq	musiqi

C

Hansı cümlələrdə “xəbər” və “sifət” sözləri termin kimi işlənmişdir.

Bu sözlər hansı elm sahəsinə aiddir?

- “Mərhəmətli” sözü keyfiyyət bildirən **sifətdir**.
- Qız güzgündə ağarmış **sifətini** görəndə daha da həyəcanlandı.
- Şahinin qələbə **xəbəri** bizi qürurlandırdı.
- Xəbər** cümlənin baş üzvlərindən biridir.

Ç

İzahların aid olduğu terminləri müəyyənləşdirin.

Bu terminlər hansı sahələrə aiddir?

- Su ilə qarışdırılmış rəng, sulu boyası.
- Cismi tən ortadan böldükdə hər iki hissənin eyni forma və ölçüdə olması.
- Yumşaq materiallardan (plastilin, gil və s.) müxtəlif fiqurların hazırlanması.
- Qarşıya qoyulan məsələni həll etmək üçün vacib olan əməliyyatlar ardıcılılığı.

D

Terminlərin aid olduğu elm sahəsini müəyyən edin.

Hər sıraya 3 termin əlavə edib yazın.

- sinonim, feil, samit, şəkilçi, ...
- kompüter, klaviatura, sayt, ...
- üçbucaq, diaqram, hasil, ...
- karate, aut, tatami, ...

E

Verilmiş sözləri cümlədə termin kimi işlədin.

say

tərəf

zərf

qismət

4

A

Sizcə, "Daş dövrü" söz birləşməsində "daş" sözü nə üçün böyük hərfə yazılsı?

B

Uyğunluğu müəyyən edin.

1. Üçbucaq, yadplanetli
2. Ağcabədi, Məhəmməd
3. kitabın səhifəsi, sərin hava
4. Azərbaycan Respublikası, Araz çayı

- a) söz birləşməsi
- b) ümumi isim
- c) xüsusi isim
- ç) xüsusi ad bildirən söz birləşməsi

• Bunları bilməliyik •

MÜRƏKKƏB ADLAR VƏ ONLARIN YAZILIŞI

• Yalnız sözlər deyil, söz birləşmələri də ayrı-ayrı varlıqların, fərdlərin adını ifadə edə bilər. Belə söz birləşmələrinə **mürəkkəb ad** deyilir.

Azərbaycan ➔ xüsusi isim

Azərbaycan Respublikası ➔ mürəkkəb ad

Bir çox şəxs, yer, təşkilat, bayram və s. adları mürəkkəb adlardır.

C

Mürəkkəb adları müəyyənləşdirin.

1. Bakı Xəzər dənizinin sahilində yerləşir.
2. Novruz bayramı xalqımızın milli bayramıdır.
3. Azərbaycan Qızıl Aypara Cəmiyyəti xeyriyyə təşkilatıdır.
4. Kəşfiyyatçılar Topxana meşəsinə nəzarət edirdilər.
5. Azərbaycanda hər il noyabrın 8-də Zəfər Günü qeyd olunur.

Ç

Mürəkkəb adların yazılışı ilə bağlı bir neçə qayda var.

Nümunələrdən çıxış edərək qaydaları tamamlayın.

Gədəbəy rayonu, Kür çayı,
Böyük Qafqaz dağları, Azadlıq küçəsi

Çay, dağ, küçə, şəhər və s. yer adlarının
sonuncu sözü ... hərfə yazılsı.

20 Yanvar, Dünya Azərbaycanlılarının
Həmrəylik Günü

Tarixi gün bildirən mürəkkəb adlardakı
bütün sözlər ... hərfə yazılsı.

Ramazan bayramı, Qurban bayramı

Bayram adlarının son sözü ... hərfə yazılsı.

Rəşid Behbudov,
Hacı Zeynalabdin Tağıyev

Şəxs bildirən mürəkkəb adlarda bütün
sözlər ... hərfə yazılsı.

D

Aşağıdakı nümunə əsasında özünüzə aid anket tərtib edin.

Ad, soyad: Gülay Sarvanlı

Yaşadığı ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 67

Məktəbin adı: Xətai rayonu 55 nömrəli tam orta məktəb

Məktəbin ünvanı: Xətai rayonu, İzzət Orucov küçəsi 21

1 A

"Yaşılgozlü qız" və "Zamanın əsirləri" əsərləri arasında hansı bağlılıq var? Məkan, zaman və obrazlar baxımından bu əsərləri müqayisə edin.

B

Sizcə, müəllif bu seriyadan 3-cü əsərində öz qəhrəmanlarını hansı məkan və zamanda təsvir edəcək?

UZAQ PLANETİN SİRƏTİ

Bu əsər "Yaşılgozlü qız" və "Zamanın əsirləri" əsərlərinin davamıdır. Ləmi zaman maşını ilə Kənan və Rüstəmi Daş dövründən xilas edir. Uşaqlar bu dəfə Leminin yaşadığı planetə düşürlər. Bu planetdə çox şey **süni intellektlə¹** idarə olunur. Burada məlum olur ki, **kiborq²** adlanan robotlar üşyan qaldırıb və insanları başqa planetə sürgün ediblər. Planetin idarəsi kiborqların əlinə keçib. Ləmi özünü və dostlarını təhlükədən qorumaq üçün bir müddət öz **ağıllı evində³** gizlənməyi qərara alır. Çünkü ağıllı ev elə programlaşdırılıb ki, təhlükəsizliyi tam təmin edir. Sahibinin icazəsi olmadan heç kim bu evə daxil ola bilməz.

¹süni intellekt – hər hansı qurğunun insan kimi yaradıcı işləri yerinə yetirmək bacarığı.

²kiborq – orqanları mexaniki qurğularla əvəz olunmuş süni insan.

³ağıllı ev – süni intellektlə idarə olunan ev.

I hissə

* * *

...Elə təzəcə ağıllı evə çatmışdır ki, birdən Ləmi uşaqların yanında öz-özünə danışırımsız kimi dilləndi:

– Otaqların vəziyyəti necədir?

Haradansa, sanki divarlardan cavab eşidildi:

– Normal. Otaqlar səliqəyə salınıb. Temperatur 27 dərəcə, rütubət 65%-dir.

– Çox yaxşı. Hər iki otağın hamamını hazırla.

Rüstəm ətrafa baxıb Lemidən soruşdu:

– Sən kiminlə danışırsan?

– Evi idarə edən süni intellektlə. O yalnız ev sahibinin səsini tanıyır və onun tapşırıqlarını yerinə yetirir. Məsələn, ona "Evi səliqəyə sal" əmri verəndə **program** əvvəlcə evi **skan** edərək hansı hissələri təmizləmək lazımlığını müəyyən edir. Sonra yuyucu məhlulu su ilə qarışdırıb kiçik uçan robotlara paylayır və onları evi təmizləməyə göndərir. Balaca robotlar ətrafa səpələnib işləyirlər. Yaxşı, uşaqlar, vaxt gedir, hamam sizi gözləyir!



Rüstəm və Kənan duş qəbul edib yemək otağına gəldilər. Lemi oğlanların hər birinə konserv şəklində dəmir qab verdi. İçərisində souslu bişmiş ət var idi. Üstəlik, qab yeməyi özü qızdırırıdı. Uşaqlar neçə vaxtdan bəri ilk dəfə doyunca yedilər. Süfrədəki rəngbərəng həblər Rüstəmin diqqətini çəkdi:

- Lemi, bunlar da yeməlidir?
- Yeyə bilərsiniz. Burada təbii ərzaq az tapılır, süni ərzaq və vitamin həblərdən istifadə edirik. Hər yerdə şəhərlər və meqapolislər salınıb. Təəssüf ki, əkib-becərmək üçün torpaq sahələri azdır.

Qəflətən yuxarıdan tappilti eşidildi. Kənanla Rüstəm təşvişə düşdü:

- Lemi, orada kimsə var!
- Qorxmayıñ, bu, Kibodur.
- Kibo?! – oğlanlar şübhə ilə soruştular. – O kimdir?
- Bizim evin xidmətçisi. O da kiborqdur. Zahirən bizə bənzəyir. Bizim kimi intellekti var: danişır, yadda saxlayır, öyrənir, ən əsası da düşünüb qərar verə bilir.
- Yəni kiborqlar yalnız zahirən insana bənzəyir, daxilən insan deyil?
- Bəli. Onlar yemək yemir, yorulmurlar. Qorxu, sevinc kimi hissləri yoxdur.
- Lemi, bəs kiborqu evində saxlamağa qorxmursan? – Rüstəm maraqla soruşdu.
- Uşaqlar, ağıllı evdə hər şey ev sahibinə məxsusdur. Qorxmayıñ, bizim Kibo zərərsizdir.



Lemi Kibonu yanına çağırıldı. Qısa qəhvəyi saçları olan mavigözlü oğlan asta yerişlə onlara yaxınlaşışb bir neçə metr aralıda dayandı. Əvvəl Lemiyə baxdı. Sonra baxışlarını Rüstəmin üzərində saxladı. Lemi onun qonaqlara salam vermədiyinə təəccübləndi:

- Kibo, bunlar mənim qonaqlarımdır. Salamla onları.
- Lemi, burada təkcə sən varsan. Bir də stolun arxasında iki ədəd xalat görürəm. Onlar da sanki oturublar. Belə şey ilk dəfədir.

- Aydındır. O sizi görmür, uşaqlar.
- Necə yəni görmür?
- Siz başqa planetdənsiniz, bioloji fərqimiz var. Ona görə də kiborqların **sensorları** sizdən və əşyalarınızdan gələn siqnalları tuta bilmir. Odur ki sizi bir obyekt kimi tanımır, görmür.
- Bu ki əladır! – Rüstəm qışqırdı. – O bizi görmür, biz isə onu görürük!

Lemi uşaqların əynindəki hamam xalatlarına baxıb soruşdu:

- Sizin paltarlarınız hanı? İndi onlar bizə çox lazımdır!

Dostlar bir-birinə baxdılar. Rüstəm dedi:

- Düzü, paltarlar elə çirklidir ki, heç əynimizə almaq istəmədik.

Lemi çirkli paltarları maşının içini yerləşdirib bərk-dən dedi:

- Rəngli paltarlardır. Həddən çox çirklidir.
- Maşın işə düşdü. Kənan təəccübləndi:
- Sən düymə-filan basmadın. Yuyucu toz da tökmədin. O necə yuyacaq?
- Bu, intellekti olan maşındır, mənim dediklərimi başa düşdü. Özü uyğun rejim və yuyucu toz seçdi.

II hissə

* * *


Lemi bu planetdə qalan, bəlkə də, yeganə insan idi. Qızçıqaz üzərinə düşən böyük məsuliyyəti yaxşı anlayırdı. O, kompüterin qarşısına keçib bütün kosmik fəzaya həyəcan siqnalı göndərdi və kömək istədi. Bir müddətdən sonra **monitor** işıqlandı. Öz ağıllı evində gizlənmiş doktor Fobo göründü. Lemi onu dostlarına təqdim etdi.

- Doktor Fobo atamın dostudur. O, planetdə ilk intellektual idarə sisteminin qurucularından biridir. Onun 140 yaşı var.

Rüstəm və Kənan artıq heç nəyə təəccübənmirdilər, ona görə də heç nə soruştadılar. Lemi dostlarını doktor Foboya təqdim edəndən sonra planetdə yaranmış vəziyyəti onunla ətraflı müzakirə etdi.

Doktor Fobo söylədi:

- Planetdəki bütün kiborqları ana kompüter idarə edir. Təəssüf ki, ona nəzarəti itirmişik. Mən ana kompüterin beynini dəyişməliyəm. Ancaq onun yerləşdiyi yerə getmək mümkün deyil. Əgər ağıllı evdən çıxsam, kiborqlar məni tutacaq.



Söz böğcəsi

- skan etmək
- konserv
- həb
- meqapolis
- intellekt
- sensor
- rejim

* * *

Qəflətən Rüstəm sıçrayıb ayağa qalxdı:


– Mənim bir ideyam var! Bir neçə saatlıq elektrik enerjisini kəsək. Elektrik enerjisi olmasa, kiborqlar yaşaya bilməz! Bunu Kənan ilə mən edə bilərik. Kiborqlar bizi görmür.

Doktor Fobo Rüstəmin fikrini eşitcək sevincli halda dedi:

– Bu, dahi ideyadır! Elektrik enerjisi kəsilən kimi mən ağıllı evdən çıxm, ana kompüter olan yerə geddim.

Hər şey planlaşdırıldığı kimi oldu. Uşaqlar çox cətinliklə olsa da, enerji blokunun yerləşdiyi ünvani tapdılar. Doktor Fobonun göstərişi ilə elektrik enerjisini kəsdilər. Hər tərəfə qaranlıq çökdü. Kiborqlar fəaliyyətlərini dayandırdılar. Bu zaman doktor Fobo sürücüsüz idarə olunan elektromobilə ana kompüterin yerləşdiyi ünvana yollandı. O, ana kompüteri əvvəlki vəziyyətinə qaytarmaq üçün onun beynini yenidən programlaşdırıb kiborqların idarəsini öz əlinə keçirdi...

Reyhan Yusifqızı



• Söz boğası •

- enerji bloku
- elektromobil
- program

Söz ehtiyatı

C

Mətndə mavi rənglə verilmiş terminlərin elmin hansı sahəsinə aid olduğunu müəyyən edin.

Ç

Verilmiş izahdan çıkış edərək “meqaobyekt”, “meqabayt” sözlərini izah edin.

Meqa nəyinsə böyük ölçülü və ya çox olduğunu bildirir.

• Nümunə • **Meqapolis** – bir çox şəhərlərin və iri yaşayış məntəqələrinin birləşməsi nəticəsində yaranan müasir nəhəng şəhər.

D

Verilmiş izahdan çıkış edərək aşağıdakı söz və söz birləşmələrinin mənalarını müəyyən edin.

• Nümunə • **Mobil** – hərəkətli, çevik, sürətli

avtomobil

elektromobil

mobil telefon

mobil ordu

Nə anladın?

E Doğru fikirləri müəyyənləşdirin.

1. Kiborqlar insanlar kimi kədərlənə, qəzəblənə və ya təəccüblənə bilirlər.
2. Kiborqlar Leminin yaşadığı planetin sakinlərini başqa planetə sürgün etmişdilər.
3. Rüstəm və Kənan kiborqlar üçün görünməz idilər.
4. Doktor Fobo kiborqları dayandırmaq üçün elektrik enerjisini kəsdi.
5. Leminin yaşadığı planetdə insanlar daha çox süni məhsullarla qidalanırlar.

Ə “Ağıllı ev” və “ağıllı şəhər” ifadələri haqqında araştırma aparın.

Düşün və cavab ver

2 A Mətndə altından xətt çəkilmiş cümlələri yenidən oxuyun. Əsərdən aşağıda verilmiş parça həmin fikirlərdən hansının mümkünlüyünü əsaslandırır?

Bu planetdə tibb elmi yüksək səviyyədə inkişaf edib. Xəstəliklər əvvəlcədən diaqnostika edilir və hələ üzə çıxmamış qarşısı alınır. Həmçinin bədənin itirilmiş hissəsini əvəz etmək üçün həmin formada düzəldilmiş süni üzvdən – protezlərdən geniş istifadə olunur.

B Təsəvvür edin ki, özünüz üçün *ağıllı ev* yaradırsınız. Təxəyyülünüzə və əldə etdiyiniz məlumatlara əsasən həmin evi təsvir edin.

C Bu bölmədə oxuduğunuz mətnlərdə fantastik hesab etdiyiniz hadisələri müəyyənləşdirin. Sizcə, onlardan hansılar gələcəkdə reallaşa bilər?

Ç Bu bölmədə oxuduğunuz mətnlərə əsasən müasir insanların, Daş dövrünün adamlarının və yadplanetlilərin həyat tərzini müqayisə edin.

1. Alət və texnologiyalar

2. Yaşayış məskənləri

3. Qidalanma

D Qruplarla iş

Seriyaya daxil olan əsərlər üzrə hekayə xəritəsi tərtib edin.

I qrup Yaşılgözlü qız

II qrup Zamanın əsirləri

III qrup Uzaq planetin sırrı

Tərtib etdiyiniz xəritədə eyni və fərqli məqamları müəyyən edin.

3

A

Cümlədə mötərizə içərisində verilmiş məlumat hansı sözə aiddir?

Az sonra uşaqlar par-par yanın sarı elektromobilin (elektrik enerjisi ilə işləyən maşın) yanında idilər.

•Bunları bilməliyik•

MÖTƏRİZƏ

- İfadə olunan fikri dəqiqləşdirmək üçün verilən əlavə məlumat yazıda, adətən, mötərizədə verilir. Məsələn:

Payızda (oktyabrın ortaları olardı) İstanbula getmişdik.

B

Cümlələrdə mötərizə içərisində yazılın ifadələr hansı məlumatı bildirir?

- “Dildə, fikirdə, işdə birlik!” (İsmayııl bəy Qaspıralı)
- Böyük yazıçı “Azərbaycan” qəzetində (25 dekabr 1992-ci il) bu barədə yazırıd...
- Kənan üzünü Rüstəmə tutdu: – Filosof (ona həmişə belə müraciət edirdi), sən nə təklif edirsən?

C

Tünd rənglə verilmiş sözlərə əlavə izah verib cümlələri köçürün.

- Dünən **kiborqlar** haqqında maraqlı film izlədik.
- Əsgər məzuniyyət götürüb **kəndə** getdi.
- Uşaqlar laboratoriyada **eksperiment** keçirdilər.

Ç

Cümlədə çatışmayan durğu işaretini müəyyən edin.

Müəllim ürəyində fikirləşdi: Bu qız gələcəkdə məşhur rəssam ola bilər.

D

Dırnaq içərisində verilmiş ifadələr nə bildirir?

Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” əsəri əsasında “Bir qalanın sırrı” filmi çəkilmişdir.

•Bunları bilməliyik•

BƏZİ MÜRƏKKƏB ADLARDADA DİRNAQ İŞARƏSİNDEN İSTİFADƏ

- Mətndə sitatlar, əsər, film, qəzet, medal, kafe, mağaza və s. adları dırnaq işaretisi ilə fərqlindirilir. “Günəş” qəzeti, “Qaraca qız” əsəri və s.

E

Lazımı yerlərdə dırnaq işaretisindən istifadə etməklə mürəkkəb adları köçürün.

Azərbaycan qəzeti

Tom Soyerin macəraları əsəri

Qırmızı planet filmi

Şuşanın azad olunmasına görə medali

Nizami Gəncəvinin Yeddi gözəl əsəri

Sevinc kafesi

Nəsimi rayonunda yerləşən Körpəm bağçası

Ə

Bildiyiniz əsər, film, qəzet, medal, restoran, mağaza adları yazın.

• Nümunə • “Qədim Bakı” restoranı

Ümumiləşdirici təkrar

4

A

Verilmiş rəqəmləri sözlə ifadə edin. Cümlədə işlədərək yazın.

12:00

10:15

02.05.1992

08.11.2020

3,15

5,9

• Nümunə •

03:40  Dördə iyirmi dəqiqə qalmış

B

Ölçü vahidlərini qısa şəkildə ifadə edib cümlələri köçürün.

1. Muzey 12 kilometr uzaqdadır.
2. Bu bidon 10 litr su tutur.
3. Ata 5 kilogram alma aldı.
4. Bir desimetir 10 santimetrə bərabərdir.

C

Mürəkkəb adları seçin.

Şah İsmayıł Xətai, günəşin istisi, Hüseynqulu, Milli Dirçəliş Günü, Altıağac, şəlalənin səsi, Nizami parkı, Qara dəniz, 20 Yanvar, Məhəmməd Füzuli

Ç

Hansı mürəkkəb ad səhv yazılıb?

- a) Amerika Birləşmiş Ştatları
- b) Bazardüzü zirvəsi
- c) Azərbaycan Dövlət Bayraqı günü
- d) Mirzə Fətəli Axundzadə

D

Səhv yazılmış mürəkkəb adları düzgün yazaraq köçürün.

1. Azərbaycanın qədim rəqslarından biri də Nəlbəki rəqsidir.
2. Cüçələrim mahnısı 1948-ci ildə yaranmışdır.
3. Dünya azərbaycanlılarının həmrəyliyi günü 31 dekabrda qeyd olunur.
4. Zəfər paradi Azadlıq Meydanında keçirildi.
5. "Koroğlu operasının" müəllifi Üzeyir bəy Hacıbəylidir.

E


Cütlərlə iş

Terminlərin aid olduğu elm sahəsini müəyyənləşdirin və mənalarını yazmaqla terminlər lügəti hazırlayın.

diametr, radius, not, pauza,
tənlik, himn, solo, portret,
xor, nəqərat, illüstrasiya,
peyzaj, qrafika, ədəd oxu

• Nümunə •

Diametr (riyaz.) – çevrənin mərkəzindən keçən və iki nöqtəsini birləşdirən düz xətt parçası.



8

İXTİRALAR VƏ KƏŞFLƏR

A Göy rənglə verilmiş uyğun sözdən istifadə edərək söz birləşmələrini tamamlayın.

1. Əlifbanın ...

ixtirası / kəşfi

3. Odun ...

2. Amerikanın ...

4. Təkərin ...

B Şeiri oxuyun. İxtira və kəşf anlayışlarını müqayisə edin.

İXTİRA, YOXSA KƏŞF?

Ağaca dırmaşanda
Tural qəfil sürüsdü.
Düyməli boz köynəyi
Bir budağa ilişdi.

Yaxası qaldı açıq,
Qopdu, düşdü düyməsi.
Təptəzə köynək idi,
Heyif, qaçdı ilməsi.

“Görən, düymə düzəltmək
Kimin ağlına gəlib?
İlk parçanı toxuyan
Onu necə öyrənib?

Tozsoran, paltaryuyan...
Kim düşünüb bunları –
Anama kömək edən
İşgüzar maşınları?..”

Bu suallar beynində
Bir-birinə qarışdı.
Nəsə anlamaq üçün
Tural xeyli çalışdı.

Düşündü: “Yəqin, atam
İzah edər bunları”.
Ata isə təmkinlə
Dinlədi sualları.

Dedi: “Soruşduqların
İcaddır, ixtiradır.
Bütün ixtiraları
İnsan beyni yaradır”.

– Hə, bildim, Amerika...
Tural atıldı-düşdü, –
O da icad olunub,
Yaxşı yadına düşdü.

Ata dedi: “Əvvəldən
Amerika var idi.
Sadəcə, insanların
Xəbərləri yox idi.

Bir səyyah gəzə-gəzə
Adsız məkana çatıb.
Kəşf etdiyi torpağı
İnsanlara tanıdır.

İxtiraya gəlincə,
Ehtiyaclar aranır,
İnsana vacib olan
Tələbatdan yaranır”.

Şəhla Zahidova

- Söz boğcası•
- ilmə • məkan



Nə anladın?

C

1. Tural atasına nə üçün müraciət etdi?
2. Ata “kəşf” anlayışını hansı nümunə ilə izah etdi?
3. İxtira kəşfdən nə ilə fərqlənir?

Düşün və cavab ver

C

Sizcə, altından xətt çəkilmiş misralarda ata hansı səyyahdan danışır?

D

Aşağıdakı məlumatları oxuyun. Verilmiş hadisələrin ixtira, yoxsa kəşf olduğunu müəyyən edin. Şeirdən əldə etdiyiniz məlumatlarla əsaslandırın.

Koçrane qabyuyanı


Jozefina Koçrane Amerikada yaşayan varlı bir qadın idi. Xidmətçiləri çox zaman qabları yuyanda sindirirdilər. Bahalı qablarının sindigini görəndə Koçrane çox hirslənirdi. Bu problemi həll etmək üçün yollar axtarmağa başladı və qabyuyan maşın düzəltdi. İlk dövrdə hamı bu maşını “Koçrane qabyuyanı” adlandırdı.



Yox olmuş şəhər



Qədim yunan şairi Homer özünün “İliada” əsərində Troya şəhəri haqqında geniş məlumat verir. Əsərdə göstərilir ki, bu şəhər müharibə nəticəsində yerlə yeksan edilib.

Əvvəllər hamı elə düşünürdü ki, Troya şəhəri Homerin təxəyyülünün məhsuludur. Lakin 1871-ci ildə arxeoloq Henrix Şliman qazıntılar apararaq Troya şəhərinin qalıqlarını tapmışdır.



E

Sizcə, milyon illər əvvəl dinozavrların yaşadığını insanlar necə sübut edə biliblər? “Məhv olmuş canlılar” adlı mətni dinləyin. Məlumatlarla ehtimallarınızı müqayisə edin.



A Sizcə, keçmişdə yeni ərazilər kəşf edən insanlar hansı çətinliklərlə qarşılaşırdılar?
Coğrafi kəşflərin hansı önəmi var?

B Jül Vernin "Hava şarında beş həftə" əsərinin annotasiyasını oxuyun.
Suallara cavab verin.

- Məşhur fransız yazıçısı Jül Vern dünya ədəbiyyatı tarixində ilk elmi-fantastik əsərlərin müəllifi kimi tanınır. Onun "Hava şarında beş həftə" əsəri də elmi-fantastik məzmunadır. Əsərin baş qəhrəmanı Samuel Fergüson Afrikanın elmə məlum olmayan ərazilərini kəşf etmək istəyir. Əsas məqsədi isə dünyanın ən uzun çayı olan Nil çayının başlanğıcını tapmaqdır. Əvvəllər bir çox səyyahlar buna cəhd etmişdilər. Ancaq bəziləri bu yolda həlak olmuş, bəziləri isə müxtəlif çətinliklərə görə geri qayıtmışdılar. Fergüson və iki dostu bu dəfə sələflərinin yarımcıq qalan işini başa çatdırmaq istəyirlər. Özü də hava şarı ilə...



•Söz boğcası•

•sələf• mənsəb

1. Annotasiyada hansı məlumatlar diqqətinizi cəlb etdi?
2. Hansı məlumatlar sizin üçün yenidir?
3. Sizcə, bu əsəri oxuyub anlamaq üçün insana hansı elmi bilgilər lazımdır?
4. Bu kitabın sizə hansı faydası ola bilər?

C Məlumat vərəqini oxuyun. Nil çayı haqqında verilmiş hansı faktı müəyyən etmək Samuelin əsas məqsədi idi?

Çayın adı: Nil


Yerləşdiyi ərazi: Afrika materiki

Uzunluğu: 6671 km

Çayın mənbəyi: Viktoria gölü

Çayın mənsəbi: Aralıq dənizi

Əlavə məlumat: Nil dünyanın ən uzun çayıdır. Bu çay cənubdan şimala axan yeganə çaydır.



HAVA ŞARINDA SƏYAHƏT

I hissə

Samuel Fergüsonun Dik Kennedy adlı dostu var idi. Onlar gənc yaşlarında Hindistanda tanış olmuşdular. O vaxtlar Dik ovçuluqla, Samuel isə bitki və böcəkləri araşdırmaqla məşğul idi. Sonrakı illərdə **yolları ayrılsa da**, əlaqələrini heç vaxt kəsməmişdilər.

Bir gün Dik qəzetləri vərəqləyirdi. Birdən gözü bir yazıya sataşdı.

“Nəhayət, Afrikanın geniş ərazilərinin sırrı açılacaq. Əvvəllər Nil çayının mənbəyini tapmaq əlçatmaz bir xəyal hesab olunurdu. Bir çox cəsur səyahətlər bu yolda əhəmiyyətli addımlar atıblar. İndi isə onların bitirə bilmədiyi işi Samuel Fergüson öhdəsinə götürür. Özü də hava şarı ilə. Bu səyahətlə bağlı ən son xəbərləri qəzetiğimiz növbəti buraxılışlarında öyrənə bilərsiniz”.



Dik özünü saxlaya bilməyib bərkdən qışkırdı: “Yox, ola bilməz! Bircə bu çatmırıldı! Afrikaya hava şarı ilə?! Axı bu çox təhlükəlidir! Mən ona mane olmalıyam”.

Ertəsi gün Dik Londona yola düşdü. Axşama yaxın o artıq dostunun evinin qarşısında idi. Qapını Samuel açdı, dostunu görüb təbəssümlə dedi:

– Xoş gördük, Dik. Səndən nə əcəb?

– Hələ bir soruştursan? Sənin bu dəliliyin qoyur ki, rahat oturaq?! Həqiqətən, səyahətə çıxacaqsan?

– Dostum, sən heç narahat olma. Əlbəttə, sənə öncədən xəbər verməliydim. Ancaq bil ki, sənsiz heç yerə gedən deyildim.

– Sən hələ məni də bu təhlükəyə atmaq istəyirsən?!

– Sənə güvənirəm, Dik. Buna görə də bir başqasını yox, məhz səni seçdim. Məni onca dəqiqə dinləsən, təşəkkür edəcəksən.

Onlar bir saat bu haqda söhbət etdilər. Dik nə qədər **dil töksə** də, dostunu fikrindən daşındırıa bilmədi. Axırda əlacsız qalıb soruşdu:

– Bəs niyə hava yolu ilə?

– Quru yolla səyahət edənlər məqsədlərinə çata bilməyiblər. Mən hava şarı ilə səyahət üçün bütün hazırlıqları görmüşəm. **Ürəyini buz kimi saxla**.

Dikin razılaşmaqdən başqa çərəsi qalmadı; axı dostunu tək buraxa bilməzdi.

Samuel səyahətə ciddi hazırlaşmışdı. O, bir çox mənbələri araşdırmış, müxtəlif səyyahların qeydlərini oxumuşdu. Eyni zamanda, bəzi Afrika xalqlarının dillərini də öyrənirdi. Samuel sədaqətli xidmətçisi Conu da özü ilə səyahətə aparmaq istəyirdi. Güclü və cəsur Co qeyri-adi çevikliyi və fərasəti ilə səyahət zamanı Samuelə kömək edə bilərdi.

Söz ehtiyatı

- C** Mətnə əsasən “yolları ayrılməq”, “dil tökmək”, “ürəyini buz kimi saxlamaq” frazeoloji ifadələrini izah edin.
- D** Mətnə əsasən “çayın mənbəyi” və “məlumatın mənbəyi” ifadələrində “mənbə” sözünün mənalarını müqayisə edin.

Nə anladın?

- E** Suallara cavab verin.
 1. Dik dostunun səyahətə çıxacağıını necə öyrəndi?
 2. Dik nə üçün Londona gəlmışdı?
 3. Səyahətdə kimlər iştirak edəcəkdi?
 4. Cənab Fergüson niyə hava şarı ilə səyahətə çıxmağı planlaşdırırdı?
 5. Samuel səyahət üçün hansı hazırlıqları göründü?
- Ə** Qəzətdə verilmiş xəbərə istinad edərək Fergüsonun səyahətinin məqsədini şərh edin.

Düşün və cavab ver

- F** Mətnə istinad edərək Fergüsona aid xüsusiyyətləri müəyyən edin.

Mətndə deyilir:	Xüsusiyyətlər
1 Əvvəlki səyyahların rastlaştıqları problemləri nəzərə alaraq fərqli yollar axtarırı.	<i>Yenilikçi idi.</i>
2 Bütün çətinliklərə və təhlükələrə baxmayaraq, səyahətə çıxmağı planlaşdırırdı.	
3 Dostunun səylərinə baxmayaraq, fikrindən dönmədi.	
4 Səyahət üçün əvvəldən hər bir şeyi hazırlayırdı.	

- G** Sizcə, Samueldən əvvəl quru yolla səyahət edənlər hansı səbəblərə görə məqsədlərinə çata bilməyiblər?
- H** Sizcə, Samuel səyahət zamanı hansı təhlükələrlə qarşılaşa bilər?

2

A Sizcə, Dik nə üçün Samuelin hava şarı ilə səyahətə çıxmağından qorxurdu?

“Hava şarı” mətnini dinləyin və suallara cavab verin.

1. Hava şarı hansı materiallardan hazırlanır?
2. Hava şarında nə üçün məhz helium qazından istifadə olunur?
3. Hava şarının ilk sərnişinləri kimlər olmuşdur?
4. Şarlın hava şarının hansı üstünlükləri vardır?
5. Hava şarının ixtirasının toplum üçün hansı faydaları var?

B

Sizcə, Fergüson öz məqsədinə çata biləcəkmi?

II hissə

Budur, “Viktoriya” hava şarı yola düşüb. Mənzərə, həqiqətən də, valehedici idi. Ağaclar kibrit çöpləri, adamlar isə qarışqa boyda görünürdülər. Saatda səkkiz mil sürətlə hərəkət edən “Viktoriya” dənizin üzərindən keçib Afrika üzəri ilə uçmağa başladı. Aşağıda susuz çöllər, savannalar, vəhşi heyvan sürürləri görünürdü. Ara-sıra yaşayış məntəqələri gözə dəyirdi. Onların üzəri ilə uçanda insanlar qarışqa kimi ora-bura qaçışır, hava şarına doğru ox atırlılar. Samuel ustalıqla hava şarını oxların çata bilməyəcəyi yüksəklikdə saxlayırdı.

Onlar bir xeyli uçduqdan sonra, nəhayət, axşamüstü bir dağa çatdılar. Dağı aşmaq üçün bir qədər yüksəyə qalxmaq lazımdı. Ancaq artıq hava qaralırdı, həm də bir az istirahətə və ərzaq tədarükünə ehtiyac var idi.



Səbətdən lövbər atıldı. Co pişik kimi kəndirlə aşağı enərək ipi ağaca bağladı. “Viktoriya” artıq havada hərəkətsiz dayanmışdı. Səyyahlar aşağı en-dilər. Samuel bu gün keçdikləri yolu xəritədə işarələdi. Daha sonra onlar növbə ilə yataraq dinc-lərini aldılar.

Səhər Samuel hava şarına qalxdı, Co və Dik isə yemək əldə etmək üçün ova getdilər. Samuel onların arxasında səsləndi:

– Gözlənilməz bir şey olsa, atəş açacağam. Eh-tiyatlı olun.

Dik və Co istidən çat-çat olmuş torpağın üstündə bir xeyli gəzdikdən sonra gölməçədən su içən antilop sürüsü ilə rastlaşdırılar. Co tez nişan alıb onlardan birini vurdu. Elə bu vaxt atəş səsi eşidildi.

— Bu, tüfəng səsidir! Samuel təhlükədədir, — Dik təlaşla dedi.

Onlar tez səs gələn tərəfə qaçdırılar. Hava şarına yaxınlaşanda gördülər ki, bir neçə meymun səbətə dırmanmağa çalışır. Meymunları qorxutmaq üçün Samuel ard-arda atəş açdı. Qorxuya düşən heyvanlar dağlışmağa başladılar. Səyyahlar tez hava şarına minib yuxarı qalxdılar.

Onlar müəyyən olunmuş marşrut üzrə səyahətlərinə davam etdirilər. Samuel durbini əlindən yerə qoymur, ən xırda detalları belə izləyirdi. Ətrafdə heç bir insan gözə dəymirdi. Onlar axşama yaxın bir dağın yamacında aşağı endilər.

— İndi burada rahat yata bilərsiniz, — deyə Samuel dilləndi.

— Bəs sən niyə yatmırsan? — deyə Dik soruşdu.

— Bu gecə mənim gözümə yuxu getməz. Külək istiqamətini dəyişməsə, sabah Nilin mənbəyinə çata bilərik. Əvvəlki səyyahların qeydləri ilə mənim hesablamalarım üst-üstə düşür. Mənə elə gəlir ki, məqsədə çatmağımıza çox az qalıb. Bu isə məni həyəcanlandırır. İndiyə qədər açılmamış bir sırrın astanasındayıq, necə yata bilərəm?!

Növbəti gün səhər tezdən yola çıxdılar. Şiddətli külək onları cənub-qərbə doğru aparırdı. Nəhayət, dağların başında bir göl göründü. Gölün qayalıq sahillərindən aşağıya doğru bir çay axırdı. Samuel həyəcanla dilləndi:

— Baxın! Dağlardakı göldən başlayan bir çay var imiş. Bu, Nil çayıdır!

— Niyə belə əminsən? — deyə Dik şübhə ilə dilləndi.

— Baxın, çay şimala doğru axır. Nil cənubdan şimala axan yeganə çaydır.

— Bəs göl?.. Görəsən, bu hansı göldür?

— Gəlin bu gölü hava şarımızın şərəfinə “Viktoriya” adlandırmaq...

Jül Vernin “Hava şarında beş həftə” əsərindən



Nə anladın?

C

Mətnə əsasən suallara cavab verin.

1. Səyahət zamanı səyyahlar hansı təhlükələrlə qarşılaşdırılar?
2. Samuel yerlilərin hücumlarından necə qorunurdu?
3. Sonuncu gecə Samuel nə üçün həyəcanlı idi?
4. Samuel nə üçün göldən axan çayın Nil çayı olduğuna əmin idi?

Düşün və cavab ver

Ç

Şəklə diqqət edin. Sizcə, dostlar hava şarını nə üçün "Viktoriya" adlandırmışdır? Siz başqa cür necə adlandırardınız?



D

Yaradıcı iş

Elə təsəvvür edin ki, "Daily Telegraph" ("Deyli teleqraf") qəzetinin müxbirisiniz. Sizə tapşırılıb ki, Fergüson və dostlarının səyahətlərinin nəticəsi haqqında xəbər hazırlayاسınız.

Tapşırığı yerinə yetirmək üçün aşağıdakı tövsiyələrə əməl edin:

MÜSAHİBƏYƏ HAZIRLIQ ÜZRƏ TƏLİMAT

1. Müsahibə üçün maraqlı suallar tərtib edin.
2. Qrup üzvləri arasında rol bölgüsü aparın.
3. Jurnalistlərin zənglərindən bezmiş müsahibinizi sizinlə danışmağa razı salmaq üçün nitq hazırlayın.
4. Müsahibəni rollu oyun şəklində keçirin.

I qrup: Samuel Fergüsonla müsahibə

II qrup: Dik Kennedy ilə müsahibə

III qrup: Co ilə müsahibə

Araşdırma

E

Verilmiş ərazilərin coğrafi mövqeyi və təbiəti haqqında araştırma aparın. Araşdırığınız mənbələrdən qeydlər götürün və yaddaş xəritəsi hazırlayın.

I qrup: Antarktida

II qrup: Böyük Səhra

III qrup: Cənubi Amerika cəngəllilikləri

IV qrup: Avstraliya meşələri

3

A Şəkillərə baxın. Oxuduğunuz mətnləri xatırlayın və suallara cavab verin.



- Bu əsərlərin ortaq xüsusiyyəti nədir?
- Bu mətnlərdən hansı məlumatları əldə etmişiniz?

B

Jül Vern haqqında mətni dinləyin. Dinləmə mətninə və cədvələ əsasən yazıcının ideyaları və ixtiralar haqqında danışın.

Jül Vernin əsərlərində əks olunan texnoloji ideyalar	Ixtiralar
1863-cü il. "Paris XX əsrдə" əsəri. Özü yeriyən sürətli arabalar.	1885-ci il. Karl Benz. Benzinlə işləyən avtomobil.
1865-ci il. "Aya səyahəт" əsəri. Aya səyahəт edən insan.	1969-cu il. Nil Armstrong. Aya səyahəт edən ilk insan.
1886-ci il. "Fateh Robur" əsəri. Hava gəmisi.	1939-cu il. İgor Sikorski. İlk helikopter.

C

Təqdimat

Araşdırma nəticəsində əldə etdiyiniz məlumatlara və təxəyyülünüzə əsaslanaraq "Mənim səyahətim" mövzusunda təqdimat edin.

Hekayənizdə aşağıdakı məqamlar öz əksini tapmalıdır:

- Səyahəт etdiyiniz yeri təsvir edin.
- Bu yerə səyahəт etməkdə məqsədiniz nə idi?
- Səyahəт üçün hansı nəqliyyat növü seçdiniz?
- Səyahəт zamanı hansı təhlükələrlə qarşılaşdırınız?
- Bu səyahətdə bilmədiyiniz nələri kəşf etdiniz?

Dil qaydaları

4

A

Verilmiş izahlara uyğun sözlər yazın.

- İncə saitlərin ahəngi olan 5 söz.
- Qalın saitlərin ahəngi olan 5 söz.
- Ahəng qanununa tabe olmayan 5 söz.

B

Sözləri sətirdən sətrə keçirilə bilən hissələrə ayırın.

ağacdələn

ənənə

maneə

işarə

ailə

C

Sözləri əlifba sırası ilə yazın.

ziyan, ağıllı, lent, zəfəran, limon, tilov, qardaş, komandir, bağban, tor

Ç

Buraxılmış hərfələri əlavə etməklə sözləri köçürün.

...ıcaq, uldu..., m...bahisə, lö...hə, nəq...rat, q...zet, kən..., mara...lı, süz...əc, kərpi..., əs...ər, di...çək, dəs...ə, rə...qas, t...başir, a...tobus, k...nfet

D

Hansı sözlərə saitlə başlanan şəkilçi artırıldıqda q-ğ, k-y əvəzlənməsi baş vermir?

Həmin sözləri cümlədə işlədib yazın.

qoruq

iştirak

təbrik

qulaq

ipək

xalq

dayaq

yük

E

Verilmiş cümlələrdə səhv yazılmış sözlərin düzgün yazılışını müəyyən edin.

- Uşaqlar çəmənnikdə oyun oynayırdılar.
- Balaca Tofiq bankadan soxulcannarı götürüb suya atırdı.
- Six meşələr rutubətdi olur.
- İgid əsgərrərimiz sərhəddərimizi müdafiə edirlər.
- Anar əlcəkini geyindi.
- Bütün fənnlər maraqlıdır.

Ə

Verilmiş mətni redaktə edin və köçürün.

Nayılə təbiyət hakqında hekayə, şeir mütaliyə etməyi çox sevirdi. O hər bir mətində hamını təcübləndirən maraxlı məlumatdar tapırdı. Məllim dayım onu uşaqlara numunə göstərirdi. İndi də dərsə gedərkən o, təbiyət hakqında düşünürdü. Küçələr, bağlar aq-appaq qarla örtülmüşdü. Günəşin zəyif şüaları qarın üzərinə düşür, adamın gözlərini qamaşdırırdı. Bu ecazkar gözəlliyi müşaidə edən Nayılə qollarını geniş açdı və dərindən nəfəs aldı. Sən demə, təbiyət kitablarda təsvir edildiyindən daha gözəlmiş.

1

A Robotlar haqqında bildiklərinizi danışın.

ROBOTLAR

Hələ qədim zamanlarda insanlar düzəldikləri əşya və alətləri canlandırmaq, onlarda qeyri-adi bacarıqlar görmək istəyirdilər. Son illərdə insanın yaratdığı maşınlar bir çox fantaziyaları gerçəkliyə çevirdi. Uçan xalçaları təyyarələr və helikopterlər, danışan güzgüləri ağıllı telefonlar əvəz etdi.

100 il bundan əvvəl insan artıq özünə bənzəyən və özünü əvəz edə bilən maşınlar haqqında düşünürdü. Həmişə olduğu kimi təxəyyül elmi təfəkkürü qabaqlayırdı.

1920-ci ildə çex yazarı Karel Čapek süni insanlar istehsal edən fabrik haqqında əsər yazdı. Onun əsəri "R.U.R." adlanırdı. Čapek bu əsərdə süni insanları robot adlandırdı. Bu söz çex dilində "iş" mənasını verən "robota" sözündən idi. Čapekin robotları insana bənzəyirdilər. Hətta müəyyən bacarıqlara sahib idilər. Yalnız hissələri yox idi.

Bu əsərlə tanış olan alımlar robot ideyasını gerçəkləşdirməyə tələsdilər. 8 il sonra İngiltərə qəzetlərinin birində Erik adlı ilk robot haqqında məqalə dərc olundu.

...Zalın səhnəsində, katilin üstündə gümüşü rəngli adama bənzəyən bir varlıq oturmuşdu. Bu, Erik idi.

Aparıcı səhnəyə çıxdı və üzünü robota tutub dedi:

– Erik, oyanmaq vaxtıdır. Ayağa qalx!

Elə bu zaman Erikin gözlərində nə isə parıldadı və o, yorğun adamlar kimi ağır-ağır ayağa qalxdı.

Aparıcı auditoriyaya müraciət etdi:

– Xanımlar və cənablar, siz Erikə suallar verə bilərsiniz.

Hamı susurdu. Nəhayat, mən cəsarətimi toplayıb robota yaxınlaşdım və soruştum:

– Erik, saat neçədir?

Erik yorğun və cingiliyi səslə cavab verdi:

– Üçəlli iki.

Auditoriyada hamı saatına baxdı. Hər kəsin gözündə təəccüb və heyrat var idi...



Zaman keçdi. Kompüter texnologiyaları inkişaf etdi. Bu gün Erik kimi robotlarla heç kimi təəccübləndirmək olmaz. Son illərdə alımlar bu sahədə çox böyük uğurlar əldə etmişlər. Hətta robot texnikası ilə yaxından maraqlanan məktəb şagirdlərinin yaratdığı maşınlar həmin robotlardan daha ağıllıdır.

•Söz bogçası•

- fantaziya • təfəkkür • süni • robot • məqalə • mexaniki • emosiya

Bir çox sahələrdə yaradılan ağıllı maşınlar – robotlar, sadəcə, mexaniki iş görmür, işinə yaradıcı yanaşır. Robot vəzifəsini bilir və qarşısına qoyulmuş məqsədə çatmaq üçün özü yollar və üsullar seçir.

Belə çıxır ki, ağıllı maşının da bizim kimi intellekti var. Axı hesablama aparmaq, nəticə çıxarmaq, qərar qəbul etmək intellektə xas olan göstəricilərdir. Bu, əlbəttə, süni intellektdir, çünki insan tərəfindən yaradılır, daha doğrusu, programlaşdırılır. Maşının “ağlığını” məhz bu program təşkil edir.

Beləliklə, müasir dövrdə ağıllı maşınlar müəyyən işləri insandan da tez, dəqiq və səhvsiz görür. Bütün bunlara baxmayaraq, robotlar insanı tam olaraq əvəz edə bilmir. Bəlkə də, gələcəkdə insanı bütün sahələrdə əvəz edən ağıllı maşınlar yaradılacaq.



(Ayxan Əliyevin “Süni intellekt” kitabından)

Söz ehtiyatı

B Mətndən çıxış edərək “süni insan” və “ağıllı maşın” ifadələrini izah edin.

Nə anladın?

C Mətnə əsasən doğru fikirləri müəyyən edin.

1. “Robot” sözünün ilkin mənası *maşın* deməkdir.
2. İlk robot “R.U.R.” adlanırdı.
3. İlk robot 1928-ci ildə yaradılmışdır.
4. Robotlar təbii varlıqlardır.
5. Robotlar hiss və emosiyalardan məhrumdur.

Düşün və cavab ver



Ç Erikin ağıllı maşına xas olan hansı xüsusiyyətləri var idi?

D Oxuduğunuz mətnlərdəki (“Uzaq planetin sırrı” və “Robotlar”) məlumatlardan çıxış edərək adı tozsoranla “ağıllı” tozsorunu müqayisə edin.

E Erik haqqında məqalədəki dialoq əsasında ssenari tərtib edin və səhnələşdirin.

2

A Aşağıdakı şəkillərdə robotla insanın hansı fərqləri təsvir olunmuşdur?
Onlar arasında başqa hansı fərqlər var?



- B** “İnsan və robot” adlı mətni dinləyin. Əldə etdiyiniz məlumatlar əsasında onları müqayisə edin.
- C** Aşağıda “Süni intellekt” ensiklopediyasından bir hissə verilmişdir. Bu hissəni oxuyun və robotların faydası haqqında danışın.
- Ç** Oxuduğunuz hissənin mövzusunu müəyyən edin. Bu hissəyə giriş və sonluq yazın.



TİBB SAHƏSİ

Robotlar sağlamlığımızın keşiyində durur. Onun vasitəsilə biz daxili orqanlarımızın xəstəlikləri barədə qabaqcadan xəbər tuturuq. Ağlılı tibb cihazlarının köməyi ilə ən çətin cərrahiyə əməliyyatları aparılır.



HƏRBİ SAHƏ

44 günlük II Qarabağ müharibəsi hərbi PUA-ların – pilotsuz uçuş aparatlarının necə effektli olduğunu bütün dünyaya nümayiş etdirdi. Minaaxtaran robotlar əraziləri minalardan təmizləməklə insan itkisinin qarşısını alır.



D

Verilmiş məlumatlar ensiklopediyaya hansı yarımbaşlıqlar altında əlavə edilə bilər?

Firerob (fayərob) – yanğınsöndürən robot yanğın olan obyekti seçir və onu söndürmək üçün lazımı tədbirlər görür. O, suyu 55 m məsafəyə qədər vura bilir.



HRP-5P adlı robot divarı təkbaşına hörə bilir. İnşaatçı kimi işləyən bu robot gələcəkdə tikinti işlərini də öz üzərinə götürə bilər.

**E**

Sizcə, “ağıllı” avtomobil adı avtomobildən nə ilə fərqlənir?

Ə

Əgər öz robotunuzu yaratsayıdınız, ona hansı işi tapşırardınız?



TƏHSİL

Robotların ən böyük tətbiq sahələrindən biri də təhsildir. O, şagirdlər üçün fərdi tədris proqramları hazırlayırlar, onlayn dərslərin təşkilinə kömək edir. Bəzi testlərdə sualların müəllimlər yox, kompüterlər tərəfindən tərtib olunduğu və cavabları onların qiymətləndirdiyi barədə, yəqin ki, məlumatınız var.



İSTEHSALAT

Böyük zavodlarda istehsalat prosesləri robotlar tərəfindən idarə olunur. Hansı müəssisə daha güclü və müasir robotlarla təmin olunubsa, onun məhsulları daha keyfiyyətli və qüsursuz olur.



Dil qaydaları NİTQ HİSSƏLƏRİ

3 A

Fikirlərin düzgün, yoxsa yanlış olduğunu müəyyənləşdirin. Qaydaları nümunələrlə izah edin.

- Ümumi isimlər həmişə böyük hərflə yazılır.
- Sifət əlamət və ya keyfiyyət bildirən sözdür.
- Varlığın rəngi onun keyfiyyətini bildirir.
- Roma rəqəmləri ilə miqdar sayıları göstərilir.
- Bəzi ümumi isimlər xüsusi isim kimi də işlənə bilir.
- Bəzən feillər şəxsə və kəmiyyətə görə dəyişmir.

B

Verilmiş sözləri cədvəl üzrə qruplaşdırıb yazın.

maraqlı, nazik, göbələk, biz, səmimi, boylan, onuncu, xeyirxah, cəld, bahar, meşə, bir az, sakitləş, yüz, dinlə, bu, dünən, çox, dəniz, həmin, irəli

İsim	Sifət	Say	Əvəzlik	Feil	Zərf

C

Cümlələrdəki fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyən edin.

- | | |
|--|--------------------------------------|
| 1 a) Biz onunla bu barədə seyli danışdıq. | b) Otaqda seyli adam var idi. |
| 2 a) Arzunun gözəl nitqi var. | b) Anar tədbirdə gözəl oxudu. |
| 3 a) Biz gecə gəlmışık. | b) Gecə gündüzdən uzundur. |

C

Sözlər arasındaki qanuna uyğunluğu müəyyən edin və tamamlayıb köçürün.

- qupquru, tünd-göy, ən yaxşı, dümağ, ... (**sarımtıl / sapsarı**)
- göyümtül, turştəhər, açıq-yaşıl, bozumtul, ... (**upuzun / uzunsov**)

D

Cümlələrdəki köməkçi nitq hissələrini müəyyən edin.

- Quşun səsi lap yaxından gəlirdi.
- Səhərə kimi yağış yağdı.
- Anar tezdən durmuşdu, ancaq yenə dərsə gecikmişdi.
- Deməli, biz qalib ola bilərik?
- Bəh-bəh, necə həzin səsi var!

E

Nöqtələrin yerinə uyğun köməkçi nitq hissələrini əlavə edərək cümlələri köçürün.

- Danışmadan ... yaxşı-yaxşı düşün.
- Bu işi ... sənə tapşırı bilərəm.
- ..., oyun başa çatdı.
- Bu kitabda təyyarə ... gəmilərə aid məlumat var.

1 A

“Arşın mal alan” filminə baxmısınızmı? Bu əsərin adındakı “arşın” sözü nəyi bildirir?

ÖZ ARŞININLA ÖLÇMƏ

Siz artıq uzunluq ölçü vahidlərini tanıyırsınız: millimetr, santimetr, desimetr, metr, kilometr... Göründüyü kimi, onların hər birinin adında “metr” sözü işlənir. Metr anlayışı təqribən 200 il əvvəl Fransada meydana gəlmişdir. Bundan yüz il sonra metr və onunla bağlı ölçü vahidləri digər xalqlar tərəfindən də qəbul olundu. O vaxta qədər isə xalqlar müxtəlif şərti ölçü vahidlərindən istifadə edirdilər. Bu ölçü vahidlərindən biri də **arşın** idi.

Arşından, əsasən, tacirlər parça və başqa materialları ölçərkən istifadə edirdilər. Lakin uzun müddət arşın dəqiq ölçü vahidi olmamışdır. Belə ki, qədimdə insanın yana tərəf uzanmış qolunun barmaqlarından burnuna qədər olan məsafəni bir **arşın** kimi qəbul edirdilər. Bu ölçü təxminən 70 santimetrə bərabərdir. Lakin insanın öz ölçülərindən və qolun necə açılmasından asılı olaraq arşın dəyişirdi. Bəzən tacirlər bundan istifadə edərək alıcıları aldadırdılar. Belə olduqda hökmдарlar ağac və ya metaldan **arşın** hazırlatdırıb hamının bir arşından istifadə etməsinə qərar verdilər. Lakin yenə də hər ölkədə fərqli arşından istifadə edirdilər.

Məsələn, Türkiyədə iki cür arşın var idi: memar arşını (75,7 sm) və çarşı arşını (68 sm). Memar arşınınidan tikintidə, çarşı arşınınidan isə ticarətdə istifadə olunurdu. Rusiyada arşının vahid uzunluğu müəyyən olunmuşdu. Rus arşını 71 sm idi. Üzeyir bəy Hacıbəylinin məşhur “Arşın mal alan” filmində Əsgər bəy satdığı parçaları belə bir arşınla ölçür.

Hər xalqın öz arşınının olması beynəlxalq ticarətdə çətinlik yaradırı. Odur ki müəyyən dövrdən sonra xalqlar metrik ölçü vahidlərini qəbul etdilər.

İndi dilimizdə “öz arşını ilə ölçmək” ifadəsi məcazi mənada işlədir. Biri özü bildiyi kimi, öz xasiyyətinə uyğun hərəkət edəndə, başqalarını da bu baxımdan qiymətləndirəndə tez-tez bu ifadəni eşidə bilərik. Məsələn, paxıl adam başqalarının da özü kimi paxıl, xəsis adam başqalarının da özü kimi simic olduğunu düşünəndə həmin adam haqqında “hamını öz arşını ilə ölçür” deyirlər.



Söz ehtiyatı

- B Mətndən çıxış edərək “beynəlxalq ticarət” ifadəsini izah edin.
- C Mətndə fərqli rənglərlə verilmiş “arşın” sözünün işləndiyi cümlələri oxuyun. Hansı cümlədə bu söz “ölçmə aləti”, hansılarda “uzunluq ölçü vahidi” mənasında işlənmişdir?

Nə anladın?

- Ç Hökmdarlar nə üçün arşın alətindən istifadə etməyə qərar verdilər?
- D Hansı arşının uzunluğu daha çox idi?
A) türk memar arşını B) rus arşını C) türk çarşı arşını
- E Hər xalqın öz arşınının olması hansı çətinliyi yaradırı?

Düşün və cavab ver

- Ə Təsəvvür edin ki, parça satanın qolu uzun, alanın qolu qıсадır. Parçanı kimin ölçməsi satıcıya sərf edər: özünün, yoxsa alıcının?

2

- A Qeyd götürməklə “Qədim ölçü vahidləri” adlı mətni dinləyin.

Dinlədiyiniz məlumatlar əsasında suallara cavab verin.

- İki qulac təxminən neçə metrə bərabərdir?
- Hansı daha böyükdür: iki arşın bir qarış, yoxsa bir qulac iki qarış?
- Hansı ölçü vahidi yarımkiloqramdan az çəkini göstərir?

- B Dinlədiyiniz mətndəki məlumatlara və cədvələ əsasən “Qədim çəki vahidləri” adlı informativ mətn yazın.

Qədim ölçü vahidinin adı	Müasir ölçü vahidləri ilə qarşılığı	Əlavə məlumat
Misqal	4,26 q	Daha çox zərgərlik və boyaqçılıq işlərində istifadə olunurdu.
Batman	8 kq	Girvənkədən böyük ölçü vahidi idi. Belə ki, 1 batman 20 girvənkəyə bərabər idi.
Pud	Təxminən 16 kq	40 girvənkə və yaxud 2 batman 1 pud deməkdir.

3

A

Sizcə, “Ya eşşək ölər, ya şah” ifadəsi hansı situasiyalarda deyilir?

• Yadda saxla • MƏSƏL

Məsəllər müəyyən situasiyalarda deyilən məşhur ifadələrdir. Hər bir məsəlin yaranma tarixçəsi var. Məsələn: **Heç hənanın yeridir?**

Situasiya: Kimsə söhbətin mövzusuna dəxli olmayan bir söz deyəndə bu ifadə işlədir.

Tarixçəsi: İlk dəfə “O olmasın, bu olsun” əsərində Məşədi İbadın dilindən deyilmişdir.

B

Aşağıdakı rəvayəti oxuyun. Sonda Şah İsmayılin sözlərinə diqqət edin. Sizcə, bu ifadəni hansı situasiyada işlətmək olar?

Deyilənə görə, bir dəfə Şah İsmayııl öz məglubiyyətindən qəzəblənərək qılıncını zərbələ topun lüləsinə çırır. Zərbədən lülə qopub yerə düşür. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətirdir. Qaldırıb var gücü ilə topun lüləsinə vurur. Lülə yerindən tərpənmir. Sultan bunun həmin qılınc olmadığını söyləyir. Bunu eşidən İsmayııl ona xəbər göndərir: “Qılınc həmin qılıncdır, qol o qol deyil”.

C

Aşağıdakı məsəllərin tarixi ilə bağlı mətnləri dinləyin. Çərçivədə verilmiş kiçik mətnləri uyğun məsəllə tamamlayın.

A) Bağda ərik var idi... B) Saqqızımı oğurladın C) Əqrəbin adəti sancmaqdır.

1) Bir dəfə supermarketdə Günay sevimli şokoladını görüb anasından onu almağı xahiş etdi. Anası dedi ki, çox şirni yemək sağlamlığa ziyandır. Günay anasını qucaqlayıb piçildədi: “Ana, nə olar, yalnız bunu...” Ana gülümsəyib şokolad qutusunu zənbilə qoydu və dedi: “Yaman hiyləgərsən ha,...”

2) Anarın sürətli skuteri var idi. Həyətdə uşaqlar surmək istəyəndə verirdi, heç vaxt paxilliq etmirdi. Ona görə də bütün uşaqlar Anarla dost olmağa çalışırdı. Xüsusilə də Aydın həyətə düşəndə yanından ayrılmırıldı. Bir gün o, skuterini rayonda yaşayan əmisi oğluna bağışladı. Ertəsi gün həyətə düşəndə Aydın ona yaxınlaşmadı. Sanki heç Anarı tanımadı. Anar öz-özünə dedi: “Həəə,...”

3) Azər acıdıl oğlan idi, tez-tez kinayəli sözlərlə sinif yoldaşlarının xətrinə dəyir, onları ələ salırırdı. Bir dəfə Aygül qərara gəldi ki, onu tərbiyə etsin. Səhər görüşəndə mehribancasına dedi: “Salam, Azər. Necəsən?” Azər yenə kobud cavab verdi: “Sənə nə var, həkimsən?” Bunu eşidən Nəcəf Aygülə dedi: “Fikir vermə,...”

Ç

Sizcə, “Əli aşından da oldu, Vəli aşından da” ifadəsi necə yaranıb? Bu haqda bir tarixçə düşünüb yazın.

Dil qaydaları CÜMLƏ VƏ CÜMLƏ ÜZVLƏRİ

4

A Verilmiş söz və söz birləşmələrindən cümlələr düzəldin.

1. soyuq ölkələr, köçəri quşlar, uçub gəlmək.
2. yuva, ağaçın budaqları, qorumaq, külək.
3. almaq, mağaza, sadə karandaş.
4. qurumuş yarpaqlar, ayaq altında, xışıldamaq.
5. fabrik, toxumaq, ipək parçalar.
6. aşağı, dəftər, yiğmaq, şkaf.

B

Verilmiş cümlələri uyğun durğu işarələri ilə tamamlayıb yazın.

1. Axı onlar bizə gələcəklər
2. Bəs bu sinif yarışda iştirak etmir
3. Bəh-bəh, necə gözəl güllər var
4. Aynur həvəslə kitab oxuyur
5. Müəllim nə vaxt gələcək

C

Verilmiş fikirlərə daha bir fikir əlavə edərək mürəkkəb cümlə düzəldib yazın.

1. Yağış yağır,
2. Dərs bitdi,
3. Aparıcı soruşur,
4. Payız gəldi,
5. Tədbir başlandı,

Ç

Verilmiş cümlələrdə baş üzvləri müəyyən edin.

1. Tamaşa axşam başlayacaq.
2. Nazim konsertdə iki mahnı ifa etdi.
3. Aşpaz dadlı xörəkləri ilə yarışmada qalib oldu.
4. Gecə güclü külək əsirdi.
5. Buludlar sanki qar topasıdır.

D

İkincidərəcəli üzvlərin iştirak etdiyi cümlələri seçib yazın.

1. Uşaqlar meydançada futbol oynayırlar.
2. Aysunun geyimi gözəldir.
3. Fəhlələr alma yesiklərini maşına daşıyırıldılar.
4. Sinfin qapısı açıldı.
5. Gecələr Bakı küçələri əlvan işıqlara bürünür.

1 A

Peyvənd haqqında nə bilirsiniz? Sizcə, insanlar nə üçün peyvənd etdirirlər?

PEYVƏNDİN İXTİRASI

Dünyanın bütün ölkələrində insanlara peyvənd edilir. Bu, yəqin, sizin də başınıza gəlib. Hətta, ola bilsin, iynədən qorxduğunuz üçün peyvənd olunmaq istəməyibsiniz. Lakin bilməlisiniz ki, təxminən 250 il əvvəl peyvəndin olmaması bəşəriyyəti dəhşətli faciə ilə üz-üzə qoymuşdu. O vaxtlar hər beş insandan dördü təbii çiçək xəstəliyinə tutulurdu. Bu xəstəlik insanlar üçün böyük təhlükəyə çevrilmişdi.



• Bu, maraqlıdır.

1717-ci ildə İngiltərənin Türkiyədəki səfirinin xanımı Meri Montagü yerli əhalinin mədəniyyəti, həyat tərzini ilə yaxından tanış olmuşdu. O öz yaxınlarına burada gördükləri və eşitdikləri barədə məktublar yazmışdı. Bu məktublardan aydın olur ki, məhz həmin vaxt türklər çiçək xəstəliyinə qarşı peyvənd etməyi biliyirmiş. O özünü və oğlunu da məhz burada peyvənd etdirmişdi.

Qədimdə insanlar təbii çiçəkdən qurtulmaq üçün üsullar axtarırdılar. Məlum idi ki, bu xəstəliyə bir dəfə yoluxub sağ qalan adam heç vaxt ikinci dəfə yoluxmur. Ona görə də sağlam insanları yüngül formada yoluxdurmağa çalışırdılar. Lakin bu heç də həmişə gözlənilən nəticəni vermirdi. Çox vaxt yoluxmuş insanların aqibəti faciəli olurdu.

Bəzi ölkələrdə xəstəliyin qarşısını almaq üçün müəyyən üsullar tətbiq edilirdi. Belə ölkələr arasında Çin, Türkiyə əsas yer tuturdu. Hətta Türkiyədə xəstəliyə qarşı peyvəndin edilməsi ilə bağlı məlumatlar müxtəlif mənbələrdə öz əksini tapır. Lakin bütün bunlara baxmayaraq, bu üsullarla aparılan peyvəndlər kütləvi yoluxmanın qarşısını ala bilmirdi.

XVIII əsrin sonlarına yaxın insanlar dəhşətli **epidemiyanın** əlində əsirə çevrilmişdilər. Bir müdət də belə davam etsə idi, artıq **pandemiya** vəziyyəti yarana bilərdi. Çünkü xəstəlik sürətli şəkildə yayılmağa və geniş əraziləri əhatə etməyə başlamışdı. Belə bir vaxtda insanların köməyinə inəklər çatdırılar. Bəli, bəli, qəribə də olsa, inəklər.

•Söz bogçası•

- peyvənd • aqibət • səfir • epidemiya
- pandemiya • immunitet • virus

O dövrdə İngiltərədə Eduard Cenner adında bir həkim yaşayırıdı. O, təbii çıçək xəstəliyinə qarşı dərman tapmağa çalışırdı. Buna görə də çıçək xəstəliyinin geniş yayıldığı yerlərdə müşahidələr aparırıdı. Cenner aşkar etdi ki, inək sağı qadınlar bu epidemiyaya yoluxmurlar. Məlum oldu ki, inəklərdə də çıçək xəstəliyi olur. Amma inək çıçəyi təbii çıçək xəstəliyindən yüngül keçir.

Cenner aydınlaşdırıcı ki, inək südü sağıcı qadınların əllərindəki çatlara hopur. Nəticədə onlar insan üçün təhlükəli olmayan inək çıçəyinə yoluxurlar. Bu, qadınlarda təbii çıçəyə qarşı immunitet yaradır. Buna əsaslanan Cenner inək çıçəyi virusundan peyvənd hazırladı. İlk peyvənd 1796-cı il mayın 14-də insanlara tətbiq edildi. Təcrübə uğurlu alındı.

Beləliklə, Cennerin adı dünya tarixinə peyvəndin ixtiraçısı kimi düşdü. Onun sayəsində milyonlarla insan ölümcül epidemiyadan xilas oldu.

• Bu, maraqlıdır.

Peyvəndin dünyada qəbul edilmiş adı **vaksindir**.

"Vaksin" latın sözü olan "vakka"dan yaranıb və "inək mənşəli" mənasını verir.

Söz ehtiyatı

B Mətnə istinad edərək *epidemiya* və *pandemiya* sözlərinin fərqini izah edin.

Nə anladın?

C Düzgün, yoxsa yanlış?

- Heyvanlar da çıçək xəstəliyinə tutulur.
- İnsan çıçək xəstəliyinə bir neçə dəfə yoluxa bilər.
- XVIII əsrənə başlayaraq çıçəyə qarşı peyvənd tətbiq edildi.
- İlk peyvəndin nəticəsi uğursuz oldu.

Ç Mətnin məzmununa görə ardıcılılığı müəyyən edin.

Yarımbaşlıqları mətnin hissələri ilə uyğunlaşdırın.

- A. Nəticəsiz axtarışlar.
B. İlk eksperiment və dünyanın xilası.
C. Ölüm qoxuyan "çıçək".
D. Inəklər insanların köməyinə necə çatdırılar?

Giriş

Əsas hissə

Sonluq

D Mətnin giriş hissəsindən əsas hissəsinə kecid yaradan cümləni seçin.

Fikrinizi əsaslandırın.

- Görəsən, Eduard Cenner kim olmuşdur?
- Bəs insanlar bu xəstəlikdən necə xilas oldular?
- Peyvəndin insanlara faydası oldumu?

E "Peyvəndin ixtirası" mətnini yazmaqdə müəllifin məqsədi nədir?

Ə Mətnin məzmununu üç cümlə ilə ifadə edib yazın.

2 A

İnsanlar hansı xəstəliklərə qarşı peyvənd olunur? Bəs siz hansı xəstəliyə qarşı peyvənd olunmusunuz?

B

Qruplarla iş

“Yoluxucu xəstəliklər” haqqında mətni dinləyin.

Aşağıdakı məlumat vərəqlərindən istifadə etməklə bu mövzuda plakat hazırlayın.

SUÇİÇƏYİ VİRUSU



Yoluxma yolu: xəstə insanla təmas və hava-damcı vasitəsilə.

Əsas əlamətləri: ortasında su olan qırmızı, balaca ləkələr, dözülməz qasıńma, bədəndə yüksək hərarət, iştahsızlıq.

Qorunma yolu: xəstə ilə təmas etməmək.

Əlavə məlumat: İstənilən yaşda xəstəliyə yoluxmaq olar. Xəstəlikdən sonra ömürlük immunitet yaranır.

QIZILCA VİRUSU



Yoluxma yolu: hava-damcı vasitəsilə.

Əsas əlamətləri: bədəndə hərarət və sərgi.

Qorunma yolu: xəstə ilə təmas etməmək, peyvənd etdirmək.

Əlavə məlumat: Xəstəliyin ilk dörd gündündə insan başqalarını yoluxdura bilər. Xəstəlikdən sonra ömürlük immunitet yaranır.

QRİP VİRUSU



Yoluxma yolu: hava-damcı vasitəsilə.

Əsas əlamətləri: qızdırma və titrətmə, öskürək, bədəndə ağrılar, halsızlıq, gözlərin yaşarması.

Qorunma yolu: xəstə ilə təmas etməmək, gigiyenaya ciddi riayət etmək.

Əlavə məlumat: Heyvanlar və quşlar da bu virusa yoluxur.

GÖYÖSKÜRƏK VİRUSU



Yoluxma yolu: hava-damcı vasitəsilə.

Əsas əlamətləri: uzun çəkən kəskin öskürək, nəfəsalmada çətinlik, öskürəkdən sonra taqətsizlik.

Qorunma yolu: xəstə ilə təmas etməmək, peyvənd etdirmək.

Əlavə məlumat: Xəstəliyə daha çox 5 yaşa qədər peyvənd olunmamış uşaqlar yoluxurlar.

3


A Mətni oxuyun və əldə etdiyiniz məlumatlar əsasında məlumat vərəqi hazırlayın.

STETOSKOPUN İXTİRASI

Bir dəfə Parisdə gəzinti zamanı fransız həkim Rene Lennekin diqqətini iki uşaq cəlb edir. Onlardan biri ağaç çubuğunun bir tərəfini qulağına dirəmişdi, digəri isə çubuğun o biri tərəfini taqqıldadırı. Uşaqların oyununu müşahidə edən həkim səsin bu yolla daha yaxşı ötürülə biləcəyini düşündü.

Rene kağız vərəqi boru şəklində bükərək açılmaması üçün kağız lentlə bağladı. Kağız borunun bir tərəfini xəstənin sinəsinə, digər tərəfini isə öz qulağına dirədi. Bu yolla o, xəstənin ürək döyüntüsünü açıq-aydın eşitməyə başladı.

O öz ixtirasını “stetoskop” adlandırdı. Bu söz yunan-cadan tərcümədə “dös qəfəsi” anlamını verir. Sonralar Lennekin 1816-cı ildə etdiyi ixtira təkmilləşdirilərək müasir həkimlərin istifadə etdiyi fonendoskopun yaradılmasına imkan verdi.



B Sizcə, Eduard Cenner və René Lennek hansı bacarıqları sayəsində ixtiraçı oldular?

C “Tibbi ixtiralar” mətnini dinləyin. Aşağıdakı suallar üzrə qeydlər götürün və mətni nəql edin.

- Mətndə hansı tibbi alətlərin ixtirasından bəhs edilir?
- Penisillinin kəşfi insanları hansı xəstəliklərdən xilas etdi?
- İlk tibbi termometr kim tərəfindən yaradılmışdır?
- Rentgen aparatı tibdə nə üçün istifadə edilir?

Ç Mətndən əldə etdiyiniz məlumatlar və şəkillər əsasında termometrin təkmilləşməsi haqqında danışın.



Civəli termometr



Elektron termometr

İnfragirmizi, kontaktsız termometr



D Bu fəsildə öyrəndiyiniz tibbi terminlər əsasında lügət tərtib edin.

4

A Nümunələr əsasında ***o, bu*** əvəzliliklərindən sonra vergülün işlənmə qaydasını izah edin.

1. *O oxuyur və yazır.*
2. *O, sərgidəki kitablar haqqında məlumat verir.*
3. *Bu qadın Əhmədin anasıdır.*
4. *O qız bizim binada yaşayır.*
5. *O biza hər şeyi izah edəcək.*
6. *O, qırmızı gülləri çox sevir.*

B

Uyğun yerlərdə vergülü əlavə etməklə cümlələri köçürün.

1. Unutma Aydan sabah səhər görüşməliyik.
2. O gülür əylənir rəqs edirdi.
3. Bir sözlə nəticələr çox yaxşıdır.
4. Murad Elşən Tahir eyni komandada oynayırlar.
5. Biz elə izah etməliyik ki onlar anlaya bilsinlər.
6. Araz sən bunu bilmirsən?

C

Verilmiş nümunələrdə üç nöqtənin funksiyasını izah edin.

1. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir... (Heydər Əliyev)
2. Dayan, dayan. Sənə sözüm var...
3. Mən... Mən... Mən bunu bacarmaram.

Ç

İxtisar edilmiş və rəqəmlə yazılmış sözləri tam ifadə etməklə cümlələri oxuyun.

• Nümunə •

Yazılış: A.Şaiqin doğum tarixi və yeri: 14.02.1881, Tiflis şəh.

Oxunuş: Abdulla Şaiqin doğum tarixi və yeri: 1881-ci il fevralın 14-ü, Tiflis şəhəri.

1. Arzu işlərini bu cür planlaşdırıldı:

- 1) nahar etmək 2) dərnəyə getmək 3) istirahət etmək

2. Sizi III gün saat 9-da teatrın qarşısında qarşılıyacaqlar.

3. Kisədəki unun çəkisi 45,5 kiloqramdır.

D

Cümlələrdə çatışmayan durğu işaretlərini müəyyən edin.

1. Uşaqlar İxtiralar adlı divar qəzeti tərtib etdilər.
2. Arzu öz-özünə düşündü: Mən qalib olmalıyam.
3. Jül Vernin Hava şərində beş həftə əsəri maraqlı idi.
4. Dünən kinoteatrda Sehrli xalat filmi nümayiş olundu.

TERMINLƏRİN İZAHİ

abzas – nəsrlə (hekayə, nağıl, rəvayət) yazılmış mətnin məzmunca bitkin hissəsi.

açar söz – mətnin məzmununu, mahiyyətini ifadə edən söz və ya söz birləşməsi.

aforizm – müəllifi məlum olan, dərin mənalı fikir ifadə edən cümlə; kəlam. Məsələn:

“Həyatında iki gün ən vacib günlərdir: biri – doğulduğun gün, o biri – nə üçün doğulduğunu başa düşdüyün gün”. (Mark Tven). Həmçinin bax: atalar sözü.

ahəng qanunu – sözlərdə qalın saitlərin qalınları, incə saitlərin incələri izləməsi; məsələn: *kəpənək, bahar, səliqəli, aqronom, öyünd* və s.

alqış – xeyirxah dilək, arzu bildirən ifadə; məsələn: *Adın dillərdə əzbər olsun*.

anket – qabaqcadan hazırlanmış suallara cavab almaq üçün sorğu vərəqi.

annotasiya – kitabın, əsərin və ya hər hansı mətnin qısa məzmunu.

antonimlər – əksmənalı sözlər; məsələn: *qalın – nazik*. Həmçinin bax: sinonimlər.

arqument – fikrin doğruluğunu əsaslandırmak üçün gətirilən sübut – fakt və ya məntiqi mühakimə.

atalar sözü – müəllifi bilinməyən, iibrətamız məzmunu olan qısa kəlam. Məsələn: *Yalan ayaq tutar, amma yeriməz*. Həmçinin bax: aforizm.

bağlayıcı – cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsi. Həmçinin bax: nitq hissələri.

baş qəhrəman – əsərdə yazıcının məqsədini əks etdirən əsas obraz. Həmçinin bax: obraz.

başlıq – əsərin, mətnin adı; sərlövhə. Həmçinin bax: yarımbaşlıq.

bayatı – hər misrası 7 hecadan ibarət dördmisralıq şeir forması.

bədii mətn – müəllifin təxəyyülü əsasında yazılmış mətn. Həmçinin bax: informativ mətn.

bənd – şeirin iki və daha artıq misradan ibarət olan bitkin hissəsi. Həmçinin bax: misra.

bənzətmə – hər hansı varlıq və ya hadisənin müəyyən əlamətə görə başqa varlıq və ya hadisəyə bənzədilməsi; məsələn: *bal kimi şirin qarpız*.

cümlə – bitmiş fikir ifadə edən söz və ya sözlər.

cümlə üzvləri – cümlədə bir-biri ilə bağlı olan, müəyyən bir suala cavab verən söz və ya söz birləşmələri.

cümlənin baş üzvləri – cümlədə fikrin mahiyyətini əks etdirən üzvlər: mübtəda və xəbər.

cümlənin ikincidərəcəli üzvləri – cümlənin baş üzvlərini izah edən, onların ifadə etdiyi məlumatları genişləndirən cümlə üzvləri.

çoxmənalı söz – ilkin (əsas) məna ilə yanaşı, əlavə, törəmə mənaları olan söz; məsələn: *qol: insanın qolu, çayın qolu*. Həmçinin bax: omonimlər.

dastan – şifahi xalq ədəbiyyatının həcməcə ən böyük növü.

defis – mürəkkəb sözlərin tərkib hissələri, eləcə də rəqəmlə şəkilçi arasında işlənən, sətirdən sətrə keçirmədə və s. hallarda istifadə olunan üfüqi qısa xətt şəklində işarə (-); *gec-tez, 9-cu*.

dırnaq işaretisi – mətndə sitatları, əsər, qəzet, jurnal, şirkət və s. adları fərqləndirmək üçün işlədilən qoşa durğu işaretisi (« » və ya “ ”); məsələn: *Konfutsi demişdir: “Qaranlığı söyməkdənsə, bir şam yandır”, “Azərbaycan” qəzeti, “Səfillər” əsəri*.

dialoq – iki və ya daha çox şəxs arasında aparılan danışış, söhbət.

dodaqlanan saitlər – tələffüz edilərkən dodaqların dairəvi şəkil aldığı saitlər: [o],[ö],[u],[ü].

dodaqlanmayan saitlər – dodaqların vəziyyətinə görə saitlərin növlərindən biri: [a], [i], [e], [ə], [ɪ].

durğu işaretləri – yazıda sözlər, cümlələr arasında qoyulan işaretlər: nöqtə (.), vergül (,), nöqtəli vergül (;), iki nöqtə (:), sual işaretisi (?), nida işaretisi (!), mötərizə (), dırnaqlar (" "), tire (–).

elan – bildiriş, xəbər, məlumat.

elmi-fantastik əsər – qeyri-adi hadisələrin yer aldığı, təxəyyül və elmi fikirlər əsasında yazılan əsər.

ensiklopediya – tarixi şəxsiyyətlər, hadisələr, ölkələr və s. haqqında məlumatların, müxtəlif sahələrə dair terminlərin izah olunduğu kitab.

epizod – bədii əsərdə təsvir edilən hadisə, səhnə.

esse – müəyyən bir mövzu ilə bağlı fikir və mülahizələri əks etdirən kiçikhəcmlı mətn.

ədat – söz və ya cümlənin təsir gücünü artırın köməkçi nitq hissəsi. Məsələn: Axi onun nə günahı var?

əfsanə – qeyri-adi, möcüzəli və fantastik hadisələrin təsvir olunduğu əsər.

əksmənalı söz – bax: *antonimlər*.

əlifba – müəyyən qaydada sıralanan hərflərin məcmusu.

əmr cümləsi – əmr, xahiş, məsləhət bildirən cümlələr; məsələn: *Uşağa su verin.*

Dərslərinə yaxşı hazırlaş.

ərəb rəqəmləri – əksər xalqlarda istifadə olunan on işarədən ibarət rəqəm dəsti: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9.

əsas nitq hissələri – leksik mənasına və qrammatik xüsusiyyətlərinə görə qruplaşan sözlər: isim, sifət, say, əvəzlik, feil, zərf.

feil – hərəkət bildirən, nə etdi? nə edir? nə edəcək? və s. suallara cavab verən əsas nitq hissəsi; məsələn: *aldi, oxuyur, gedəcək.*

feili birləşmə – əsas tərəfi feillə ifadə olunan söz birləşməsi; məsələn: *kəndə gedəndə, kitab oxumaq.*

feili xəbər – şəxsə və zamana görə dəyişən feillərlə ifadə olunan xəbər; məsələn: *Biz teatra gedirik.*

frazeoloji birləşmə – ümumi mənası tərkibindəki sözlərlə birbaşa əlaqələnməyən söz birləşməsi; məsələn: *baş sindırmaq* (çətin bir məsələ üzərində dərindən düşünmək).

gündəlik – hadisələrin, müşahidələrin, fikir və duyguların qeyd olunduğu dəftər, bloknot.

haşiyə – mətndə işlənmiş müəyyən söz və ya ifadələri şərh etmək üçün səhifənin aşağı hissəsində və ya kənarında verilən izah.

heca – sözün tələffüz zamanı asanlıqla bölünən hissələrindən biri; məsələn: *av-to-mo-bil.*

hekayə – hər hansı əhvalatı nəql edən kiçik bədii nəşr əsəri.

hekayə xəritəsi – hekayənin sxem şəklində tərtib olunmuş planı.

hekayət – müəyyən hadisəni təsvir etməklə hər hansı mənəvi dəyəri oxucunun diqqətinə çatdırıq qısa bədii əsər.

həqiqi məna – sözün hər hansı anlayışı ifadə etmək üçün işlədirən ilkin mənası.

hərf – səsin yazıda işaretisi.

hikmət – müdrik, ibrətamız söz, kəlam; bu kəlamın ifadə etdiyi fikir.

xarakter – obrazın davranışlarında özünü göstərən xüsusiyyətlərin məcmusu.

xıtab – cümlədə müraciət olunanı bildirən söz və ya söz birləşməsi; məsələn: Arif, dərslərini hazırlamışan?

xronologiya – tarixdə baş vermiş hadisələrin zaman ardıcılılığı.

xüsusi isim – hər hansı varlığı başqalarından fərqləndirmək üçün ona verilən ad: şəxs adı (Toğrul, Aygün), coğrafi ad (Gəncə, Kür), heyvana verilən ad (Məstan, Qırat) və s. Həmçinin bax: ümumi isim.

ideya – yazılıının qələmə aldığı hadisə ilə bağlı oxucuya çatdırmaq istədiyi fikir.

ixtisar – söz və birləşmələrin baş hərfərini və ya hissələrini saxlamaqla düzəldilmiş qısa yazılış forması; məsələn: kq (kiloqram), və s. (və sairə), m (metr), ç.a. (çərşənbə axşamı).

incə sait – saitlərin növlərindən biri: e, ə, i, ö, ü. Həmçinin bax: qalın sait.

informativ mətn – faktlar və məntiqi fikirlər əsasında yazılan, gerçəkliyi, həqiqəti əks etdirmək məqsədi daşıyan mətn. Həmçinin bax: bədii mətn.

isim – əşyanın adını bildirən, *kim? nə? hara?* suallarına cavab verən əsas nitq hissəsi; məsələn: *həkim, Bakı, ümid* və s. Həmçinin bax: xüsusi isim, ümumi isim.

ismi birləşmə – əsas tərəfi isim, sıfət, say və ya əvəzliklə ifadə olunan söz birləşməsi. Məsələn: *kitabın səhifəsi, dünya gözəli, şagirdlərdən ikisi.*

ismi xəbər – şəxsə və zamana görə dəyişən feillərdən başqa digər nitq hissələri ilə ifadə olunan xəbər; məsələn: *Mənim vətənim Azərbaycanıdır.*

istinad – məlumatın doğruluğunu sübut etmək üçün hər hansı mənbəyə əsaslanma.

işarə əvəzlikləri – işaret məqsədilə işlədilən, əsasən, sıfəti, bəzən ismi və zərfi əvəz edən əvəzliklər: *o, bu, elə, belə, həmin.*

izahlı lügət – sözlərin izahını verən, onların mənalarını nümunələrlə açan lügət.

janr – özünəməxsus tərz və üsluba malik əsər tipi; məsələn, ədəbiyyatda dastan, roman, hekayə; təsviri incəsənətdə portret, peyzaj; musiqidə simfoniya, uvertüra və s. janrlar var.

jest – danışarkən fikri daha təsirli çatdırmaq üçün edilən əl-qol hərəkəti.

kəlam – müdrik, ibrətamız fikir; atalar sözü, aforizm.

konkret isim – gözlə görünən, əl ilə toxunulan və varlığını hiss etdiyimiz əşyaların adlarını bildirən isim; məsələn: *dağ, ev, qələm, insan, qutu* və s. Həmçinin bax: mücərrəd isim.

kök – sözün heç bir şəkilçi qəbul etməyən, ayrılıqda məna ifadə edən hissəsi; məsələn: üzüm-lük-də.

köməkçi nitq hissələri – yalnız qrammatik mənası olan, heç bir suala cavab verməyən nitq hissələri: *bağlayıcı, qoşma, ədat, modal söz, nida.*

qafiyə – şeirdə: misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Məsələn:

Çox keçmişəm bu dağlardan,

Durnagözlü bulaqlardan,

Eşitmışəm uzaqlardan

Sakit axan Arazları,

Sinamışam dostu-yarı. (S.Vurğun)

qalın sait – saitlərin növlərindən biri: a, ı, o, u. Həmçinin bax: incə sait.

qaravəlli – nağıl danışarkən əvvəldə söylənən məzəli parça; nağılbaşı.

qoşma – sözlərə qoşularaq müəyyən məna çaları (istiqamət, məsafə, bənzərlik və s.) yaranan köməkçi nitq hissəsi; məsələn: *parka təraf, şəhərədək, quş kimi.*

qrammatik məna – sözlərin hansı nitq hissəsinə aid olması, quruluşca növü, cümlədə vəzifəsi və digər xüsusiyyətlərinin məcmusu.

lakonik ifadə – dərin məzmunlu qısa, yiğcam ifadə.

- leksik məna** – sözün ifadə etdiyi anlayış, məzmun; məsələn, «azadlıq» sözünün müstəqillik, sərbəstlik bildirməsi onun leksik mənasıdır.
- lətifə** – gülməli, məzəli əhvalat haqqında qısa hekayə.
- lügət** – sözlərin düzgün yazılışını, tələffüzünü, mənasını və ya başqa dillərə tərcüməsini əks etdirən kitab; sözlük. Lügətlərdə sözlər əlifba sırası ilə düzülür.
- məcaz** – hadisə və ya varlıq haqqında daha aydın təsəvvür yaratmaq üçün başqa hadisə və ya varlığa xas əlamətlərdən istifadə olunması. Məsələn: Günəş dağlarının arxasında gizləndi.
- məcazi məna** – sözün sonradan qazandığı törəmə məna. Məsələn, küçənin ayağı ifadəsində “ayaq” sözü məcazi mənada işlənmişdir. Həmçinin bax: həqiqi məna.
- mənbə** – fikirləri əsaslandırmak üçün istifadə olunan yazılı abidə, sənəd, əsər.
- məsəl** – mənşəyi müəyyən əhvalatla (rəvayət, lətifə və s. ilə) bağlı olan və ona bənzər situasiyalarda işlədilən məşhur ifadə.
- məzmun** – əsərdə bəhs edilən hadisə və fikirlərin mahiyyəti, şərhi.
- mifik obraz** – əfsanə və əsatirlərdə hadisələrin iştirakçısı; sehrlə qüvvə.
- miqdar sayı** – əşyanın miqdarını bildirən və *neçə? nə qədər?* suallarına cavab verən saylar; məsələn: *iki, beş, az, çox* və s. Həmçinin bax: sıra sayı.
- mimika** – hiss və əhvali-ruhiyənin üz əzələlərinin hərəkəti ilə ifadəsi.
- misra** – şeirin ayrılıqda götürülmüş bir sətri. Həmçinin bax: bənd.
- modal söz** – danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsi; məsələn: *yəqin, əlbəttə, təəssüfki, nəhayət* və s.
- mötərizə** – iki yarımdairəvi xətdən ibarət qoşa durğu işarəsi – (). Cümlələrdə əlavə məlumatı ifadə etmək üçün istifadə olunur; məsələn: *Kenquru (vətəni Avstraliyadır)* kisəli heyvandır.
- mövzu** – əsərin həsr olunduğu əsas problem, məsələ; məsələn: *vətənpərvərlik, qəhrəmanlıq, anaya məhəbbət* və s.
- mübaliğə** – məcazin növlərindən biri: təsvir olunan hadisənin, varlığın, əlamətin həddən artıq şişirdilməsi. Məsələn: *Qaraca Çobanın sapandla atlığı daş yerə düşməzdi, əgər düşsə idi, yeddi il orada ot bitməzdi.* (*Kitabi-Dədə Qorqud*)
- mübtəda** – cümlədə haqqında danışılan varlığı bildirən, *kim? nə? hara?* suallarına cavab verən baş üzv; məsələn: *Bakı gözəl şəhərdir*.
- mücərrəd isim** – gözəl görünən varlığı deyil, yalnız düşüncələrdə mövcud olan anlayışı ifadə edən isim; məsələn: *sevgi, azadlıq, inam* və s. Həmçinin bax: konkret isim.
- müəllif** – hər hansı əsəri yaradan şəxs.
- mühakimə** – müəyyən mövqeyi ifadə edən fikir, mülahizə.
- mülahizə** – müəyyən problemlə bağlı yürütüldən fikir; rəy, nöqtəyi-nəzər.
- mündəricat** – kitabın hissələrinin adlarını, başlıq və yarımbaşlıqlarını göstərən siyahı.
- mürəkkəb ad** – söz birləşməsi şəklində olan şəxs, yer, əsər, ölkə, tarixi gün və s. adları.
- mürəkkəb cümlə** – iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsindən yaranan cümlə; məsələn: *Yaxınlıqdakı kolluqdan xışılıtı səsi gəldi, əsgər cəld silahını götürdü*.
- mürəkkəb söz** – iki və daha artıq sözün birləşməsindən əmələ gələrək yeni məna bildirən söz; məsələn: *dəvəquşu, tez-tez, giriş-çixış* və s.
- müsahibə** – müəyyən məsələ ilə bağlı hər hansı şəxslə aparılan söhbət.
- nağıł** – adətən, sehrlə qüvvələrin iştirak etdiyi uydurma hadisələr haqqında əsər.

nəqli cümlə – müəyyən bir hadisə, varlıq haqqında məlumat vermək məqsədi daşıyan cümlə; məsələn: *Bu gün piknikə gedəcəyik.*

nəşr – vəzni, qafiyəsi olmayan, danişiq dilinə xas cümlələrdən ibarət bədii nitq forması. Nağıl, rəvayət, əfsanə və s. əsərlər, əsasən, nəsrlə yazılır.

nida – insanın hisslərini (həyəcan, qorxu, heyranlıq və s.) ifadə edən köməkçi nitq hissəsi; məs.: *Ay! Oh! Ax! Uf!* və s.

nida cümləsi – yüksək hiss-həyəcanla deyilən və sonunda nida işarəsi qoyulan cümlə; məsələn: *Ah, nə gözəl gündür!*

nitq hissələri – sözlərin ümumi qrammatik mənaya görə bölündüyü qruplar. Həmçinin bax: əsas nitq hissələri, köməkçi nitq hissələri.

nöqtə – cümlə sonunda işlənən, həmçinin ixtisar olunmuş sözlərin sonunda (və s. və i.a.) qoyulan dırğu işarəsi (.).

obraz – əsərdəki hadisələrin iştirakçısı; surət. Həmçinin bax: baş qəhrəman.

omonimlər – deyilişi və yazılışı eyni, mənaca tamamilə fərqli olan sözlər; məsələn: *buruq – neft quyusu və buruq – qıvrım, burulmuş.*

orfoqrafiya lügəti – sözlərin düzgün yazılışını əks etdirən lügət.

plakat – küçə və ya ictimai yerlərdə məlumat, çağırış məqsədilə asılan qısa mətnli, böyük şəkilli elan.

rəvayət – şifahi xalq ədəbiyyatı nümunəsi; tarixi şəxsiyyətlər və hadisələr haqqında bədii əsər.

rəy – hər hansı əsər haqqında müsbət və mənfi fikirləri əks etdirən mətn, yazı.

ritm – şeirdə səs və pauzaların müntəzəm təkrarı vasitəsilə yaranan ahəngdarlıq; vəzn.

Roma rəqəmləri – sıra sayını bildirmək üçün istifadə olunan işarələr: I, V, X, L, C və s.

sait – tələffüz zamanı uzadıla bilən danişiq səsləri: a, e, ə, i, i, o, ö, u, ü.

səmit – tələffüz zamanı ağız boşluğununda müəyyən maneələrə rast gələn danişiq səsləri.

sərlövhə – bax: *başlıq.*

səs – şifahi nitqdə sözü təşkil edən, ayrıca tələffüz oluna bilən elementlərdən biri; nitq vahidi.

sətir – hər hansı bir mətnin bir xətdə yazılmış hissəsi, yazı sırası.

sıra sayı – əşyanın sırasını bildirən və *neçənci?* sualına cavab verən say; məsələn: *dördüncü, otuzuncu, sonuncu.*

sifət – varlığın əlamət və ya keyfiyyətini bildirən nitq hissəsi.

sinonimlər – yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlər; məsələn: *şir – aslan; qoçaq – cəsur* və s.

sitat – öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən gətirilən dəqiq çıxarışlar; məsələn: M.Ə.Rəsulzadə demişdir: “*Bir kərə yüksələn bayraq bir daha enməz!*”

söz – səslərin birləşməsindən əmələ gələrək müəyyən məna bildirən nitq vahidi; kəlmə.

söz birləşməsi – iki və daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsi; məsələn: *ana laylası, gözəl insan.*

ssenari – əsasən, obrazların nitqindən ibarət olan mətn.

sual cümləsi – sual verib cavab almaq məqsədilə işlədirən cümlə; məsələn: *Sənin ana dilin Azərbaycan dilidir?*

sual əvəzlikləri – varlıq, onun əlaməti, miqdarı, hərəkəti və s. haqqında sual bildirən əvəzliklər: *kim? nə? hansı? necə? neçə? hara? nə qədər? nə vaxt?* və s.

şəir – ritmə (vəznə) malik, adətən, müəyyən misraları qafiyələnən ahəngdar əsər.

şəxs adları – insanları bir-birindən fərqləndirmək üçün verilən adlar; məsələn: *Zərifə, Oqtay İmanov və s.*

şəxs əvəzlikləri – ismi əvəz edən, *kim? nə?* suallarından birinə cavab verən əvəzliklər: *mən, sən, o, biz, siz, onlar.*

şəxsləndirmə – əsərlərdə insana xas keyfiyyətlərin cansız varlıqlara və ya heyvanlara aid edilməsi; məsələn, təmsillərdə quş və heyvan obrazları şəxsləndirilir.

şəkilçi – sözün ayrılıqda işlənməyən, leksik mənaya malik olmayan hissəsi; *şəhər-lər-in.*

şərh – fakt və hadisələr haqqında izahedici qeyd, mühakimə.

şifahi xalq ədəbiyyatı – dəqiqlik, konkret müəllifi olmayan əsərlərin (nağıl, əfsanə, bayatı və s.) məcmusu.

şüar – müəyyən istəyi, ideyanı yiğcam şəkildə ifadə edən müraciət; çağırış. Məsələn: *Yaşasın Azərbaycan ordusu!*

tapmaca – hər hansı varlıq və ya hadisəni bənzətmə yolu ilə təsvir edən, sual kimi təqdim olunan kiçikhəcmli əsər; bilməcə. Məsələn:

Tap-tapi, dəmir qapı,

On iki yarpaq, iki budaq. (saat)

termin – müxtəlif elm və peşə sahələri ilə bağlı olan sözlər; məsələn: *operetta, akvarel, kvadrat* və s.

təxəyyül – nəyisə xəyalında təsəvvür etmə, canlandırma; yaradıcılıq fantaziyası.

təmsil – insanlara xas olan mənfi və müsbət cəhətləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirən kiçik əsər.

tire – yazıda (əsasən, dialoqlarda) istifadə olunan üfüqi xətt şəklində durğu işaretisi (-).

üç nöqtə – fikrin bitmədiyini bildirən durğu işaretisi (...).

ümumi isim – eynicinsli əşyaları bildirən isim; məs.: *kitab, don, su, məhəbbət, həyat.*
Həmçinin bax: xüsusi isim.

vergül – sözləri, cümlənin tərkib hissələrini ayıran, nitqdə fasıləni vurgulayan durğu işaretisi (,).

yaddaş xəritəsi – mətnlə bağlı götürülən qeydləri qruplaşdırmaq üçün sxem və ya cədvəl.

yaxınmənalı söz – bax: *sinonimlər.*

yarımbaşlıq – əsərin bitkin bir hissəsinin başlığı, sərlövhəsi.

yer adları – hər hansı coğrafi ərazinin (şəhər, kənd, çay, göl, dağ, dəniz və s.) xüsusi adı; məsələn: *Gəncə, Şahdağ, Maralgöl, Xəzər.*

yumor – hadisələrin gülməli, məzəli şəkildə təsviri; bu təsvirin insanda yaratdığı hiss.

zərf – hərəkətin tərzini, zamanını, miqdarını, yerini və s. bildirən əsas nitq hissəsi.

BURAXILIŞ MƏLUMATI

*Ümumi təhsil müəssisələrinin 4-cü sinifləri üçün
Azərbaycan dili fənni üzrə
dərslik
Tədris dili
(2-ci hissə)*

Tərtibçi heyət:

Müəlliflər	Rafiq İsmayılov Ülkər Nurullayeva Şəhla Zahidova İradə Bayramova Aysel Xanahyeva Könül Cəlilova
Layihə rəhbəri	Rafiq İsmayılov
Dil-üslub redaktoru	Əsgər Quliyev
Bədii redaktor	Taleh Məlikov
Texniki redaktor	Zeynal İsayev
Dizayner	Taleh Məlikov
Rəssam	Elmir Məmmədov
Korrektor	Fəridə Ziyadova

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (qrif nömrəsi: 2020-088)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

ISBN 978-9952-550-07-8

Hesab-nəşriyyat həcmi 10,8. Fiziki çap vərəqi 14.
Səhifə sayı 112. Kəsimdən sonra: 220 × 275. Kağız formatı: 57 × 90 $\frac{1}{8}$.
Şriftin adı və ölçüsü: Calibri, 14 pt. Ofset kağızı. Ofset çapı.
Sifariş ___. Tiraj: 4000. Pulsuz. Bakı – 2022.

Əlyazmanın yığıma verildiyi və çapa imzalandığı tarix: 00.00.2022

Çap məhsulunu hazırlayan:
Azərbaycan Respublikasının Təhsil İstítutu (Bakı ş. A.Cəlilov küç., 86)

Çap məhsulunu istehsal edən:
“Max Ofset” MMC (Bakı ş., Aşurbəyovlar küç., 8 A).

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!

